



# RUS ƏDƏBİYYATI ANTOLOGİYASI




116(2)  
R 88

# RUS ƏDƏBİYYATI ANTOLOGİYASI

İKİ CİLDDƏ  
I CILD

(*Poeziya*)



"AVRASIYA PRESS"  
BAKİ-2007

246910

Tərtib edənlər:

Rüstəm Kamal  
Telman Vəlixanh  
Umud Rəhimoglu

891.708-de22

AZE

**Rus ədəbiyyatı antologiyası.** İki cilddə. I cild (poesiya). Bakı, "Avrasiya press", 2007, 232 sah.

İki cildlik "Rus ədəbiyyatı antologiyası"nın birinci cildinə klassik və müasir rus şairlərinin yaradıcılığından örnəklər daxil edilmişdir.

**ISBN 978-9952-442-00-7**

© "AVRASIYA PRESS", 2007

Azərbaycan Respublikasının Prezidenti  
**İLHAM ƏLİYEVİN**  
**Azərbaycan dilində latin qrafikası ilə**  
**kütləvi nəşrlərin həyata keçirilməsi**  
**haqqında**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## TƏRTİBÇİLƏRDƏN

Qloballaşmanın sürətli getdiyi bir vaxtda dünya ədəbiyyatı nümunələrinin tərcümə edilib oxuculara çatdırılması müstəqil Azərbaycanın dövlət siyasetinin tərkib hissəsidir. Bu mənada iki yüz ildən artıq bir zaman kontekstində milli ədəbiyyatımızla qarşılaşlı fəal (bozun passiv) ünsiyyət məkanında olan rus ədəbiyyatının tərcüməsi və töbliği xüsusi önəm daşıyır.

İlk baxışdan tövəcüb doğursa da, SSRİ kimi fövqəldövlətin dağılmışından sonra Azərbaycanda rus ədəbiyyatından bədii tərcümələr əvvəlki intensivliyini saxlamış, fərqli cəroyanlara, ədəbi məktəblərə və üslublara mənsub olan şair və nasırların yaradıcılığına diqqət xeyli artmışdır. Rusistika (rus dili və ədəbiyyatı) ölkəmizdə nüfuzlu filoloji sahələrdən birinə çevrilmişdir.

Bu, albəttə, ilk növbədə iqtisadi, mədəni-tarixi, insanı elaqələr yaratdığımız, özünəməxsus mədəniyyətə və ədəbiyyata malik olan Rusiya ilə yeni siyasi münasibətlərin, rus mədəniyyətinə yeni baxış bucağının formalşması ilə əlaqədardır.

Rus ədəbiyyatının dünya mədəniyyətində öz yeri və çökisi vardır. Rus ədəbiyyatının nüfuzu, onun əhəmiyyəti hardasa Rusiya dövlətinin beynəlxalq nüfuzunu tamamlayır.

Bu ədəbiyyatın təməlini tarixi salnamələr, İncil fəlsəfəsi, Zəbur lirikası işığında yaranmış dini-didaktik əsərlər, məşşəyi və tarixi hələ də slavistlər və turkoloqlar arasında mübahisələrə səbəb olan "İqor alayı haqqında söyləmə" kimi bir abidə, imperiya ritorikasını, patetikasını eks etdirən ədalətlər, alman və ingilis sentimental və romantik ədəbiyyatından yararlanan balladalar, elegiyalar, povestlər təşkil etsə də, dünya ədəbiyyatının nüfuz çevrosinə ədəbi dilin və millətin təşəkkülündə böyük rol oynamış Puşkin və Qoqol'u ilə yox, tərcüməyi-hal və ontoloji baxımdan XIX əsər aid olsa da, ancaq XX əsrin dühələri olan Tolstoy və Dostoyevski ilə qoşula bilmüşdür.

Rus ədəbiyyatı yalnız rus ədəbi dilinin, Rusiya tarixinin deyil, rus İnsanının faciəli taleyinin bədii salnaməsidir. Rus yazıçısının taleyi ölkəsinin, xalqının taleyi ilə həmişə üzvü surətdə bağlı olmuşdur.

Rus İnsanının faciəsi, sevinci, möglubiyyəti və qəlobəsi (məsələn, "İqor alayı haqqında söyləmə" rus knyazlarının qıpçaqlara möglubiyyətindən bəhs edir) onun ədəbiyyatından ana xətt kimi keçir. Büyük Vətən müharibəsində yalnız rus silahı qələbə etmədi. Bu, rus ədəbiyyatının, rus şərinin qələbəsi idi. Bunu M.İsakovskinin, M.Matusovskinin, A.Surkovun, K.Siminovun və başqalarının bu gün də dillərdə ezbər olan müharibə lirikası təsdiq edir. Ümumiyyətə, savaş poeziyası, müharibə lirikası rus ədəbiyyatını şərəfləndirən hadisələrdəndir.

Rus ədəbiyyatı rus İnsanını totalitar rejimdən, içtimai-siyasi ədalətsizliklərdən həmişə qorumağa çalışmışdır. A.Tvardovskinin böyük poetik təcrübəsi ilə hazırlanmış "kənd nəşri" (V.Belov, V.Rasputin, Y.Nosov və b.) adlı möhtəşəm estetik hadisə məhz rus yazıçısının məfkurosunda yaranı bilərdi.

Rus ədəbiyyatı öz omuzunda siyasi rejimlərin amansız dəstixəttini həmişə hiss etmişdir. Represiyyalar, sürgünlər (V.Şalamov, İ.Babel, O.Mandelştam, A.Soljenitsin), yasaqlar və ittihamlar (M.Zoşşenko, A.Axmatova), mühacirət həyatı (V.Nabokov, İ.Bunin, A.Kuprin, İ.Brodski), sirlili-müəmməli ölümələr (V.Mayakovski, S.Yesenin, M.Svetayeva) rus yazıçısını Viedanın və Həqiqətin sosini eitmişdən çıxındır bilməmişdir.

"Rus ədəbiyyatı antologiyası" rus poeziyasının və nəşrinin tarix boyu topladığı ümumi pozitiv, estetik nəticəni (hələlik mövcud tərcümələr əsasında) və mahiyyəti təqdim edir. Öz dəyərino, poetikasına, bədii məzmununa, előcə də tərcümələrin soviyyəsindən görə forqlı olsalar da, bu əsərləri bir xott, bir ideya birləşdirir: rus ədəbiyyatının vahidliyi və bütövlüyü. Rus milli təfsökürünün və mental gerçəkliliyinin ifadəçiləri olan yazıçı və şairlərdən S.Yeseninin, M.Bulqakovun, V.Astafyevin, V.Şukşinin əsərləri bu antologiyani bir az da maraqlı edir. 60-ci illərdə poeziyanı stadionlara, tribunalara çıxardan A.Voznesenski, Y.Yevtuşenko, B.Axmadulina, bard poeziyasının parlaq nümayəndələri olan B.Okucava və V.Visotski bir antologiya məkanında birləşirlər. Yaxud klassik epik ənənənin istedadlı davamçılarından olan A.Varlamovun hekayəsi ilə postmodernizmin qalmaqlı nümayəndəsi V.Sorokinin hekayəsinin yanaşı getməsində də bir tarixi qanuna uyğunluq və estetik məntiq var. V.Sorokinin hekayəsi başqa

sovyyoda "işloyir", yad üslubun elementlərindən qurulur. Özü çox ince stilist olan V.Sorokin "durğunluq" dövrü hekayəsinin üslubunu "təkrar istehsala buraxaraq" səri naturalizmin üslubunu birləşdirir. A.Varlamov əski ənənəyə sədəqətlidir, V.Sorokin köhnəni dağıtmalı məşğuldur.

Bu günün ideoloji-estetik mövqeyindən çıxış etməyərək, A.Tvardovskinin, M.Svetlovun, P.Antokolskinin əsərlərini də antologiyaya daxil etdik. Axi "böyük zamanda heç bir mənə itməlidir". (M.M.Baxtin)

Antologiyanın tərtibində xronoloji prinsip osas götürülmüşdür. Xronoloji prinsip rus poeziyası və nəşrinin vəhdətini göstərmək, onun daxili mənətiqini görməyə imkan verir.

Antologiyaya müəllifləri daxil edərkən rus ədəbiyyatının inkişaf tarixinin ümumi mənzərəsini yaratmağa çalışmışıq. Bu nəşrin məqsədi bədii söz vasitəsilə rus İnsanının tarixini göstərməkdir. Hələ vaxtilə A.S.Puşkin yazırırdı: "Tarix Şairə məxsusdur". Əlbəttə, bu tipli nəşrlərin tərtibində tam obyektivliyi gözləmək çətindir. Hardasa tərtibçilər tərəfindən müəyyən subyektivliyə yol verilməsi də mümkünndür. Əsasən əvvəlki nəşrlərdə təmsil olunmamış əsərlərə üstünlük verilmişdir. Azərbaycanda tərcüməyə xüsusi yer veron "Xəzər", "Mütərcim", "Dünya ədəbiyyatı" "Azərbaycan" və başqa ədəbi-bədii dərgilərin materiallarından istifadə edilmişdir.

## İQOR ALAYI HAQQINDA SÖYLƏMƏ

Qardaşlar, bizə yaraşmazmı  
əski sözlərlə başlamaq  
qəmlı sonələrin hekayətini –  
İqor Svyatoslavığın axınından.  
Bu günün sözünü Boyan kimi  
yetər söylədiyimiz.

Cün Boyan  
kimi öymek istəsəydi,  
dələ olub ağaclarда,  
boz qurd olub yerdə gəzərdi,  
çal qaraquş olub  
buludlarda süzərdi.

ol kişi  
keçən günlərdən dörlü xəbərlər bilərmiş,  
on şahini buraxarmış  
bir böyük quğuya,  
söz qoşarmış alıcı şahinə –  
qoca Yaroslava,  
igid Mstislava,  
Kasoq alaylarının  
gözü qabağında  
Rededani boğazlamış  
gözəl Roman Svyatoslavığə.  
Qardaşlar, Boyan bir böyük quğunu  
on şahinlə qovalamırdıldı,  
sehrli barmaqları ilə  
sarı simləri dilləndirdir  
knyazları öyərdi:  
iti ağilli,  
mərd ürəkli,  
savaş təpərləi  
Qoca Vladimirdən İqora kimi.

Başlayaqq, qardaşlar, povestimizi:  
Rus torpağı uğrunda  
yeritdi qəhrəman alayını  
poloves toprağına.  
İqor baxıb gördü  
nurlu günüşi qara bulud örtmüş,  
laşkəri da zülmət içində.  
Knyaz İqor belə söylədi  
öz drujinasına:  
“Qardaşlarım və ey drujinam!  
Əsir düşməkdənsə,  
ölüm yeydir!  
Minəlim, qardaşlar, köhlən atlarımıza,  
çapalım göy Dona!”  
Knyazın ağlı çəşdi,  
şeytan əməli azdırı onu.  
Der: “İstərəm görəm ana Donu  
Poloves cölünün ucunda.  
Süngümü paralamaq istərəm.  
Sizinlə,  
rusiçlər, əzizlərim,  
ya dəli başımı qoymalıyam,  
ya da tuğulgamlı  
Donun suyunu başıma çəkməliyəm”.  
Ey Boyan! Keçmiş qərinələr bülbüllü!  
Cəh-cəhin yayılsayıdı  
ağacdan ağaca uçub bülbüll kimi  
xəyal olub buludların tərkində  
ol zamanların şöhrətini vəsf edib  
Keçib Troyan cığırıyla,  
Aşib cölü, dağı,  
Oleqin nəvəsi –  
İqorun nəğməsini başlardın böylə:  
“Şahinləri gen yazıya  
tufan gətirməyib –  
zağca dəstəsidir – uçub gəlib Dona.  
Veles nəvəsi, Boyan,

yəqin öyerdin böylə:  
“Sulanın o tayında atlar kişnəşir,  
şöhrət sədası Kiyeva çatıbdı,  
çalınır burması tunc borular Noveqradda  
asılıb bayraqlar Putivldə –  
İqor gözlər əziz qardaşı Vsevolodu”.  
Və söylədi dəliqanlı Vsevolod ona:  
“Dünyəlikdə bircə qardaşımsan,  
gözlerimin işığı, İqor, tek sənən  
Svyatoviçlərdən ikimizik!  
Yəhərlə, qardaş, yüksək atları!  
Mənimkilər savaş dilər,  
Kurskda atlarımız çoxdan yəhərlənmiş  
Axı Kurskluyuq –  
adı bəlli igidlərik,  
tunc borularla süslənib,  
iti uc oxlarla yemlənib,  
tuğulgalar altda böyümüşük.  
Bələdik bütün yollara,  
dərələr bize tanış;  
yayları dartılı,  
sadaqları açılı,  
qılıncları sıyrılı,  
yeləkləri açılı,  
yalquzaq oluban qaçırlar çöldə,  
özlərinə şərəf,  
knyaza isə şöhrət eşqiyələ”.  
Knyaz İqor qalxıb altın üzəngiyə  
üz tutdu bozqırlara.  
Günəş zülmətlə kəsdi yolunu,  
zülmətin zəhmi oyadı quşları,  
ilan fışltısı ərşə dayandı,  
div səksəndi,  
ağac başında səsləndi  
hami duya bilsin deyə,  
qara-qara yerlərdə,  
Pomorye və Volqada,

Posulye, Suroj, Korsunda,  
ey uzaq Tmutorakan, son do eşidoşon!  
Yolsuz-imansız kafirlər  
dağıldılar ana Dona doğru.  
yağlanmamış arabaların qicirdisi  
sanki gecə yarı hürkündülmüş quşulardı.  
İqor Dona ləşkər yeridir!  
Quşlar da duymuş bu fəlakəti  
kar yarğanlar dibində qurd ularıtı qorxulu,  
çal qaraquş şığıyır göylərdə –  
leşə qarqa-quzğun yiğir,  
tülkülər vaqqıldaşır altun qalxanlara.  
Ey Rus torpağı!  
Yalın o üzündə görünməz oldun!  
Gecələr bitməz oldu.  
Dan yeri işıqlaşır,  
çölə sis-duman çökmiş,  
bülbülün səsi batmış,  
bircə dolaşalar hay-küy qaldırmış.  
Rusiçlər gen yazida  
altun qalxanlardan sıpor çekmiş  
özlerinə şorəf, knyaza şöhrət eşqiyo.  
Cümə günü obaşdannan  
kafir alaylarını basıb yendilər,  
səpələnib ox kimi bozqırlara  
poloves qızını yesir etdilər,  
qumaşın arısını və altun yağmaladılar.  
Bahalı zər-zibadan, əlbisələrdən  
bataqlıqlarda, çamurluqlarda  
köprü yapb yol saldılar.  
Al bayraq,  
ağ ələm,  
qırmızı tuğ və gümüş ağac  
çatdı igid Svyatoslavico.  
Mürgülədi çöldə Oleq yuvası –  
uyaşa uçmuş.  
Nə şahin-şonqardan,

no do sondən, qara quzğun,  
azığın dinli kafir,  
xocıl olmağa doğulmamış!  
Qzak bozqurd olub qaçır,  
Koncaq ona yol verir ana Dona.  
Ertosi gün obaşdannan  
qanlı şofoqlor sübhədən xəbor verir,  
donizdən qara bulud qalxır  
dörd Güñoşı örtməyo,  
çaxnaşır mavi şimşoklor –  
möhkom tufan olacaq!  
Ox gürşadi tökülcək Don nəhrino!  
Kafir tuğulğasına döyib,  
qarğı dilli qayım süngülər paralanır burda,  
qara poladüz qılıncılar korşalır burda, –  
Kayala çayında,  
Don nəhrində!  
Ey Rus torpağı!  
Yalın o üzündə görünməz oldun!  
Striboq nəvoləri,  
külöklər donizdən ox teylər  
İqorun cəsur alayına!  
Yer lərzəyə golır,  
çaylar bulanır,  
çölü toz basır,  
bayraqlar yellənir –  
Gələn zalim poloveslərdir  
Rus alayları  
Dondan, dəniz tərəfdən,  
hor yandan geri çəkilir.  
İgid rusiçlərin al qalxanlarından,  
Şeytan balalarının səsindən  
çölə sədd çəkilmiş.  
Dəliqanlı Vsevolod!  
Savaşın qızığın yerində durub,  
yağmur kimi ox yağıdırırsan yağı üstünə,  
poladuc qılıncı tuğulğalara çaxırsan,

buğra kimi hara çapsan da  
altun tuğulğanla işiq saçırısan!  
Meydan dolur kafir başı ilə.  
Avar tuğulğaları paralanmış  
polad qılıncınla,  
Ey dəliqanlı Vsevolod!  
Canını və adını,  
Çerniqov şəhrində  
altun ata taxtını,  
görklü Qlebovna xatunun  
sevgisini və siğalını  
unudanın gözüne  
yaramı görünər, qardaşlar?  
Troyan sonəsi olmuş,  
Yaroslav illəri ötmüş  
Oleq Svyatasloviçin yürüşləri olmuş!  
o Oleq ki,  
qılınc ilə fitnə-şər toxumu,  
ox toxumu səpirdi hər yere.  
Elə ki, şəhri-Tumutorakanda  
üzəngiyə ayaq qoyurdu,  
qoca böyük Yaroslav  
o səsi eşidirdi,  
Çerniqovda isə  
Vsevolodun oğlu Vladimir  
qapını bağlayırdı.  
Boris Vyaçeslavoviçin rüzgar canını aldı  
Kanına sahilində, göy çayır üstündə.  
Gənc, cilasun knyaz  
Oleqin xəcalətinə dözməyib həlak oldu.  
Həmin Svatopolk Kayalada,  
Uqor atlarının arasından  
atasının meyitini çıxardıb  
Kiyevə,  
müqəddəs Sofiyaya aparmışdı.  
Oleq Qorislaviçin zamanında,  
qanlı qovğalarda

şər-fitnə səpilirdi,  
fitnə-fosad cücorirdi,  
Dajboq novosinin xanimanı tar-mar olurdu  
knyaz qovğalarından.  
Ömür tükənirdi,  
tarlada cütçünün səsi baturdi.  
Quzğunlar leş parçalayıb,  
zağclar şikar üstə daraşırı.  
Ağır savaşlar olmuşdu,  
yorğun-arğın axınlar olmuşdu,  
fələk görməmişdi bu vurhavuru.  
Poloves toprağında, qara çöldə  
axşamdan sabahə,  
sabahdan axşamacan  
uçuşur ovxarlı oxlar,  
cingildəyir polad süngülər,  
dəyib tuğulğalara  
paralanır qılıncılar,  
qara yer atdırnağı altında  
sümükə əkilib,  
qanla suvarılıb,  
sitomla biçildi Rus toprağında.  
Obaşdannan gün çıxana qədər  
o nə səs,  
nə gurultudur? –  
İqorun alayı qayıdır:  
sevgili qardaşı Vsevoloda yazış!  
Bir gün vuruşdu,  
O biri gün çarpışdı,  
üçüncü günün günortası  
endi İqorun bayraqları.  
İti axımtılı Kayala sahilində  
qardaşları ayırdılar,  
al şərab yetər olmadı,  
igid rusıclərin bitdi şöləni,  
icirdib qudaları sərəxəş yatıldılar  
Rus toprağı üçün.

Qəhrən otbüküldü,  
kodərdən ağac yerə oyıldı.  
Qardaşlar,  
dəxi yaman günlər yetişdi,  
çöl gücümüzü aldı axır.  
Dajdboq nəvəsinin, qövmün gücünü  
Deva-obida yenib  
ayaq basdı qız kimi Troyan toprağına,  
Donum göy sularında  
Quğu qanadları ilə silkinib.  
Bizzən pərən düşdü xoş dövranlar  
Knyaz qovğalarından,  
kafir axınından.  
Cün söylədi qardaş-qardaşa:  
"O mənimdir, bu mənimdir!"  
Hər özündən deyən knyaz  
özünü böyük sayıb  
bir-birinə divan tuturdu.  
Qalabalıq yağı gəldi hər torəfdən  
Rus toprağına.  
Ey şahin, düşüb şikar dalınca  
uçdun uzağa - dənizə qədər.  
İqorun igid alayı dirilməz dəha!  
Rus toprağında şivən və ağlaşma  
quruldu matəmlər,  
alışdı mumlar...  
Rus xanımları ağlaşdırılar, bozlaşdırılar:  
Dəxi bundan sonra istəklimizi,  
əzizimizi  
gözümüz görməz,  
ağlımız kosməz.  
Altunu-axçanı yada salıb  
Əliimiz heç tutmaz.  
Kiyev kədərdən,  
Çəmiqov üzüntüdən,  
qardaşlar, fəryad qopardı.  
Nisgil axdı Rus toprağı boyunca,

Rus toprağında dərd tügən etdi.  
Knyazlar didişdi biri-biriylə –  
qalabalıq yağı gəldi.  
Hər ev bir belkədan  
bac-xərac verdi.  
Svyatoslariçlərin iki əronı –  
İqor və Vsevolod  
nisəq tördəti.  
Ataları Svyatoslav,  
böyük Kiyev knyazı  
vaxtilə bunun qabağını almışdı.  
Qorxusu, hikkəsiylə  
bol loşkorıyla,  
polad qılıncı ilə yağıları ram etmişdi,  
girib poloves toprağına,  
təpələri, yarğanları tapdayıb,  
çayları, gölləri bulandırıb,  
kafir Kobyakı işə  
qara yel kimi qopartmışdı  
saya gəlməz kafir alaylarından!  
Kobyak bələcə gəlib düşmüşdü  
Kiyev şəhrinə,  
Svyatoslavın sarayına.  
Almanlar və veneditsalar,  
yunanlar və moravlar  
Svyatoslav şərəfinə oxuyurlar.  
Poloves nəhri Kayalada  
rusları bada verdi,  
varidatı dağıldı, talan oldu.  
Knyaz İqora acıyırlar.  
Knyaz İqor keçibdir  
altun knyaz yəhərindən kölə yəhərino.  
Boşaldı şəhər divarları,  
noşomız heç oldu.  
Svyatoslav qara vaqıoli yuxu gördü  
Kiyevdə, dağ başında.  
"Duşumda gördüm, - der, - dünən axşamdan

məni qara örtüyə bürüyüb,  
 qaracökə yatağına uzadıb,  
 kədərlə qarışdırılmış  
 mavi şorab gətirdilər,  
 boş yağı yeləyindən  
 sinəmə iri mırvari səpdilər  
 və əzizlədir...  
 Ağban evimin damı uçu.  
 Plesnk ətəklərində  
 bütün gecəni qarğalar qarlıdaşı,  
 hardansa dağ yaxasında orman göründü,  
 uçu qarğalar dənizə doğru...”  
 Və boyarlar knyaza belə söylədir:  
 “Knyaz, dərd ağlımı çasdırıb,  
 dediyin o iki şahin  
 altun ata taxtını tərk eləyib  
 ya Tmutorakanaya ov dalınca  
 ya da Donun suyunu başına çəkməyə uçmuşlar.  
 Kafir qılıncları doğradı  
 şahinlərin qanadlarını,  
 Özlərini də  
 dəmir buxovla saldılar bəndə.  
 Üçüncü gün qaramat idi:  
 iki günəş batdı,  
 iki al sütün sondü.  
 Oleq və Svyatoslav –  
 iki ay parçası  
 zülmətdə əriyib,  
 Kayalada batıdlar –  
 düşmən sevindirdilər.  
 Kayalada zülmət işığı batırıldı,  
 poloveslər axdı Rus toprağına  
 quduz canavar sürüsü kimi.  
 Köləlik – azadlıq,  
 rüsva şöhrət oldu.  
 Div özünü yerə atdı...  
 Gözəl poloves qızları

246910.

göy sular başında büsat qurdular,  
 Rus qızılını cingildədib,  
 Bus dövrünü yada salıb  
 Şarokanın qisasını yerdə qoymamağa çağırırlar.  
 Bızdən, dostlar,  
 sevinc uzaq düşdü.  
 Böyük Svyatoslav onda  
 altun sözünü söyləmiş,  
 söyləmiş ahu-zar içində:  
 “Mənim övladlarım İqor və Svyatoslav!  
 Poloves toprağında  
 çox erkən düşdünüz  
 qılinc cingildətməyo,  
 şöhrət həvəsino.  
 Ərliklə qələbə qazanmadınız,  
 namordəcəsinə düşmən qanı axıtdınız.  
 Sizin ürəyiniz mord  
 sanki poladdan tökülüb,  
 deli ordəmliklə bərkib,  
 ağarmış başıma nə iş açdırınız  
 durduğum yerdə?  
 Moqtlardan, tatranlardan,  
 sebirlərdən, topçaqlardan,  
 revuqlardan, olberlərdən,  
 Černiqov boyarlarından  
 bol loşkəri olsa da,  
 qardaşı Svyatoslavdan  
 ona mədəd olmadı.  
 Onlar qalxansız-zadsız,  
 birçə qəmə ilə,  
 vohsi coşqularıyla  
 alaylar yenirlər,  
 ata adını uca tuturlar.  
 Siz isə deyirdiniz:  
 tək başımıza olarıq başarılı.  
 İlk şöhrəti özümüzə,  
 son şöhrəti isə paylaşarıq.

Qardaşlar, ocaib deyilmə  
qocanın cavanlaşması?  
Tükün tüləyən şahin yüksəkdə ova çıxar,  
yuvasını maheur etməz.  
Knyazlardan imdad yox,  
Fələyin üzü dönmüş...  
Rimov fəryad edir  
poloves qılıncı altında.  
Vladimir tamam yaralı,  
Qleb oğlu kədər və üzüntü içinde!  
Ulu knyaz Vsevolod!  
Fikrin yoxmu uzaqdan uçub gələsən,  
atanın altın taxtını qoruyasan?  
İstəsən, Volqanı  
kürəklə kürüyərsən...  
Donu tuğulğanla qurudarsan.  
Burda olsaydın,  
qaravaş bir noqataya,  
qul bir rezanaya satıldı.  
Dəli Qleb oğulları ilə  
diri süngülər atardin.  
Pürik və David, sizinləyəm!  
Qızılı tuğulğaları qan gölündə üzən  
sizin döyüşçülər deyildimi?  
İntəhasız bozqırda  
ovxarlı qılinedan yaralanmış  
kəllər kimi  
böyük-böyük böyükən  
şücaətli drujinanız deyildimi?  
Dostlar, qalxin üzəngiyə,  
Rus toprağı eşqinə.  
Fələk xəcıl etsə də  
dəli Svyatoslavıç İqorun yaraları eşqinə.  
Qalitski Yaroslav Osmomisl!  
Altun taxtında oturub  
dəmir alayların  
dərinib Uqor dağlarına

krallıñ yolunu kəsirən,  
çayın ağzını açırsan.  
Hökümün yetir Dunayacan.  
Kiyevə qapılar açırsan  
altun ata taxtından,  
sultanları atəşə tutursan.  
Bey əfəndim, öldür Konçakı,  
azığın dinli kafiri,  
Rus toprağına görə!  
O dəli İqor Svyatoslavıç,  
İqorun yaralarına görə!  
Sizsə, igid Roman və Mstislav!  
cəsarətli fikir sizi hünərə sövq edir  
şahin kimi küləkdə sözərək.  
Şığıybış şikar dalınca  
çox yüksəyə uçursunuz.  
Sizin latin cəbbəxananız var axı,  
ondan yer çinlayır,  
neçə ölkə tir-tir titrəyir:  
Xinova,  
Litva,  
Deremala,  
Yatvaqlar.  
Roloveslər süngülərini atdırılar,  
polad qılıncılar altına  
başlarını qoysular.  
Knyaz İqor,  
artıq səndən ötrü günəş sönmüş.  
Ağacın yarpaq tökməsi xeyirə deyil  
Sula Ros arasında  
artıq şəhərlər bölünmüş.  
İqorun cəsur alayı geri dönməz daha!  
Knyaz, Don çağırır və gözləyir,  
Knyazları qələbəyə səsləyir!  
Olqoviçlər, igid knyazlar,  
hazırınız cəngi-cidala!  
İnqvar və Vsevolod! –

hər üçü Mistislaviçlərdən!  
Əsliniz-nəsliniz bəlli.  
Zəfər püşküylə qazanmadınız  
məhi, mülkü varidatı.  
Altun tuğulgalarınız  
polad süngürünüz, qalxanlarınız nəyə gərək?  
İtiuc oxlarınzla  
çölün ağızını bağlayın.  
Rus toprağı uğrunda  
dəli İqor Svyatoslavıçın  
yaraları uğrunda!  
Gümüş sulu Sula axmir Pereyaslavl,  
kafirlər coşqusundan  
Dvina qara çamurla  
axdı Polotska.  
Təkcə İzyaslov Vasilkoviç  
öz iti qılincını  
Litva tuğulgasına çaxdı,  
babası Vseslavın  
adını uca tutdu.  
Özü isə Litva qılinciyla  
doğranıb zəbən oldu  
qanlı otlar üstündə.  
Can verərkən söylədi belə:  
"Knyaz, drujinan sənin  
qurd-quşa yem oldu..."  
Bu zaman yanında nə qardaşı Vyaçislav,  
nə də Vsevolod vardı.  
Böyükür-başında bir kimsə yox,  
təninnən can ayrıldı  
qara şivən oldu,  
hami bunlu oldu,  
səhərdə tek borular çalındı.  
Ey Yaroslav nəvərləri! Ey Vseslav nəvərləri!  
Endirin bayraqlarınızı,  
atın paralanmış qılınclarınızı.  
Dədə şöhrətinə layiq deyilsiz!

Öz qovğalarınızla  
öncə dadandırınız kafirləri  
Vseslavın yağmaladığı Rus toprağına.  
Elə sizin bəhsə düşməyinizdəndir –  
Poloves toprağından zor günər gəldi!  
Troyanın yeddinci sənəsində  
Vseslavınki getirmədi.  
Atını mahmızlayıb Kiyevə çapdı.  
Kiyevdə altun taxta tuğ sancı,  
quduz canavar kimi atıldı Belqoroda,  
Belqradda qara pusarıqda gözdən itdi,  
səhərisi üç əməli ilə aləmə səs saldı:  
Açıdı Novqorodun qapılarını,  
Yaroslavın şöhrətini xar eylədi,  
Dudotokdan Nemiqaya qurd kimi atıldı.  
Nemiqada başlar vurulur,  
xırman sovrulur,  
təndən can çıxır.  
Nemiqadanın sahilləri qan qoxulu,  
toprağa don yerinə  
rus oğullarının sümüyü ekilir.  
Ol knyaz Vseslav hamiya fərman yazdı,  
knyazlara səhərlər paylayırdı.  
Gecələr qurd kimi dolaşib sərsəri  
ilk xoruz banınanacan  
ulaşdı Tmutorakana;  
Ulu Xorsun yolunu kəsdi  
səhər obaşdan  
Polotskda, müqəddəs Sofiyanın  
zəngi çalınanda,  
o səsi Kiyevdə duyardı  
cəsür tənindən divanə ruhu seyranda oynar,  
tez-tez tutması tutardı.  
Kəramətli Boyan  
bir vaxt ona söz də qoşmuşdu:  
"Ağıllı, təpərlü  
quş kimi zirok olsan da,

tanrı əmrindən qaçmaq olmaz!"

Ey Rus toprağı, ahin göylərə bülənd olmuş  
keçmiş və ilk knyazları xatırlayıb  
Kiyev dağlarında  
həmin qoca Vladimiri saxladın.  
Davidlərin, Rüriklərin –  
hərəsinin öz bayraqı var, yellədirilər,  
süngürləri də fərqli dillənir indi.  
Yaroslavanın çay üstündə qalxır nəvəsi.  
Obaşdannan quğu kimi nalə çəkir:  
– Quşa dönüb uçaram çay boyunca,  
Kayala sularında  
Knyazım qaynar bədənində ipək qolçağımla  
qanlı yaralarını silərəm.  
Yaroslavnanın səsi gelir Putivldə divar üstündə:  
– Ah, yelim-yelkənim!  
Sən niyə belə bərk əsirsən?  
Xan oxlarını niyə atırsan?  
Niyə yüngül qanadlarında onları  
döyüşçü sallarına tökürsən?  
Lacivərd donızın qoynunda gəmiləri yırğalayıb,  
göyələrin yeddi qatında əsməyin bəs deyilmə?  
Ağotu əsdirib,  
Yel baba, niyə mənim noşəmi dağıtdın?  
Yaroslavna obaşdannan  
Putivldə, ağca bürclü hasar üstə zarlıq qıldı:  
– Dnepr Slovutiçim mənim!  
Keçib Poloves toprağından  
sal qayaları yara bildin,  
Svyatoslavın qayığını  
aparıb çıxvrtdın Kobyakın ordusuna.  
Ağam mənim,  
qayığımı özümə qaytar ki,  
belə erkən axıtmayım  
donizə göz yaşlarımı.  
Yaroslavna obaşdannan,  
Putivldə, ağca bürclü hasar üstə

ağlar-bozlar:

"Ey işıqlı və nurlu günəş!  
Sən hamiya isti və görklü...  
Ağam mənim, sicaq şəlonı  
döyüşçülərin qayığına salmadın,  
Bağriyanıq bozqırılarda  
yaylarını niyə istidən əyirdin?  
Dördən yeləklər açılmadı,  
gecəyarı dəniz çəsa gəldi  
duman-tufan qarışığı –  
Poloves toprağından  
Tanrı İqora yol verdi  
Rus toprağına,  
altun ata taxtma.  
Sozaldı axşam şəfəqləri.  
İqor yatar,  
İqor oyaq;  
qalib ana Donla bala Donun arasında  
Fikri aranı dağa, dağı arana daşıyır.  
Gecəyarı at tappiltisi eşidildi  
Çayın o biri tayında  
Ovlur fişqırıqladı:  
– Eşit, knyaz!..  
Knyaz İqor daha yoxdur!  
Hardansa qışqırı,  
hardansa taqqılıtı gəldi,  
ot xişıldadı,  
torpədi poloves çadırları.  
Knyaz İqor issə  
sincab olub qamışlıqda gizləndi,  
ağ güləyən quğu kimi suya şığıdı,  
bozqurda da döndə bildi.  
Donetsin göy yaxasıyla  
şəhin olub buludlarda pərvaz etdi,  
səhər, nahar,  
şam yeməyinə  
quğudan-ördəkdən qırdı.

İqor şahin kimi uçur,  
 Vlur qurd kimi qaçır,  
 siçradıb tör şehi  
 yügrök atları lohletdilər.  
 Burada Donets dedi:  
 – Knyaz İqor!  
 Ad-sanım, yetərinco!  
 Konçakla aran yoxdusa,  
 Rus toprağında isə toy-büsətdi.  
 İqor aldı cavabında:  
 – Eh, Donets!  
 knyazı öz ləpələrində yırğalayıb,  
 gümüş sahillərində altına göy ot sərib,  
 isti dumana bürüyüb,  
 su üzündə güleyən quşunla,  
 axarda qağayılarınla,  
 havada çöl ördəyinlə ona həyan olmusan!  
 Stuqna çayı belə deyildi,  
 qurumuş irmağı ilə,  
 yad suları udub daşdı,  
 gənc knyaz Rostislavı batırdı, –  
 çatmadı Dnepr sahilinə;  
 Rostislavın anasını ağlar qoydu,  
 çiçəklərin dərddən boynu büküldü,  
 ağaclar kədərdən yerə oyıldı.  
 Qzakla Konçak  
 İqorun izin izlədi,  
 lal oldu qarğalar,  
 kiridi dolaşalar,  
 ilan-çıyanlar fişildaşdı,  
 ağacdələn taqqıltısıyla  
 çay yolunu göstərdi,  
 bülbüllər taranəsilə  
 dan yerini salamladı.  
 Konçak Ozaka dedi:  
 – Şahin yuvaya uçarsa,  
 məhbub qızla duzaq edərik.

Qzak Konçaka dedi:  
 Məhbub qızımızla ołə keçirsək,  
 nə şahinimiz olar,  
 nə də məhbub qızımız.  
 Poloves çölündə  
 bizi quşlar didər-didişdirər.  
 ol Yaroslav zamanında Boyan və Xodin  
 knyaz Oleqə bağlı belə söyləmiş:  
 “Gövdəsiz baş,  
 başsız gövdə olmaz,  
 İqorsuz da Rus toprağı ola bilməz!  
 Göydə günəş şölənir,  
 Knyaz İqor Rus toprağında!  
 Çay qırığında rus qızları busat qurmuş,  
 səsi-sədası Kiyevə çatır.  
 İqor qalxır Boricəv dolayıla,  
 müqəddəs Priqoşa kilsəsinə.  
 Ölkölör şaddı, şəhərlər məmənun.  
 Salamladıq ixtiyar knyazları,  
 indisə oxumağımız gərək  
 cavanlar şərəfinə:  
 “Yaşasın İqor Svyatosloviç,  
 dəliqanlı Vsevolod,  
 gənc Vladimir İqoreviç!  
 Xristianlar yolunda  
 çarşısan knyazlar və drujina şərəfinə!  
 Var olsun  
 knyazlar və drujina!  
 Amin!

İVAN ANDREYEVİÇ KRILOV

(1769-1844)

QARTAL VƏ TOYUQLAR

Qaraquş saf havada etdi maraq,  
Uca göylərdə qol-qanad çalaraq,  
Odlu, şimşaklı ildirim doğuran,  
O fəzalarda eylədi cövlən.  
Sonra endi kiçik təpə qasaña.  
Qondu alçaqda bir söyüd başına.  
Söyüdə qonmağın nə qiyəməti var?  
Çox qəribə olur bu padşahlar!  
Ağaca vermək istəniş ad-san.  
Ya yox imiş ona münasib olan.  
Bir pahid, ya qaya, bu alçağa quş  
Kim bilir nə maraq ilə qonmuş?  
O söyüddə oturmadı bir an,  
Uçdu, başqa söyüddə etdi məkan.  
Görüb alçaqdən böylə bir ucuşu,  
Bir Toyuq söylədi: – Aman, qonşu,  
Anlır hörmət ilə qartallar,  
Böylə uçmaqdə nə çotinlik var?  
İstəsəm mən də qol-qanad açaram,  
Bu söyüddən o söyüdə uçaram.  
Olmayaq bunca axmaq, ey qonşu,  
Anmayın şan-şərəflə böylə quşu!  
Bizdən artıqmı ondakı göz, ayaq?  
Görmədinmi uçurdu o nə sayaq?  
Uçur alçaqda biz toyuqlartək.  
– Sözlərin doğrudur býr azca, gorək,  
Uçur onlar bizi yaxın yerdə.  
Bir toyuq da uçarmı göylərdə?

Çoxdan sübut olub yaltaqlıq murdar,  
Zərərli bir işdir... yenə adamlar  
Bundan çok inməyir, çünki hor yaltaq  
Tapır ürok lərdə kiçik bir bucaq.  
Qarğacılıq hardansa tapmışdır pendir;  
Qonmuş bir çinara; acdır, sevinir,  
Pendiri o yemək istəyən zaman  
Birdən fikrə getdi; bir Tülkü ordan  
Keçirdi. Görünəcə boynunu burdu,  
Pendirin qoxusunu durdurdu.  
Ayağı ucunda o yavaş-yavaş,  
Getdi o, ağacın yanına birbaş.  
Boylanıb da baxdı, birdən söngədi,  
Dadlı bir dil ilə Qarğaya dedi:  
– Nə qədər gözəlsən, ey gözəl pəri,  
Can alan, şəvədən qara gözləri  
Nağıllarda ancaq olar eşitmək.  
Kimdə var o qanad, o dimdik, lələk!  
Mələktək xoş olur, şübhəsiz, səsin  
Utanma, oxu gol, xoşdur nəfəsin,  
Səsin də olursa gözəl özüntək,  
Quşlar padişahı sənmişsən, demək!  
Torisdən Qarğanın başı bərk döndü,  
Nəfəsi tixandı, qəlbə döyündü.  
Tülkünün o dadlı sözündən Qarğā  
Öz qarğā səsilə qarıldadı: “qa!”  
Pendir dimdiyindən düşdü bir yana;  
Bildi ki, aldanmış qurnaz<sup>1</sup> heyvana.

<sup>1</sup> Qurnaz – hiylagor

## CIRCIRAMA VƏ QARINCA<sup>1</sup>

Circirama yay, bahar,  
Cırıldadı biqərar.  
Hər çiçəyin yarpağı  
Olmuş idi oynağı.  
Eyşə alışmiş idi,  
Başı qarışmış idi.  
Tutdu xəbor bir zaman,  
Qiş yetişib, ay aman!  
Yayı keçirmiş hədər,  
Yox daha güldən əsər.  
Qaldı o biçarə ac.  
Tapmadı başqa əlac.  
Bilirdi ki, Qarınca  
Dən yiğir yay boyunca.  
Getdi onun yanına,  
Dərdini açdı ona:  
– Qonşucuğaz yazadək  
Bəslə məni, ver yemək.  
Sordu Qarınca: – Sənin  
Yayda nə idi işin?  
– Güllər arasında mən  
Eyləmiş idim vətən.  
– Belə idin yayda sən?  
– Nəğmə oxurdum da mən.  
– Yayda oxurdun, demək,  
İndi get, oyna, görək!

## EŞŞEK VƏ BÜLBÜL

Bülbülü bir çəməndə gördü Eşşək,  
Dedi: – Dostum, eşitmışım gerçək.  
Musiqi işlərində mahirson,  
Bəstəkar, həm də adlı şairsən,  
Oxu, mən dinləyim o sənotını,  
Bülbülüm açdı öz məharotını.  
Vurdu cəh-cəh, şaqırdadı zildən,  
Min bir ahəngə başıladı yenidən.  
Ney kimi səs uzaqlara çökilir,  
Qırmadır, sanki ormana səpilir.  
Dinloyır nəğməni işiq pərişi,  
Susdu el, susdu quşların da səsi.  
Sürü yatdı, çoban ki, dirlərdi,  
Arabir zövq alıb gülümşərdi.  
Başqa ahəngə uydurub səsini,  
Bülbül artıq bitirdi nəğməsini.  
Yeri burnu ilə qoxlayıb Eşşək,  
Dedi: – Mahirsən, ey gözüm, bişəkk.  
Çox təəssüf, bizim xoruzlarla  
Dostluğun yox, budur səsində bəla.  
Görüş onlarla, dostluğu qat sən,  
Musiqi dərsini bir az öyrən!  
Eşidinçə bu hökmü o bülbül,  
Batdır dərdə-qəmə, bulandı könül.  
Qanad açdı, o yerdən oldu uzaq,  
Cahil insan hökm verər bu sayaq.

## SAZANDALAR

Dəcəl Meymun, çolaq Ayi, çop Keçi  
Bir Ulağa yoldaş oldu hər üçü.  
Dörd səslico bir musiqi neğməsi,  
Çalmağa həməhəng oldu cüməsi.  
İki kamança, iki tar təpdişlər,  
Bir çəmənin üstə möclis yapdlar.

Oturdułar, törəb bozmi<sup>1</sup> qurdular,  
Mizrabı tara nə qədor vurdular...  
Sürtdü kamançaya Ayr ollorin,  
Az qaldı ki, lap qopara tellorin.  
Heyfa ki, çıxmadi tarın sədəsi,  
Ucalmadı kamançanın nəvəsi.  
Meymun dedi: – Bir dayanın, qardaşlar,  
Bu növ ilə oturmazlar, yoldaşlar!  
Kaman çalanlar üz-üzə otursun,  
Qoy tarçılar qalxıb ayağa dursun.  
Gəlin indi nəğməni başdan çalaq.  
Dağa-daşa, səhraya şuriş<sup>2</sup> salaq.  
Başladılar nəğmələri çaldılar,  
Yenə səs çıxmadi heyran qaldılar.  
Eşşək bağırdı: – Qardaşım! Toxta, dur,  
Mən duymuşam illətini bax budur:  
Bizim böylə oturmamız qələtdir,  
Cərgə ilə duraq, o masləhətdir.  
Tabe oldu tamamisi Ulağa,  
Amma yenə səs getmədi uzağa,  
İşdə yenə münəaqişə başlandı,  
Oturmaq üstə sözləri uzandı.  
Bu əsnada keçdi ordan bir Bülbül,  
Yalvardılar: – Son et bizə təəmmül<sup>3</sup>.  
Biz bir neçə kamança, tar tapmışıq,  
Burda bir işrot məclisi yapmışıq.  
Xahişimiz budur, bir azca zəhmət  
Çəkib, bizo oturmağı gəl öyrot.  
Bülbül dedi: – Bunlar ilə kar aşmaz,  
Bu baş-qulaq kamançaya yaraşmaz.  
Musiqi – bir zövq istəyir bu sənət,  
Bir də gərək elmlə qabiliyyət.  
Sizdə ki yoxdur bunlardan bir əsər,  
Bos yera zəhmət çəkməyin, müxtosər.

<sup>1</sup> Tərəb bazmı – şadlıq möcəlis

<sup>2</sup> Şuriş – çaxnaşma; səs-küy

<sup>3</sup> Təəmmül – fikir

## VASİLİ ANDREYEVİÇ JUKOVSKI

(1783–1852)

### NƏĞMƏ

Gündoğana, gündoğana  
Can atır yer kürosi.  
Gündoğana, gündoğana  
Uçur könül nəğməsi.  
Çox uzaqda, gündoğanda,  
Göy meşədən o yanda,  
Göy dağların arxasında  
Bir gözəl özür sürür.  
Ayrılıq baş verdi, yəqin;  
Düşünürom, o gözəl,  
Möcüzəli keçmişlərin  
Qəşəng əfsanəsidir.  
O sanki əski günlərdən  
Qonaq golmişdi mənə.  
Bir nəşəli yuxu idi,  
Boxtim gülmüşdü mənə.

# ALEKSANDR SERGEYEVİC PUŞKİN

(1799-1837)

## ÇAADAYEVƏ

Sevginin, ümidin, sassız şöhrətin,  
Ömrü qısa oldu, nəşəsi gödək.  
Sovuşdu gəncliyin oyun söhbəti,  
Bir yuxu misallı sübh dumani tək.  
Di gəl ki, hələ də bir təşnə hissə,  
Dəf edib hər zülmün möhnətlərini,  
Qərarı tükənmiş ürəyimizlə,  
Dinlərik vətənin dəvətlərini.  
İntizar içində gözlərik hər an,  
Hürriyət deyilən müqəddəs günü,  
Şəbrini itirmiş adaxlı oğlan,  
Vüsəl dəmlərini gözləyən kimi.  
Neçə ki azadlıq eşqiyə yanıb,  
Bir qeyrət uğrunda vurur qəlbimiz,  
Coşan könüllərdə şövqü, tügyani,  
Vətənə həsr edək, ey dost, gərək biz.  
Doğacaq, a yoldaş, inan ki, haqqı  
Tale ulduzunun mehri, şəfqəti;  
Rusiya oyanıb kükreyən vaxtı,  
Hər çilik cüngündə mütləqiyyətin  
Bizim adlarımız yazılıcaqdı!

\* \* \*

Mon də eşitmişəm, bu dünya mülkü,  
Vahid bir dostluqla gözəldir, əlbət.  
Onsuz bu dünyadan yoxdur ləzzəti,  
Onsuz həyat yolu qüssə, fəlakət...  
Sakit bir dostluğun olmasa əgər,  
Ömrün-günün gəlib işıqsız keçər...  
Dinlə, lakin başqa bir hiss də vardır:  
Həm yorar insani, o həm məst edər.  
Zəhmət çəkəndə də, dinc olanda da,  
Aman verməz, səni yandırıb didər.  
O zalim bir hissdir, ruhu parçalar,  
İztirab içinde ölü qəlbimiz.  
Ümid şöləleri yanmasa bir an,  
Bu dərin yaradan sağalmarıq biz...  
Bax, meni yandıran ehtiras budur!  
Solub məhv oluram gənc günlərimdən,  
Lakin sağlamaq da istəmirəm mən.

\* \* \*

Nahaq yerə, əziz dost, fikr etdim ki, gizlədim,  
Soyuq həyəcanlardan aldanmış (qəlbimi) mən.  
Sən başa düşdün məni, nəşələr, zövqlər keçir,  
Sənin də məhəbbətin silinir ürəyimdən.

Heyranlıq (saatları həmişəlik yox oldu),  
Xoş vaxtlar, gözəl anlar keçdi, baş aldı getdi.  
Gəncliyin alovlanan bütün arzusu söndü,  
Ümid qəlbimdə öldü, güntək qaraldı, getdi.

\* \* \*

Köhnə günahlarım üçün cəza veribdir fələk,  
Səkkiz gündür gözirəm mən əziyyət çəkərək.  
Al qanımda Merkuri, mədəmədə acı dərman,  
Fikrimdə tövba etmək, özüm isə peşiman.  
Əziyyət çekirəm mən,  
Eskulap zəmin olur mənə dildən, ürəkdən...

## XƏNCƏR

Səni Lemnos tanrısı hazırlayıb düzəltdi,  
Ölməz Nemezidanın özünə təqdim etdi.  
Azadlığın gizliliyi keşiyində durub sən,  
Ləkəni, incikliyi görüb cəza verənsən.

O yerde ki, səs çıxmır Zevsin ildirimindən,  
O yerde ki, qanunun çıxmır qılıncı qından,  
Xitamçısı olursan ümidiñ, qarğışların,  
Təxti-tac kölgəsində gözdən olursan nihan.  
Gizlenirən içində sən şahanə paltarın.

Tiyən qəddar zalimin gözləri qarşısında,  
Cəhənnəmin alovu kimi yanır bir anda,  
Ziyafət məclisində o baxır dörd yanına,  
Lərzə düşür canna.

Gözlənməz zərbən onu tapır, olsa da harda,  
Yerdə, su üzərində, məbədgahda, çadırda,  
Gözdən-nəzərdən uzaq qəsrə, ya otaqda,  
Arvad-uşaq yanında, ya da isti yataqda.

Qeyşərə tabe oldu o müqəddəs Rubikon,  
Sarsıldı şanlı Roma, baş əydi qayda-qanun,  
Lakin azadlıq sevən Brut qaldırdı üşyan.

Xəncər, tökdün onda qan.  
O, Pompeyin vüqarlı mərmərini qucaraq,  
Həyatı törk etdi, bax.

Odur, səs-küy, qışqırıq salır qiyamçı dəstə  
Məhv olmuş azadlığın başsız meyitAi üstə.  
Eybacər qanlı murdar  
Bir cəllad yüksələrək, tutdu taxt üstdə qərar.  
Ölümün Apostolu olan yorğun Aide  
Qurbanı barmağıla o təyin etmədəydi,

Ona köməkçi verdi o ali məhkəmə də,  
Bil, ey xəncər, bir səni, bir də ki Evmenidi.

Ey azadlıq yolunda əzab çəken qəhrəman,  
Ey Zaid, eşafotda öldürülüdüñ bir zaman.  
Ancaq xeyirxahların müqəddəs səs-sədasi,  
O məhkum torpaq üstə qalasıdır, qalası.

O sənin Almaniyana olub daimi kölgə,  
Canilər qarşısında törödir min tehlükə.  
Möhəşəm məzarınsa üstündə axşam-səhər  
Yanır bir iti xəncər.

## PEYĞƏMBƏR

Ruhumu təngidən bir yanğıyla mən,  
Sərgordan gözirkən kimsəsiz düzəd,  
Yollar ayrıcında çıxdı qəfildən,  
Altıqanad mələk yolumun üstə.  
Əliyilə gözüma elə toxundu,  
Yüngül barmaqları sanki yuxudu.  
Hürkmüş bir qartalın ayıq gözütək,  
Açılib gözümüzə nurlandı bəbək.  
Elə ki, toxundu qulaqlarına,  
Səs-küylə doldurub çəkdi tarıma:  
Aydınca eştidim göyün səsini,  
Orda mələklərin süzməyini də.  
Çöldə tənəklərin titrəməsini,  
Suda dənizlərin üzməyini də.  
Hələ tərpənməmiş durduğum yerdən,  
Əyilib ağzımı saldı əlini.  
Çəkib boğazından çıxartdı birdən,  
Günahkar dilimi, şeytan dilimi.  
Ağzımın beləcə keyimish vaxtı,  
Hikmət iynəsini – ilan dilini,  
Götürüb dilimin yerinə taxdı.

Sonra bir qılınela köksümü yarib,  
Titrök üroyimi ordan çıxarib,  
Yerinə köz qoydu, alışan bir köz,  
Dedi bundan belə bu ağrıya döz.  
Qaldım meyit kimi kimsosiz düzdə,  
Tanrı dilo gəldi başının üstə:  
Oyan, ey peygəmbər, həm gör, həm eşit,  
Mənim istəyimlə get dolan rəşid.  
Sən ellər dolasıb, dənizlər adla,  
Bəşər ürəyini şərinlə odla!

### STANSLAR

Yaxşılıq ümidilö, şərəf ümidilö mən,  
Baxıram irəliyə, qorxutmur heç şey məni.  
Pyotrun o şanlı dövrünün ilk çağında,  
Edamlar və qiyamlar bürümüşdü ölkəni.

Lakin o, haqq işilə fəth etdi könülləri,  
Elmin gücüllə etdi adət-əxlaqı rövşən.  
Onun nəzərlərində həmişə Dolqoruki  
Fərqlənir, seçilirdi azığın streleslərdən.

Öz ağlı, öz zəkası, öz qüdrətli əliylo  
Maarif toxumları səpdi bütün hər yana.  
O, sayqısız baxmadı doğma vətənə, elə,  
Onun gələcəyini gördü o mərd-mərdana.

O, bəzən bir dənizçi, o, bəzən bir qəhrəman,  
Bəzən dülgər, bəzən də böyük bir alım oldu.  
Taxtda aylışməsinə baxmayaraq, hər zaman  
Özü də işçi oldu, çalışqan xadim oldu.

Əedadınla fəxr elə, onuntək vüqarlı ol,  
Bütün işlərdə oxşa ulu babana hor an.  
Onun kimi yorulmaz, möhkəm ol, tutarlı ol,  
Qəzəbsiz ol, kinsiz ol, necə ki, olmuş baban.

### QIŞ YOLU

Duman dalğaları içindən yenə,  
Yeriyb özüne bir yol açır ay.  
Qəmgin tarlaların dərinliyinə  
Herdən həzin-həzin ziya saçır ay.

Sixıcı-yorucu qış yollarıyla,  
Çapır iti gedən üçatlı xızək.  
Yeknəsəq zinqirov göldikcə dilə,  
Dəng edir adamı cingildəyərək.

Sürəcü oxuyur, səsində onun  
Nəsə, qəlbə munis xoş bir ahəng var:  
Gah döyüş səsətək nəşəli, coşqun,  
Gah ürok yandıran həzin mahnılar.

Nə bir işiltı var, nə də bir daxma,  
Tənhali... bir də yelsovurur qarı...  
Bütün yol uzunu çıxır qarşımıza,  
Yalnız zolaq-zolaq verst ağacları.

Sixıntı, üzüntü... Sabahsa, yeqin  
Nina, dost yanına qayıdır yeno  
Buxarı başında dincəlib, sənin  
Baxaram doymadan munis çöhrənə.

Saatın eqrəbi məlum qərarla,  
Gəzib dairəni çatdırır başa.  
Kənar adamları salaraq yola,  
Qalarıq səninlə gecə baş-başa.

Qəmginəm, ah Nina, yol uzun, yekrəng,  
Mürgülü sürücü susmuşdur çıxdan.  
Yenə eyni səslə cingildəyir zəng,  
Aym çöhrəsini bürümüş duman...

## SİBİRƏ

Sibir mədənləri dərinliyində,  
Məğrur səbrinizi hifz eləyin siz.  
Çəkdiyiniz əmək heçitməyəcək,  
Ölməyəcək böyük əməlləriniz.

Fəlakətə sadıq bir bacı olan  
Ümid o qaranlıq yerlərdə, inan,  
Oyadacaq sizdə sevinc, şətarət,  
Arzu etdiyiniz gün gələr, əlbət.

Zülmətli əngəli hey yara-yara,  
Çatacaq sizlərə dostluq və sevgi,  
Mənim azad səsim çatır necə ki,  
Uzaq katorqada o qazmalara.

O zaman buxovlar parçalanacaq,  
Zindanlar çökəcək, o zaman ancaq.  
Azadlıq güləşən şən üzünüze  
Və qılınc verəcək qardaşlar size.

## ŞAİR

Şair Apollona böyük bir əsər,  
Müqəddəs bir qurban verməyir hələ.  
Başı qarışmışdır indiyə qədər,  
Bu fani dünyanın qayğılarıylə.

Müqəddəs rübabı dillənmir onun,  
Qəlbina bir yuxu hakim olmuşdur.  
Bəlkə bu puç dünya övladlarının  
İçində hamidan o daha puçdur.

Həssas qulağına ilahi bir səs,  
İlahi bir səda çatınca, bu vaxt

Yuxudan oyanan bir qartal kimi  
Şairin qəlbini də tez oyanacaq.

Zövqə-nəşələrə meyl yox onda,  
Atmış insanların ülfət daşını.  
O xalq allahının ayaq ucunda  
Əyməyir, əyməyir məğrur başını.

Qəlbə təlatümlər, səslərlə dolu  
Gör necə də qaçı... vəhşitək yenə.  
Geniş meşələrə uzanır yolu,  
Qaçı sahillərin sərinliyinə.

## QAFQAZ

Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən,  
Tutmuşam tək uçurum qarlı dağ üstündə qərar.  
Qaraquş uçmağa qalxarsa uzaq bir təpədən,  
Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar.  
Buradan mən görürəm çeşmələri qaynamada,  
Şübəli, qorxulu uçqunları ilk oynamada.

Burda, məndən aşağı, göydə bulud oynaqlar,  
Arasından buludun dağda su qaynar, çağlar.  
Görünür onların altında böyük qar qayalar  
Onun altında zeifcə, qurumuş kol-kos var.  
Daha ondan aşağı rəngi yaşıl ormanlar,  
Orda quşlar ötər, ətrafi gəzər ceyranlar.

Sığınib dağda tikilmiş komaya insanlar,  
Dirmaşır sərt qayalar üzrə bütün heyvanlar.  
Yüyürür dağ aşağı orda çoban da dərəyə,  
Necə məftun olur insan bu gözəl mənzərəyə.  
Orda kim, daim Araqva çayı qəltan-qəltan,  
Çarparaq kölgəli sahillərə eylər cərəyan.  
Dar keçid içərə fəqir atlı da pünhan görünür,  
Orda siddətələ Terek nəhri xuruşan görünür.

Oynayır, cəng előyir dar qayalarla döyüşür,  
Acılmış, dalgaları, daşları çeynər, ötüşür.  
Təmə görmüş qəfəsi-ahən içindən san şir  
Çırpinır, gəmiş edir sahili guya gəmirir.  
Leyk, əfsus! Nə var təmə onunçun, nə sürür,  
Onu müdhiş qayalar hər iki yandan da sıxır.

\* \* \*

Mən sizi sevirdim: bəlkə məhəbbət,  
Tamam sənməmişdir könlümdə hələ.  
Qoy eşqim verməsin siza əziyyət,  
Kədərlə olmayıñ birca an belə.

Ümidsiz sevirdim sizi sakitcə,  
Didirdi ruhumu qısqanlıq, təlaş.  
Mən sizi sevirdim səmimi, incə,  
Beləcə sevəydi başqası da kaş.

## QUSAR

Atı qaşovlayıb sildi tərtəmiz,  
Sonra mırıldadı o, qəzəbindən.  
Düşmənların ruhu, qüvvətiylə, bax  
Bu mələn otağa gəlib çıxdım mən.

Elə bil türklərin atışmasından,  
Qorunub burada saxlanam gərək.  
Sulu yeməkləri güclə verirlər,  
Gətirmə ağlına isti bir xörök.

Burda ev ağası səni bir vəhşi  
Bilərk boylanır... xanımı fəqət...  
Aldadıb qapıdan çıxara bilməz,  
Nə qamçının gücü, nə də ki, şöhrət.

Kiyev heyf deyil?! Qəşəng diyardır!  
Ləzzətli xörəklə dolur ağızlar.  
Nə qədər istəsən şərablardan iç!  
Hələ nə qəşəngdir ordakı qızlar!

Ona, yalnız ona, heyiflənmə,  
Canını versən də o qaraqaşa.  
Ancaq birca şeyi xoşuma gəlmir...  
Lütf et, o nə şeydir? Bizi sal başa.

Uzun bişlərimi eşib başladı:  
– Söyleyim, tutmasın qoy qəzəbiniz.  
Eşit, oğlan! Bəlkə qorxaq deyilsən,  
Axmaqsan... Bilirik hər bir şeyi biz.

Qulaq as, Dneprin bir kənarında,  
Durmuşdu polkumuz. Çox mehriban bir  
Xanımım var idi... Ölmüşdü əri,  
Ay oğlan, dediyim sözə ver fikir!

Yaxşı həmdəm oldum o xanımla mən,  
Dost idik, görənin xoşu gəlirdi.  
Söysəm də, döysəm də mənim Marusyam,  
Nə söz qaytarardı, nə kin bilərdi...

İçib sərxoş olsam, yatarar məni,  
Mənim xumarıma edərdi çara.  
Əgər göz vurarsam: kirvə hardasan?!  
Sözümüzdən çıxmazdı o şüx mehpəra.

Daha nəydi bizim fikri-zikrimiz?  
Yaşa bu nemətlə, yaşa mehriban!  
Tərs kimi başladım mən qısqanmağa,  
Deyəsən yolumu çasdırıcı düşman.

Ağlıma goldı ki, mənim Marusyam,  
Xoruz banlamadan durur kiminçün?

Şuluqluq etməyə başlayır deyən...  
Hara hiyologrla o gedir? Neçin?

Bu zaman başladım onu güdməyə,  
Bir dəfə gözümü qiyib uzandım.  
(Tənha zindandan da qaraydı gecə,  
Bayır küləklidi, bayır borandı.)

Birdən nə görürəm? Şıltaq arvadım,  
Sobanın üstündən düşür aşağı.  
Əvvəlcə gözücue yoxlayır məni,  
Sonra da üfürür odu, ocağı.

Soyunub lüt olur lap dirnağadək,  
Sonra da üç dəfə içir şüşədən.  
Birdən süpürgəyə atlanıb minir,  
Soba borusuyla yox olur həmən.

Ehey! O dəqiqli mən başa düşdüm,  
Mənim gözəl yarım bir sehrikardır.  
Dayan, göyərçinim! Düşdüm sobadan,  
Nə gördüm? Gördüm ki, bir şüşə vardır.

İylədim! Nə turşdur? Nə axmaq şeydir?  
Tökdüm döşəməyə: bu nədir belə?  
Sıçratdım maşaya, sonra ləyənə...  
Cumdular sobaya! Düşdüm əngələ...

Pişik mürgülüyir sandal altında:  
Şüşədən bir azca tökdüm üstünə.  
Atılıb finxırdı! Dedim ki, rədd ol!  
Pişik də sobaya soxuldu yenə.

Hər guncə çilədim həmən şüşədən,  
Qarşıma nə çıxdı çilədim bir-bir  
Küpəyə, masaya və stillara...  
Gördüm ki, hamısı sobaya girir.

Baho! Bu nə işdir? Dedim özümə,  
Şuşəni dibədək mən içəm gərok.  
Içdim bir nəfəsə inan-inanma,  
Ucaldım yuxarı bir quş tüktök.

Sürətlə uçuram, uçuram, uçur...  
Bilmirəm gedirəm nə tərəflərə.  
Sağdan! Bağırrıram mən ulduzlarla,  
Sonra birdən-birə düşürəm yero,

Görürəm ki, dağdır, həmin bu dağda,  
Qazanlar qaynayırlar, kefdədir hamı.  
Gülüb oynayırlar... nişanlayırlar  
Burda bir cuhudla bir qurbağanı.

Tüpürdüm, ağızma bir söz də gəldi...  
Gördüm Marusyadır – gəlir arvadım,  
– Eve! Kim çağırıldı səni buraya?  
Bax, səni yeyərlər! – Lakin qorxmadım:

– Eve? Əcəb işdir! Tanımiram heç  
Gəldiyim yollar! – Bəsdir, ay qəmiş!  
Gəl, min bu maşaya köhlən at kimi,  
Tez rədd ol buradan! Lənətə gəlmış.

– Nə? Maşaya minim?.. Mən... Mən... Süvar  
Mən minim maşaya? Nə axmaqsan son!  
Yoxsa düşmənlorın əlinə keçdin?  
Yoxsa ki əzəldən ikiüzlüsən?

Atımı! – Ay axmaq al bu da atın!  
Doğrudan gördüğüm köhlən atdı bu!  
Eşir dirnəgiyla yeri, oddur, od!  
Öymişdir boynunu şəkdir quyuğu.

Min! – Dərhal atılıb mindim bu ata,  
Yüyəni yoxdur ki! Bəs yüyən hanı?

At məni apardı dərhal uçaraq,  
Gördüm mənzilimdir sobanın yanı.

Hər şey yerindədir, mən özüm isə  
Bir ata minmişəm. Altımdakı at  
At deyil, evdəki taxta kürsüdür;  
Bax, bu cürə şeylər olur bəzi vaxt.

Uzun bişərini eşərək dedi:  
— Sınmasın qoy bundan sizin xətriniz.  
Sən igid olsan da, axmaqsan, oğlan!  
Bu cürə şeyləri çox görmüşük biz.

\* \* \*

Parlayır çöllərdə bir gümüş kimi  
Har yanı qaplayan kələ-kötür qar.  
Üçatlım bərk çapır ay işığında,  
Uzanır yanları dirəkli yollar.

Oxu! Bu yollarda mən darixarkən,  
Zülmətlər içində xoş gəlir səsin.  
Nəşələr getirir mənim qəlbimə,  
İgidlik mahnisi, mərdlik nəğməsi.

Oxu, ey sürücü! Dinləyim səni,  
Dinləsin səsini bu qızğın ürək.  
Nə qədər soyuqdur ayın işığı,  
Nə qədər dərdlidir ulayan külək...

Oxu: Ey çıraqım. Ey çıraqçığım,  
De, neçin solğundur sənin işığın?

## QIŞ AXŞAMI

Sovurduqca tufan qarı,  
Sislə örtüb səmaları,  
Gah ulayır vaşaq kimi,  
Gah ağlayır uşaq kimi;  
Gah tərpədib həsir damın  
Həsirini düyür yele;  
Gah da olub yol adımı,  
Pəncərəni döyür elə...

Nuhdanqalma komamızsa  
Həm məhzundu, həm qaranlıq.  
Gözüm nənə, nə susmusan  
Ayaq üstə yazıq-yazıq?  
Usandırıb, yorub nədi,  
Səni tufan uğultusu?  
Yoxsa elə mürgülədir  
Öz cəhrənin ciğıltısı?

Gətir içək, görüm, qarı,  
Gətir içək, hanı qədəh?  
Süz, ey gənclik vəfadarı,  
Qoy tökülsün qəlbə fərəh.  
Qürbət eldə özür sürən  
Quşcuğazdan oxu mənə:  
Səhər-səhər su gətirən  
Qızçığazdan oxu mənə.  
Sovurduqca tufan qarı,  
Sislə örtüb səmaları,  
Gah ulayır, vaşaq kimi,  
Gah ağlayır uşaq kimi.  
Gətir içək, gözüm qarı,  
Gətir içək, hanı qədəh?  
Süz, ey gənclik vəfadarı,  
Qoy tökülsün qəlbə fərəh!

## ŞAİR VƏ GÜRUH

Cılğın rübabını səsləndirərək,  
Çalıb-çağıırırdı ilhamlı şair.  
O, nəqmə oxuyur, o, söz söyleyir,  
Avam camaat da onu dinləyir,  
Qanmayır, bu hənək nəyinə gərək.

Bezikib deyinir kütbeyn kütlö:  
Niyə boğazına güc verir belə?  
Niyə gur səsilə haray qoparır,  
Haraya bizləri çəkib aparır?  
Nədən dinqıldadır? Nə təlqin edir?  
Çağlayan, dağlayan bu şərqi nədir?  
Bu nə tamaşadır, bu nə möcüzə?  
Qanadlı yel kimi uçur harayı,  
Elə yel də kimi uçur havayı,  
Onun qoşmasından nə xeyir bizi?

### Şair

Sus, ey dilbilməz, qanmaz zəhərat,  
Həzərat deyilsən, sən bir höşərat!  
Ürək bulandırır azığın üşyanın,  
Appolon bütünü görüb danırsan,  
Çəkiylə ölçürsən, mərmər sanırsan,  
O heykəl Tanrıının təcəssümədür.  
Xörək bişirdiyin bir dəmir qazan  
Ondan sərfəlidir səninçün, inan,  
Sənin qanacağın, meyarın budur.

### Guruh

Əger sən fəleyin rəsulsansa,  
İlahi bir alın yazısınsa,  
Bizlərə həsr elə istedadını,  
Döndər haqq yoluna camaatını.

Məkrli, ağciyər, xırsız olsaq da,  
Həyasız, naşükür, arsız olsaq da,  
Daşqəlblı, ezazil, xədimik, noyik,  
Böhtançı, yalançı, abdal, köloyik.  
Batsaq da gözündə min bir günaha,  
Bəndəyə sərf elə möhəbbətinini,  
Bizdən əsirgəmə nosihətinini,  
Dinləyib tapınaq doğruya, haqqə.

### Şair

Dağılın başımdan! Dinc nəqməkarın  
Sizinlə baş tutmaz sövdəloşmosı!  
Pozğunluq içində daşlaşış qalın,  
Sizi dirçəldəmməz rübabın səsi!  
Ürək bulandırır qara üzünüz,  
Əzəldən ne qoyub nə götürdüñüz.  
Başınız havalı, işiniz qandır,  
Sizinki qamçıdır, ya da zindandır...  
Bəsiniz deyilmə sərsəm kölələr?  
Baxın, küçələrdən hər axşam, sehər  
Zirzibil yiğirlər, – faydalı işdir!  
Bəs kimdir süpüren? Olarmı ki, bir  
Kahin ibadəti təxiro sala,  
Əlinə süpürgə, xəkəndəz ala?  
Nə xırda qayğılar, nə cılız tamah,  
Nə dava, nə asmaq, nə kəsmək üçün,  
Dünyaya gəlmmiş ilhamla yanmaq,  
Şirin təranələr bəsləmək üçün.

## MƏNİM ŞƏCƏRƏM

Bir çətən həyasız cizmaqaraçı,  
Mənə rişxənd ilə zadəgan deyir.  
Onların gülüşü acıdır, acı,  
Gör nə üyüdürlər, başıma xeyir!  
Mən zabit deyiləm, nə də assesor,  
Nə şanlı-nışanlı zadəganam mən.  
Nə akademikəm, nə də professor,  
Sadəcə rusyalı bir meşşanam mən.

Bilirəm, dəyişir zamanın nırxi,  
Sözüm yox, danmiram, düzü, bu hali.  
Tazədən küberlər göyörən axı.  
Təzə olduqca da artır sanbalı.  
Qartılmış soyuların bir parçasıyam,  
(Həm də, təəssüf ki, tek mən deyiləm).  
Qədim boyaların kötükçəsiyəm,  
A qardaş, ağızında meşşan deyirəm.

Babam yağlı yuxa satan olmayıb,  
İmtiyaz almayır çar sapoqundan.  
Saraydan çağırان-çalan olmayıb,  
Knyaza dönməyib xaxolluğundan.  
Kırşanlı Avstrya işkərlərindən,  
Qaçaq düşənlərdən olmayıb dədəm.  
Bəs indi kiməm mən, kimlərdənəm mən?  
Şükə Tanrıya ki, meşşan bəndəyəm.  
Nevski dövründə əcdadım Raca  
Döyüşdə qoruyub yurdu, məzhəbi.  
Bızılardən yan keçib, soyum artınca,  
Dördüncü İvanın yaman qəzəbi.  
Puşkinlər çarlarla tömasda olub,  
Polyaklar qalmaqal salanda yenə,  
Neçəsi qeyrətlə sərbəz da olub,  
Mininlə vuruşub çiyin-çiyinə.

Fitno-fosadlara, od-alovlara,  
Hərfi tufanlara sədd çəkiləndə,  
Xalqın fərmanıyla Romanovlara,  
Taxt-tacı tapşırmaq qət ediləndə,  
Biz do qol qoymuşq hemin qərara.  
Sonra çar Mixail sayıbdır bizi.  
Vaxt vardi, yaxından tacidarlara,  
Vaxt vardi... amma mən meşşanam, düzü.

Dikbaşlıq bizləri güdəza verdi.  
Tərslikdə soyuna çekən əcdadım  
Birinci Pyotrla yola getmədi,  
Odur ki, asıldı həmən əcdadım.  
Onun aqibəti dərs olsun bizə,  
Yakov Dolqoruki baxırdı sözə,  
Odur ki, knyazın rahatdır cəddi.

Peterqof qiyamı başlayan zaman  
Babam, Minix kimi, möhkəm dayandı.  
Üçüncü Pyotra dönük çıxmadan,  
Onun süqutunu pislədi, dandi.  
O vaxt Orlovların qoltuğu şışdi,  
Babamı saldırlar qalaya, dama.  
İnadkar soyumun işi ilişdi,  
Meşşanlıq yazıldı mənim adıma.  
Bir qalaq möhürlü, gerbli fərmani,  
Gizlədib keçmişə soraqlamadım.  
Ram etdim çağlayan qan yaddasımı,  
Təzə küberlərə bel bağlamadım.  
Bir savad əhliyəm, əlimdə qələm,  
Sadəcə Puşkinəm, Musinsiz-zadsız.  
Nə varlı, nə saray əyanı, yalnız  
Meşşanam. Həm nəyəm, özüm özüməm.

## YEVGENİ VASİLYEVİÇ BARATINSKİ

(1800-1844)

\* \* \*

İstedaddan kasıb, səsdən zəifəm,  
Amma dövrənimini sürürəm, nə qəm!  
Varlığım kiməsə xoşdur, bilirom  
Həyata bir yeni nəsil gələcək;  
O, mənim şerimdən ilham alacaq,  
Bəlkə ruhumuz da sirdəş olacaq?!  
Və indi özümə dost tapdığım tək,  
Bir vaxt oxucumla bəxtim güləcək.

## FYODOR İVANOVİÇ TYÜTÇEV

(1803-1873)

### SON MƏHƏBBƏT

Yaşımız ötsə də sevgimiz mötin,  
Ən zərif duyğudur, ən dərin inanc!  
Ey qürub çağının, son məhəbbətin  
Vida işqları, parla, şəfəq saç!

Kölgədən don geydi göylərin tağı,  
Şəfəqlər bəzədi tək günbatanı.  
Tələsmə, tələsmə, axşamqabağı,  
Rəhm et, bizimlə qal, gözəlliik ani.

Donsun asta-asta damarlarda qan,  
Təki tərk etməsin qəlbə zəriflik...  
Sən ey son məhəbbət, sən ey son məkan,  
Sən həm səadətsən, həm çarəsizlik.

\* \* \*

Nə qədər ağırdır son an –  
Ağıl acız, fikir duman,  
Ölüm əzab, ölüm vəhşət,  
Qəlb yanğısı daha dəhşət.  
Gör puç olur örür nələr:  
Ən sevimli xatırələr.

## BAHAR SULARI

(tarçümə-allegro)

Ağarsa da çöllerdə qar,  
Yaz deyə hay sahir sular;  
Lal sahilə oyan deyir,  
Coşur, borq vurur, söyləyir...

Səsi göylərə yüksəlir:  
Bahar gəlir, bahar gəlir!  
Müjdə gətirdik bahardan,  
Göndərdi bizi qabaqdan!

Bahar gəlir, bahar gəlir!  
Dolineca yola düzəlir  
Dilində şən nəgmələri  
Sakit, ilq may günləri.

\* \* \*

Rusiya ağılla duyula bilməz,  
Ümumi arşınla ölçüb-biçilməz.  
Onun ayrıca bir özəlliyi var,  
Rusiyaya yalnız inanmaq olar.

## MİXAİL YURYEVİÇ LERMONTOV

(1814-1841)

\* \* \*

Yox, Bayron deyiləm, özgə bir kəsəm,  
Mən hələ məchulam, kül altda közəm.  
Olsam da onuntək cəlayi-vətən,  
Xalis rus ürəkli didərginəm mən.  
Çox az yaradacaq ağlım dünyada,  
Erkən alışmışam, erkən də sənəm.  
Sınıq ümidiylərə yüklenib yatan  
Bir ümman uydub bu odlu sinəm.  
Sən ey tutqun ümman, o sirlərini  
Kim aşkar eləyər, kim öyrənər bəs?  
Kim açar kütleyə fikirlerini?  
Özümmü? Allahmı? Yoxsa ki, heç kəs!

## YELKƏN

Ağarır bir tənha yelkən  
Dənizin mavi çonində!..  
Nə axtarır uzaq eldə?  
Nə itirib Vətənində?

Dalğa qopub, yel əsdimi  
Dor eyilir – himə bənddir.  
Əfsus, onun nə gəzdiyi,  
Nə qaçlığı səadətdir!

Altda mavi şırnaq üzür,  
Üstə qızıl, zər şüalar.  
Havalanıb tufan gozir,  
Guya onda rahatlıq var!

1832

## VƏTƏN

Mən sevirmə yurdumu əcəb, qəribə hissə!  
Yena bilməz bu eşqi ağlım, fikrim, düşüncəm.  
Xəyalımı yerindən tərpədəmməz bircə dem  
Nə qanlar bahasına qazanılan bir söhrət,  
Nə güvənlə bir dinclik, nə güvənlə sükunət,  
Nə də uzaq keçmişin söylədiyi rəvayət.  
Amma niyə sevirmə, heç özüm də bilmirəm,  
Mən onun çöllərində səssizliyi, serini,  
Sonsuz məşələrinin yamyasıl ləngərini;  
Sevirmə çaylarını dəniztək coşan vədə,  
Torpaq yolda araba dördnala qoşan vədə  
Xoşum gəlir ki, hərdən  
Gecənin zülmətini sakit nəzərlə yaram,  
Titrək işığı gələn açıq pəncərələrdə  
Məhzun kəndlər boyunca qonaq yeri axtaram,  
Sevirmə kövşənlərin tüstülü nübarını,  
Gecə çöllərdə qalan araba qatarını.  
Təpə üstə zəmida ağaran cüt qayıni  
Görən kimi deyirəm: taylı tapıb taym!  
Çoxuna yad fərəhələ,  
Sevinc dolu ürəklə  
Seyr edirəm xırmanı,  
Pəncərosı naxışlı, damı küləş-komani.  
Bayram günlərindəsə, düşəndə şəhli axşam,  
Hazırıam bütün gecə durub kənardan baxam  
Hay-külyü, tappiltili, fişqırıqlı rəqso mən,  
Deyinə bir yanda da sərəxos mujiklər hərdən.

## BORODİNO

– Şahidi olmusən, söyə bir, əmi,  
Alişan Moskva müftə yerəmi  
Keçdi firəngə?

Deyirlər döyüşlər olub ki, axı  
Hələ də unutmur Vətən torpağı  
Borodino günü çəkilən dağ!

Heyrət o cəngə!

– Bəli, ərlər vardı – hər biri bir nər,  
Onların yanında, deyim müxtəsər,  
Sizlər hədərsiz!

Di gəl ki, bəd oldu tale qisməti,  
Çoxları döyüsdən geri dönmədi...  
Onlar Moskvani verməzdə qəti  
Qəza-qədərsiz!

Susub çəkildikcə biz xeyli müddət,  
Qocalar qəlbində kükrədi hiddət  
Umu-küsüylə:

İsti komayamı dönürük geri?  
Bəyəm ordumuzun komandirləri  
Yırta bilməzdəm yad mundirləri  
Rus süngüsüyle?

Axır gəlib çatdıq bir düzəngaha,  
Nə qədər istəsən cövlən et daha!  
Qazıldı səngər!

Gecə qulağımız dari dəlirdi!  
Elə ki, top-tüfəng, meşə bələrdi,  
Gördük səhər-səhər bəri gəlirdi  
Müsyo firənglər.

Topun lüləsini doldurub bu dəm,  
Dedim dostlarımı qonaq eylərəm!

Dayan bir, aşna!  
Daha hücum vaxtı neynirdim fəndi,  
Biz ki, yixmaliydiq bərəni, bəndi.

Axi and yerimiz ana Vətəndi! –  
Qurban daşına!

İki gün atışdıq biz ordan-burdan,  
Nə çıxar mənəsiz atışmalardan?  
Gözlədik fırsat.  
Büründü hər yani səhbət, vicvicə:  
Vaxtdı, yağıları tutaq karteçə!  
Döyüş meydanına üçüncü gecə  
Çökdü bir zülmət.

İstədim uzanıb alım mürgümü,  
Naşəli firənglər səhərə kimi  
Bör-bör böyürdü.  
Amma sakit idi bizim düşərgə:  
Kimi əl gəzdirir papağa, börkə,  
Kimi biğ ceynəyib hirsıyla birgə  
Süngü döyürdü.  
Göylər avazılıb dan ağaranda  
Cərgələr tərpəşib dindi hər yanda  
Hay verə-verə.  
İgid polkovniki qoy salım yada,  
Çara nöker idi, esgərə – ata!  
Hayif, bir qılınca gedərək bada,  
Sərildi yero.

Gözünü bərəldib dilləndi birdən;  
Uşaqlar! Moskva biz duran yerdən  
Uzaq ha deyil!  
Ölən qardaşlartək biz də həyatda  
Qoyaq başımızı Moskva altda...  
Bəli, sadiq qalıb o əhdə, anda  
Getdi bir nəsil.

Haman o bəd günü tüstü içində  
Firənglər buludtək gəlib keçəndə  
Bizim səngərə,  
Sinəsi nişanlı lovğa ulanlar,

Papağı atquyruq boz draqunlar  
Sel kimi axışib gəldi o ki, var,  
Gəldi bu yere.

Sizə göstərməsin heç pərvərdigar!  
Tüstüdə, dumanda odalar, alovlar  
Yaxdı yağını.  
Karteç vizıldadı, qılinc oynadı,  
Süngü saplamadan qollar doymadı.  
Güllə şütüməyə yer də qoymadı  
Meyit yiğimi.

Yadlar əlbəyaxa rus döyüşünün  
Dadını yamanca daddılar o gün,  
Belənib qana.  
Bizim sinəmiztek titrədi torpaq,  
Cəsədlər, cəmdəklər qalandı dağ-dağ  
Topların səsi də haray salaraq  
Gəldi tüğyana.  
Havalar qaralıb qovuşanda şər,  
Hazırca dayandıq yeni döyüşə –  
Döziüb əzaba...  
Biz elə çaldıq ki, barabanları –  
Geriyə oturduq basurmanınları.  
Sonra ölenləri, sağ qalanları  
Aldıq hesaba.

Bəli, bizim nəsil özgə nəsildi,  
Sizin bu süstlərin tayı deyildi.  
Sızlır hədərsiz.  
Bəd oldu onların tale qisməti  
Çoxları döyüsdən geri dönmədi.  
Onlar Moskvani verməzdı qəti  
Qəza-qədərsiz.

## ŞAİRİN ÖLÜMÜ

Öldü büyük şair Qeyrəti həssas –  
Ömrü şəhid oldu şayəli şərə,  
Sinədə qurğunun, ürəkdə qisas  
Əyiləməz başını oydi son kərə!..  
Xirdə təhqirlerin ağır daşına  
Dözmədi Şairin köksündə ürək.  
Kübər aləmində o, təkbaşına  
Rədd edib rəyləri həmişəkitək...  
Axır öldürüldü!.. Daha nə lazıim  
Gərəksiz təriflər, boş hönkürtülər  
Qurtarın haqq deyən miskin avazı,  
Hökəmünү bitirib qəzavü qədər!  
Sizlər deyildimi elə qərəzle  
Ötkəm bir talantı perikləyenlər?  
Sizlər deyildimi zövqü həvəsə  
O gizli yanğını körükleyənlər?  
Nə olar? Əylənin... Gülün bir daha,  
Bitdi əzablarla sonuncu cəngi:  
Söndü çıraq kimi munis bir düha,  
Soldu təntənəli zəfər çələngi.

Merhumun qatili laqeyd, zirəng,  
Zərbəsi amansız oldu yamanca:  
Aramla vurarmış duyğusuz ürək,  
Zərrəcə əsmədi əldə tapança.  
Bu nə möcüzədir?.. Tale göndərib,  
Baxmayıb yurdunun soyu-sovuna,  
Başlayıb – necə ki, yüzlərcə qərib –  
Səadət ovuna, rütbə ovuna,  
Gülüb, layiq bilib sonsuz nifrətə  
Yabançı adəti, dili o qansız;  
Acıya bilməyib bizim şöhrətə,  
Anlaya bilməyib qan tökən vədə  
Nəyə ol qaldırdı belə amansız!..

Şair öldürdü – amansız, naħaq –  
Böyük bir ilhamla özü vəsf edən;  
Özütək qısqanlıq badına gedən  
O məchul, o əziz nəğməkar sayaq  
Onu da qoynuna apardı torpaq.

Niyə o pak dostlardan ayrı düşübbihudə,  
Ayaq açdı bu paxıl, bu xəfəli mühitə  
Azad, alovlu qəlibi gündə sinan, qanayan?  
Niyə əl verdi belə böhtənci rəzillərə,  
Niyə inandı, görən, yağılı, ipək dillərə  
O uşaq vaxtlarından adamları tanıyan?

Çələngini götürüb, təzəsini hördülər,  
Bir dəfnəli göyəmi almı üstə sərdilər;  
Amma pünhan tikanlar  
Onun şanlı alnına ağı süzdü o ki var.  
Zəhərləndi anbaan  
O təlxək cahillərin hiyləli piçpiçindən.  
O, öldü – qisas eşqi qaynasa da qanında,  
Aldanmış ümidişərin təəssüfü canında.  
Susdu şəqraq nəğməkar  
Qalxıb oxumaz bir də;  
Kip qapandı dodaqlar  
Ensiz, kəsif qəbirdə.

Siz ey rəzilliye əyilənlərin  
Dikbaş xələfləri, məğrur əyanlar,  
Tale qirmancıyla döyünlənləri  
Kölə dabaniyla tapdalayanlar!  
O ac gözləriniz niyə doymadı,  
Ey taxt ətrafına daraşan yiğin;  
Sizsiniz qatili, əzel cəlladı  
Dühanın, Şöhrətin və Azadlığın!  
Sizlərə pərdədir qanun cahanda,  
Susur qarşınızda haqq da, divan da...  
Ey pozğun əxlaqa sirdəş olanlar,

Bilin, tanrıının da öz divanı var;  
Görüb qabaqçadan fikri, əmeli,  
Ona yetmeyəcək altunun əli!  
Onda bir ağızdan sizin hamınız  
Nahaq söyəniz də o haqq qanunu,  
Yuya bilməyəcək qara qanınız  
Təptəzə, dupduru Şair qanını!

1837

## ŞAIR

Saf, qızılı naxışıyla par-par yanır xəncərim –  
Qüsür bilməz etibarlı yarağım;  
Saf poladı – dəyanətin sırlı, mübhəm səngəri,  
Cəng-cidallı Şərqiñ miras sorağı.

İllər boyu gərək olub dağlar gəzən atlıya,  
Qulluq üçün haqq davası döyməyib;  
Çalın-çarpaz dağlar çəkiq neçə qalbi odluya,  
Bıçib-töküb neçə zireh köynəyi.

Quldan artıb boyun əyib yiyəsinin sözünə,  
Cigildəyib – götürməyib qarğışı.  
O günlərdə yad bəzəktək ar bilibdir özünə  
Üstündəki zərif, zəngin naxışı.

Terek çayın o tayında təpib onu bir kazak,  
Saplayıbmış bir ağanın köksünə,  
Sonralarsa gizlədilib, saxlanılıb o yasaq  
Bir erməni dükənində bir sənə.

Gəlib indi ayrı düşüb, qın hardadı, o harda;  
Qahib döyüş dostundan da xəbərsiz.  
Qiymətli bir oyuncaqtak par-par yanır divarda –  
Yanır, heyhat, şərəfsizcə, xətersiz!

60

Unudublar vaxtlı-vaxtlı qayğısına qalmağı;  
Yoxdu daha oxşayanı, siləni,  
Tiyəsinə nəqş olunmuş yazıları sübh çağrı  
Bir sövq ilə oxuyanı, biləni.

Şair, sən də xumarlanıb əsrimizin nazına,  
İtirmisən məqsədini, qayəni.  
Dəyişmişən öz hökmünü sən mənsebə, qızılı,  
Adamları valeh edən sayəni.

Bir zamanlar hay düzümlü sözlərinin qüdrəti  
İgidləri döyüslərə kükredi.  
Gərək idin camaata məclislərdə çaxırtək  
Gərək idin azan vaxtı buxurtək.

Şeirlərin başlar üstə bir ruh kimi, tən kimi  
Olub nəcib fikirlərin sədasi,  
Səslənərdi hündür veçə qülləsində zəng kimi  
Hər gələndə el bayramı, el yası.

Adı dilin, mögrur dilin nəşəmizi edib təng,  
Göz oxşayıր parıltılar, yalanlar;  
Qoca dünya öyrəşib ki, bir qartmış sifəttək  
Qırışları örte ənnik-kirşanlar...

Bir də haçan oyanarsan, həcvə məruz peyğəmbər!  
Dur, xəbər tut qisas adlı qanundan.  
Təhqirlərdən qızıl qında pas bağlamış bir xəncər  
Yoxsa heç vaxt çıxmayaçaq qınından?

1838

61

## BULUDLAR

Ey göylü buludlar, əbədi səyyahlar!  
Mirvari qatarla səmada uçursuz;  
Elə bil sizi də teyleyən, qovan var,  
Sevgili şimaldan cənuba qaçırsız.

Kim qovur sizləri: taleyin hökmümü?  
Gizli bir həsədmi? Açıq bir qorəzmi?  
Pərişan səfiniz cinayət yüklümü?  
Ya dostlar böhtəni zəhərli mərəzmi?

Könlümüz yabançı: sevgiyo, əzaba.  
Bezdirib sizləri bəhərsiz tarlalar.  
Daima soyuqsuz, azadsız, əcəba!  
Nə sizin yurdunuz, nə sizi qovan var.

Bakı, 1930

## GÖRÜŞ

1

Aşılmaz dağlar aşılıb  
Axşam gənoşı söndü,  
Çağlar çeşmə şırhaşır  
Qaranlığa büründü;  
Bağlar yaşıł biçimdə  
Ətirləndi bir ucdnan,  
Tiflis sükut içinde,  
Dərədə tüstü, duman.  
Göy üzündə səfərbər  
Bəd yuxular qabarı,  
Enib, dayə mələklər  
Söylədir uşaqları.

62

2

Köhnə qala dalında,  
Tutqun təpə yanında,  
Çınar altında, sərində  
Xalıda oyləşərək  
Düşünürəm döründən:  
Bu yuxudu, ya gerçək?  
Doğrudanmı burda sən  
Mənə görüş vermişən?  
Eşqin bu dadlı domı  
Həsrət yaxır sinəmə;  
Səni gözlər, mələyim,  
Arzum, eşqim, diloyim.

3

Körpü üstə şölələr  
Nurdan halay vurublar,  
Qara, sıvri qüllələr  
Keşikçitək durublar;  
Cüt-cüt çıxır hamamdan  
Gürcü qadınlar elə  
Qaçış gedir durmadan  
Ürkək addımlar ilə.  
Elə bil bəyaz əda  
Çulğayıb boş küçəni,  
Amma uzun çadrada  
Tanımaq olmur səni!

4

Yasti görünür üzdən  
O uzaqda damınız,  
Asılıb Kürün üstə  
Eviniz, artırmınız;  
Gün qızanda sığnar  
Kürün sorin suyunu.

63

Sarınib sarmaşıqlar  
Evinizin boyuna  
Uca palid dalından  
Görünür pəncərəniz,  
Ordakı tənha şəmdan  
Görünmür ancaq bir iz!

5

Gözləyirəm haçaqdan,  
Həsrət yixib halımı.  
Doğrayıram acıqdan  
Xəncərimlə xalımı;  
Hey baxıram həsrətlə  
Yoluna göz dikərək.  
Şərq tərəfdən möhnətlə  
Əsir soyuq bir külək.  
Bürüyüb zirvələri  
Al örpəkli dumanlar,  
Tərk eləyib şəhəri,  
Yola çıxır karvanlar.

6

Gözüm! Yaşı dayandır!  
Könlüm! Sən də alış, yan!  
Daha mənə əyandır  
Xəyanətin, ey ilan!  
Mənə əyandı tamam  
Nədən ovunub belə,  
Tatar balası axşam  
Dönmüşdü atlı yelə!  
Cavan köhlən atında  
Çaylaq küçə boyunca  
O çapdıqca atan da  
Fərəhlənir doyunca.

7

Götürüb tüsəngimi,  
Aşaram doqqazı mən,  
Girovə düşən kimi  
Qayada gizlənibən,  
Tüsəngin lüləsini  
Tuşlaram tozlu yola.  
Niyə döyündü sinəm,  
Bu gələn tatarmı ola?  
Bir çökəye sinib mən  
Səmtinə çöndüm yolun...  
Tappılıtlı gəlir deyən...  
Aha! Sənsənmi, məlun!

## QAFQAZ

Ömrün ertə çağrı mənİ bu fələk  
Ey cənub dağları, saldisa pərən,  
Unutmaç sizləri bircə yol görən;  
Yurdumun şipşirin noğmələritək  
Sevirəm Qafqazı mən.

İtirib anamı lap körpolitikdə  
Çöldə qürub çağrı sanıram hərdən,  
Səsini öks edir dağlar o yerdən;  
Könlüm həyan tapır qayalı dikdə;  
Sevirəm Qafqazı mən.

Ötən xoş günlərim sovuşdu yeltək,  
Beş ilim çay kimi axdı dərədən.  
İlahi gözləri sizdə görəndən  
Çırpinır hələ də sinəmdə ürək:  
Sevirəm Qafqazı mən.

## YAKOV PETROVIÇ POLONSKI

(1819-1898)

### SƏTTAR

Səttar! Səttar! Nağaraya, cianura qoşularaq,  
Yalvardıqca, inlədikcə, ağladıqca çılgın-çılgın,  
Boğazında qaynar səsin, titrək səsin, fəryadın bax,  
Xəncər kimi yaralayıır, ürəyimə salır yanğın.

Bilmirəm nə oxuyursan, baş aqmırəm sözlərindən,  
Körpəlikdən alışmışam mən başqa bir musiqiyə.  
Bütün gecə oxuyursan bir daxmanın içində sən,  
Tiflis tamam yuxudadır, sükut enib yero, göyə...  
Sanki xəstə qardaşimdır şərqdən çəkir haray, fəğan,  
Mənə danlaq göndərir o sənin alovlu ağızından.

Bilmirəm nə oxuyursan, sən bəlkə də öz eşqindən,  
Alovlanan kərəmlərin sevgisindən danışırsan.  
Bəlkə islam qılincının qarşısında zağ-zağ əsən,  
Kölələri xatırlayır, intiqamlı alışırsan.  
Oxuyursan bəlkə elə o günləri düşünərək...  
Mən, bilmirəm, ün çəkirsən, artıq mənə söz nə gərək!..

*Sankt-Peterburg, 1885*

Xərif bahar yeli ləpələndirən  
Çəltik zəmisini seyr edərək mən.  
Çəkmışəm atımı bir kölgəliyə,  
Bürküdən yolçunun quruyur ağızı...  
Kimsəsiz ciğirlə bir tatar qızı  
Yollanır dərədən su gətirməyə.  
Odur, gəlib çatır çay kənarına,  
Daş körpü üstündə durub o sona,  
Güyümü ciyindən endirir orda.  
Düzəldib özünü o ağır-ağır,  
Ürkək gözlərini qiyyaraq baxır  
Ki, bəlkə kişi var o aralarda.  
Narahatlıq yağan gözlərə bir bax,  
Bir bax, alovlanıb yanır al yanaq,  
Öpür yanaqları cüt qara birçək.  
Aman, Allah, aman! Bu yer üzündə,  
Bu ucsuz-bucaksız çölün düzündə,  
Hələ görməmişəm belə bir çiçək.  
Cəld bir hərəkətlə o çöl çiçəyi  
Üzünə çəkərək zərif leçəyi,  
Bir anda görünməz etdi özünü.  
Sonra sarmış kimi qəlbini həycan,  
Yapışış güyümün tutacağından,  
Məndən yan tərəfə tutdu üzünü.  
Ciddidir bu yerde ənənə-adət,  
Amma yağıdırsam da adətə lənət,  
Şənimə ar gəlir qaydanı pozmaq.  
(Ədəbli göstərim deyə özümü)  
Tozlu papagımla örtüb üzümü,  
Ordan öz atımı sürürəm bayaq.  
Lakin çevirilərək mən ixtiyarsız,  
Baxdım ki, arxamca gülür həmin qız,  
Mən də gülümşədim iştir-iştəməz.  
Mən o kələkbaza qalmışdım heyran,  
Sanki bu gülüşlər deyirdi: oğlan,  
Bizi bu arada pusmayır heç kəs.

## AFANASI AFANASYEVİÇ FET

(1820-1892)

\* \* \*

Sənə gotirdim salamlar,  
Ərz edim ki, günəş qalxdı.  
Oynadı qaynar şüalar,  
Yarpaqların güldü baxtı.

Ərz edim ki, yaz meşəsi  
Oyanıbdır hər budaqda.  
Quşcuğazın silkinməsi,  
Və yaz dolu yanğınlarda.

Ərz edim ki, gəldim yenə  
Dünənkitek, tam istəklə.  
İstərəm ömrümü sənə  
Həsr edim sidqi-ürəklə.

Ərz edim ki, hər tərefdən  
Öpür məni xürrəm yellər.  
Oxuyacam, bilməm nədən,  
Gəl, ey sevdalı nəğmələr.

\* \* \*

Bir toz boğanağı  
Qalxır uzaqda;  
Bu gələn atlımı,  
Yoxsa piyada?

Budur, kimsə çapır  
Dəli köhləni.  
Sən ey uzaq dostum,  
Xatırla məni.

## NİKOLAY ALEKSEYEVİÇ NEKRASOV

(1821-1878)

### BIÇİLMƏMİŞ SAHƏ

Payızın axır ayı, çökülmüş dolaşalar,  
Meşələr paltarını soyunmuşdur hər nə var.

Lakin bir parça yer var biçilməmişdir ora...  
Dərd verir, kədər verir dayanıb baxanlara.

Sünbüllər bir-birinə, sanki deyir astadan:  
Sixicidir bu payız, sixicidir bu boran.

Sixicidir, baş oyək yero el baxa-baxa,  
Dolu dənlərimizi batıraq toz-torpağı.

Burdan ötən hər cürə ac quşlar axşam-səhər  
Üstümüzə töküfür yeyir, qarət edirlər.

Dovşanlar tapdalayırlar, əsir yellər-boranlar...  
Bəs hanı bizi əkən əkinçi, gölmir nə var?

Yoxsa başqa yerdəki sünbüllərdən pisik biz?  
Ya ki dolu deyildir, çox deyildir dənimiz?

Yox, biz əskik deyilik başqalarından heç vaxt,  
Çoxdan dolub, yetişib, dənimiz, yaxşı bir bax.

Onunçun əkdimi ki, bizi əkinçi yero,  
Açı payız yelləri dağlışın bu çöllörə?..

Külok qomlı bir cavab verdi onlara dorhal,  
Söylədi: Sizi ökən kəndlidə qalmamış hal.

O bilir, sizi neçin əkdi, səporok yero,  
Lakin o görməmişdir işi gücünə görə.

O yemayır, içmoyer həli xeyli yamandır,  
Xəsto qolbını qurdalar yeyir, neço zamandır.

Bu şirimpları açan əlləri incələrək,  
Asılmış qırmançı kimi, qurumuş qanqalaqtok.

Sənub batmış gözlorı. O kədərləi noğmələr  
Oxuyan nəfəsindən qalmamışdır bir osor.

Sanki xışa söykonib əllərile bu zaman,  
Əkinçi fikirlərlə keçirdi şirimplardan.

## DOBROLYUBOVUN XATİRƏSİNƏ

Son ciddi və səri idin, son öz gənc illərində  
Ehtirası ağlına bacarıb tabe etdin.  
Yaşamağı öyrətdin şərəf, azadlıq üçün,  
Lakin bundan daha çox sən ölməyi öyrətdin.

Bila-bilə ol üzdün dünya lozzotlərindən,  
Təmizlik və saflığı hifz elədin daim sən.  
Rəf olmağa qoymadın qəlbini hərisliyini,  
Sevdin öz vətənini, əziz bir qadın kimi.  
Zəhmətin, arzunu, fikrini döñə-döñə  
Sən verdin canın qəder sevdiyin bu vətəno.

Yeni hayata doğru çağıraraq əbədən  
Namuslu ürəkləri təslim etdin ona sən.  
Son işıqlı bir connot, çələng üçün mirvari –  
Hazırladın ömründə bəzəməkçin o yarı.

Lakin vaxtından övvəl goldı çatdı son domin,  
Əllərindən tez düşdü o peyğombor qolomin.  
Hansı idrak möşəli, görün, getdi sənorok!  
Döyünməkdon dayandı, görün, necə bir ürok!

Ehtiraslar soyudu, illər arxada qaldı,  
Son başımız üstündə yüksəkorok ucaldın.  
Ağla ey rus torpağı! Foxr et yeno, son hor an,  
Somaların altında dayandığın zamandan –  
Belo oğul doğmadın öz ömründə osla sən;  
Sonra geri almadın, öz qoynuna yenidən.  
Könül gözəlliyyinin bütün xəzinələri  
Yığışmışdı köksündə onun ozoldon bori.

Son ey ana tobiot! Bu cüro insanları  
Əgər göndərməsəydi yer üzüno arabır,  
Susqun, ölgün qalardı bu həyatın vadisi...

## ƏLVİDA

Əlvida! Bir an da xatırlama sən,  
Məyus, əzab verən acı anları.  
Unut göz yaşını, poz xatirindən  
Qısqanlıqdan doğan həyacanları.

Lakin məhəbbət ki, yar oldu bize,  
Saçdı şəfqəni üzərimizə.  
Böyük bir sevincə düzəldik yola,  
Xatırla, o günü unutma osla!

## VALERİ YAKOVLEVİÇ BRYUSOV

(1873-1924)

### BABANIN SİRRI

– Qəmlı bir həqiqəti, ey gənc, söyləyim sənə:  
Səmalara baş vurur sırlı, dumanlı  
Olimp.  
Qocalar deyərdilər, yuxarıda, zirvədə,  
O qızıl kahalarda ölümsüzlər yurd salıb.  
Kimi ləri idi inanıb dua etdik – ulu Zevs,  
Adətləri qoruyan Hera, müdrik Afina,  
Bel kaməri şəhvətdən yoğrulmuş Afroditə...  
Anına düz bir il əvvəl dağlar dostu çobanlar,  
Çomaqların götürüb, bardaqda su götürüb,  
Cəsarətlə Olimpin düz başına qalxdılar  
Və heç bir qızıl kaha və yalnız tənha daşlar...  
Olimplilər yaşayan heç bir yerdən əsər yox.  
Ey gənc, acı həqiqət budur, sənə açıram.  
Agah ol ki, Olimpdə Allah yoxdur, olmayıb.

– Əbəsdi, baba, heç kəs Olimpdə heç bir Allah  
Tapmadısa nə olsun?! Ölüm süyü görməkçün  
Olumluda olmayan göz və qulaq görəkdir.

Olimpdə olmasam da, dünən cavan meşədə  
Gözəl səsli Pan idи – nəğməsini eşitdim.  
Bir qüssəsiz nimfəni bulaq başında gördüm.  
Axşam Driadayla sakit-sakit səhbətdə,  
İndisə soninlayəm və mən bilirom odu  
Dodağında təbəssüm Muza durub arxanda.

## MİXAİL ALEKSEYEVİÇ KUZMİN

(1875-1936)

### HERA

Əbəsdi od qalamaq uca qüllədə belə,  
Əbəsdi zil qaranlıq gecəyə göz zilləmək,  
Əbəsdi hörukələri oynatmaq dərd içində,  
Zavallı Hera.

Tufanların, dalğanın eşidinmi səsini?  
Qeyzli qara zülmət bu dənizi udubdu.  
Uzaq dəbsizlikdən ağımtılı bir nöqtə var,  
Köpükdü, ya sevgilin?

And içirəm goləcək mənim cəsur dənizçim.  
Mən çatdığım ocağa can atardı Leandr.  
Buz kimi dalgaları yara-yara keçərdi,  
Hellespontu o.

O, özü gəlməyəcək, dalğalar gotirecək,  
Görəcəksən sən onun meyitini qum üstədə.  
Əziz sima – bəmbəyaz, telləri dalğa-dalğa,  
Gözlərsə görmür.

Ağla, Hera, ucadan, dərdin-qəmin böyükdür,  
Köksünü hönkürtünlə cir, qoy dağlar titrəsin.  
Əzəbin səsi, qəmin hənirtisi vardisa,  
Əks-sədəndi.

İşıqdan uzaq durun, günəş də sönsün daha,  
Qoy otlar da saralsın, yarpaqlar da tökülsün,

Inə bir çiçək öldü, qiymətli bir mirvari,  
Doniz batırdı.

Mən nə təhər yaşayım, eger o yoxsa artıq?  
Hoyat yoxdur, işiq yox, qəm var – sonu görünməz.  
Ah, niyə mono ölü sevgili qaldı, niyə?  
Mənsə diriyom.

Mənim min öpüşümə cavab gölməz bir daha,  
Sinəsinə çökərəm, üroyi də döyünməz.  
Qişqırıq qopararam: Oyan, əzizim, oyan!  
O isə eşitməz.

Ax, öt, ey ömrüm mənim, bihudə öpüşlərdə  
Ürəyim, ehtiraslı göz yaşına yol ver sən.  
Öz son animda belə doyunca öpüm durum,  
Yazılıq leandrı.

## ALEKSANDR ALESANDROVIÇ BLOK

(1880-1921)

\* \* \*

Gecə, küçə, aptek, fənər,  
Mənasızdı tutqun işiq.  
Yüz il də yaşasam eger,  
Çıxış yox, hər şey qarışq.

Ölünco dəyişməz bunlar,  
Yenə də belə gecələr.  
Yenə buz bağlamış sular,  
Gecə, küçə, aptek, fənər...

## ŞAİRLƏR

Bataqlıq yer vardi şohordon konar,  
Şairlər yaşırdı burda bir zaman.  
Görüşəndə zorla gülümsordilar,  
Etinasız süzüb bir-birin yaman.

İşıqlı gün bura əbəs doğurdu,  
Bu qomlı, kodərli bataqlıq üstə.  
Şairlər hey içər, hey işlərdilər,  
Sohərlər erkən də, gecə-gündüz də.

İçəndə yamanca dostlaşardılar,  
Çorənlöyirdilər atıb əbədi.  
Halları pozulub sohərə yaxın,  
Yenə işlərdilər – küt və əsəbi.

Sonra çıxardılar komalarından  
Qürüb yanğısına baxmaq adına.  
Qızıl hörüyünü toriflərdilər  
Sərrastək göz qoyub keçən qadına.

Kövrəlib xoş dövran arzulardılar,  
Şairlərin hamşin bir-bir söyörək  
Sonra tökərdilər acı göz yaşı.  
Göydə bulud görüb, yerdə tər çiçək.

Beləcə yaşırdı, şairlər, dostum,  
Oxucum, yəqin ki, fikirləşirsən:  
Sənin baş gırloyib gün keçirməyin,  
Min kərə yaxşıdır şair ömründən.

Yox, əziz oxucum, ey kor tənqidçim,  
Şairin dünyada var nəyi desən –  
Buludu, hörüyü, xoşbəxt dövranı...  
Amma sən bunları hardan biləsən?

Arvadından razı, özündən razı,  
Qanunundan razı, günün keçir xoş.  
Ancaq qanun-silan azdır şairə,  
O, dünya qəmindən olanda sərxoş.

Divarlar dibində ölsəm köpəktək,  
Həyat gömsə məni torpağa əğər;  
Biləcəm: üstümə Tanrı qar sepir,  
Alınmadan öpürələr dəli küləklər.

## ŞAİR

Sahil boyu ucuşurdu havada quşlar,  
Atasıyla pəncərədən baxırdı uşaq:  
– Mənim təzə, alabəzək bir çətirim var,  
Tez ol, tez ol! Yağ ey yağış, yağ!

– Bu dənizin o tayında indi yazdı, yaz,  
Burda qışdı, gözəl balam, soyuqdu sənə.  
Ay çohrayı papaqlı yazıq qızçıqaz,  
Uçaq gedək bu donizin o sahilinə.

– Mənim anam ordadımı?  
– Yox!  
– Bəs hardadı?  
– Anan ölüb.  
– Ölüb?! Axı bu nə deməkdi?  
– O küçədən keçənə bax; şairidə adı,  
Həmişə gözü yaşlıdı, həmişə təkdi.  
– Onun da anası yoxdu?  
– Var. Amma ona  
anasından daha əziz bir xanım da var.  
– Bəs o xanım niyə gəlmir onun yanına?  
– Araḥığı kəsib axı dəli dalğalar.  
– Bir gəmiyə minib gəlsin.  
– O xanım axı,  
gəmiyə də, qayıqda minməyə qorxur.  
Yox, yox, heç vaxt gəlməyəcək o gözəl xanım!..  
Ata susdu. Uşağın da qaraldı qanı.  
Sonra hava qaraldı.  
Bu söhbət de elo burda qırıldı.

\* \* \*

Bir qız oxuyurdu kilso xorunda,  
Dənizlərdə yol azan gəmilərdən,  
Qürbət eldə bəxt gəzən əmilərdən  
Oxuyurdu bəyaz donlu qızçıqaz.  
Qızın səsi o qaralıq kilsəyə  
İşiq kimi süzüldü, axırdı.  
Qaralıqdan gülümsəyə-gülümsəyə  
Ümid dolu neçə cüt göz baxırdı.  
Hamı inanırdı ümid var hələ,  
Ötəcək dünyانın dərdi, kədəri.  
Ağ günə çıxacaq qürbətdəkilər,  
Gəmilər salamat dönəcək geri.

Həm inanrırdı o səsə, ancaq  
Dünyada hər sirdən xəbərdar olan  
Yaxşı bilirdi ki, yalandı, yalan,  
Gedənlər heç zaman  
qayıtmayacaq...

\* \* \*

Dünən olanlar bu gün tamam yadımdan çıxır,  
Səhər açılan kimi axşam yadımdan çıxır.  
Gündüzlər unuduram gecəki ulduzları,  
Gecələr unuduram günəşli gündüzləri.

Amma əcəl günündə durub mənim qəsdimə,  
O gündüzlər, gecələr axışarlar üstümo.  
Onda canım sixılır, istərəm bir anlığa,  
Yenə dönəm, qayıdam o gözəl cavanlığı.

Amma nə yaş o yaşıdı,  
nə güc o güdü.  
Qalxmağa hey yox –  
gecədi... gecdi.

## YAĞIŞDAN SONRA

Yağış yasəmənləri döyüb yatırıb yerə...  
Susub bülbüllün səsi.  
Ancaq susmaq bilməyir qoşulub gur selləro  
Kiçik çayın nərəsi...

Şəfaqlərlə öpüşüb dirçəldikcə təbiət,  
Dirçələcək gül-ciçək.  
Rayihəli bağında şirin avazla, əlbət,  
Quşlar yenə dinəcək...

## QADIN

Avqust Strinberqin xatirəsi

Min cür əzabını dadib dünyanın,  
Ölüm diləmişəm hər axşam-səhər.  
Amma möqamında əlim dayanıb,  
Budur yaşayram üzümde kədər.

Yazda qəbristanı gozdiyim zaman,  
Kiçik bir təpəcik çıxı qarşımı.  
Düşündüm: sahibi məlum olmayan  
Qəbir bilsin nələr gəlib başıma.

Günəş üfüqlərdə qürub edəndə,  
Gül-ciçək götürdüm o qəbrin üstə.  
Başqa bir nəfərsə gəzinib gəndə,  
Məni bir an belə qoymurdu gözdən.

Qəfil qarşılaştı gözümüz homən  
Baxırdı diqqətlə, halim, mehriban.  
Yox, yox! Tənəha idim bu dünyada mən!..  
Odur ki, əvvəlib ötdüm yanından.

Kədərli çöhrəmin, qomlı çöhrəmin,  
Yorğunluğunamı vurulmuşu o?  
Üzümdən yazılılıq yağırdı yəqin,  
Yoxsa tonhalıqdan yorulmuşu o?

Qoy ona göz yumum, göz yumum, çünkü  
Qaməti ucadır, görkəmi həzin.  
Bu kədər, bu qüssə araya çöküb,  
Bizi bir-biriylə birləşdirməsin.

Mən onu gördüm, duydurdum hissə,  
Gəlib kürəyimə dirəndi birdən...  
Elə istəyirdim acıqla-hirsə,  
Onu öz başımdan rədd etəyim mən.

Bütün var-güçünü toplayıb birdən,  
Əzab çəkə-çəkə dindi güc-bəla;  
“Məndən çəkinməyin! Burda qəbirdə  
Uyuyan balamdı, doğmaca balam”.

Ondan üzr istoyıb mən dönə-dönə,  
Başımı aşağı oydim kədərlə.  
O işa gülləri uzadıb mənə:  
“Buketiniz qaldı” dedi qəhərlə.

Dedim: “Balanızın məzarı üstə  
Qalsın bu görüşdən bir xatirətək”.  
O çəkib çıynını, dilləndi pəstən:  
“Sizinçün daha çox vacibdi çiçək!”

Bəli, mən anladım günahım nədi,  
Boynuma alsam da təəssüfümü.  
Amma bağışlaya bilmirəm qəti,  
Onun istehzalı təbəssümünü.

\* \* \*

Yavaşdı nurlu külək,  
Boz bir axşam çökdü yero.  
Küknar üstə qonan qarğı,  
Döydi uyğulu telləro.

Qərib, zülmət bir diyarda,  
Məni yada salırsanmı?  
Eşqim üçün yuxularda,  
Heç narahat olursanmı?

Qəlbin tez-tez dəyişsə də,  
Dəyişməzdir heç bir vədə  
Sənin o gənclik vüqarın,  
Mənim qadın etibarım.

Qovma, gəlib yan keçəndə,  
Yüngül, adı kabusu sən.  
Sidq ürəkdən sevənən belə,  
Tamam başqa bir qızı sən.

Qaranquşlar yavaşıyıb,  
Uçur indi lap alçaqdan.  
Gecə baxır gözlərinə,  
Yaxınlaşır güclü tufan.

## QIZA

Sən onun öündə bir zərif saplaq,  
O sənin öündə vəhşι kimidi.  
Ona xoş üzünü göstərmə nəhaq,  
Qapımı döysə də açma kildi.

İşdir qol zoruna soxulsa evə,  
Qapı arxasında gizlənib yan dur.  
O mənfur otaqda tapıb girəvə,  
Quru divarlara od vurub yandır.

Görsən yaxınlaşır rəzalet çığı,  
Evin bir küçünə çevir üzünü.  
Qara ləçəyinə bir iynə taxib,  
Düyünlə, itirmə bir an özünü.

Çırpına-çırpına yaralı quştək  
Ağrıdan, acıdan qışqıranda sən,  
Qoy kobud ovçuna sancılsın bərk-bərk  
Qara ləçəyinə düydüyün iynən.

Azğın ehtirasdan bir vəhşι teki,  
Özünü unutmuş o yönsüzbdən.  
Qoy xəbər tutmasın küroyindəki,  
Gömgöy göyərtdiyin diş yerlərindən!

## VELİMİR (VIKTOR VLADİMİROVİÇ) XLEBNİKOV

(1885-1922)

\* \* \*

Axı mənə nə gərəkdi?  
İstədiyim bir çörəkdi,  
Bir azacıq süd də olar,  
Bir də ki, səma,  
Bir də buludlar.  
İllər, adamlar, xalqlar,  
Su kimi axar,  
Gedər əbədi.  
Təbietin aynasında  
Ulduzlar – tor, bizsə – baliqlar,  
Allahlar da – kabuslar.

## NİKOLAY STEPANOVIÇ QUMİLYOV

(1886-1921)

### MƏN VƏ SİZ

Tay deyiləm sizə, bilirəm bunu,  
Bir başqa ölkədən gəlmisəm, azi.  
Mənə gitardan daha xoş gəlir,  
Zurnanın çöl ruhu, vəhşi havası.

Görmürəm ütlü köynək-pencəkde,  
Hər hansı salonda, zaldə yerimi.  
Mən ojdahalara, şəlalələrə,  
Buludlara oxuyuram şerimi.

İndi ulduzlara baxıb hər gecə,  
Neyise gözləyen cəngavərlər dəb.  
Ancaq xoşdu mənə susuz səhrada,  
Su tapıb diz çökən, su içən ərob.

Bir yumşaq yataqda ölməyəcəyəm,  
Notaris solumda, həkim sağımda.  
Bir gün ölücəyəm isti sarmışaq,  
Bir doğma, bir vəhşi dağ çatdağında.

Mənim son nəfəsim bir kilsəyə yox,  
Bir dağ yarğanına axacaq ancaq.  
Yixılıb bir quldur, ya bir fahişə  
Durub başım üstə, qışqıracaq: Qalx!

## YUXU

Gözəlsən bu gün yenə,  
Nə görmüsən yuxunda?  
- Sahil, söyüdlər,  
Ay işığında...

Gəzirdi gecə uzunu,  
Gördün sevginin üzünü?  
- Gördüm Dezdemonam,  
Bir də özümü.

Bəs, kimdi orda gizlənən?  
Görünən ancaq gözüydü.  
- Otelloyu gizlənən,  
O, gözəldi.

Ay işığı da şeirdi,  
Layiqdi hər ikinizə?  
- O döyüşdü, o şirdi,  
Həm də şairdi.

Oy, necə oxuyurdu o,  
Gizli diləklər haqda.  
- Həm də çöllər, biyabanlar,  
Gözel istəklər haqda.

- Dinləyən Dezdemonayı,  
Mən çoxdan dönmüşdüm evə.

\* \* \*

Qırmızı ağacdan qayığım üzər,  
Həşəm fleytadan sevgilər süzər.

Suyla çıxardılar ipəkdən çırkı,  
Dərd də çıxar qəlbən şərabla çünki.  
Bir qayığın varsa yelkən qanadlı,  
Bir də gül cananın, bir də şərabın -

Daha nə istəsən, nə lazım sənə?!  
Bax, bax, bənzəyirsən Goy Dahisinə.

\* \* \*

Bir amerikalıya ərə gedir bu qız,  
Amerika aparır burdan bu ceyranı  
Bununçün köşf edib Kolumb Amerikani?!

## BANİLƏR

Çilpaq, lal bir yamac idi, quru dağ idi,  
Qalxıb ən uca zirvəyə Romul ilə Rem.  
Gəl şəhəri burda salaq, - Romul söylədi,  
Günəş kimi bir şəhəri, - gəldi dilə Rem.

Romul dedi: Ulduzların köməyi ilə  
Bize layiq qədim şöhrət qayıtdı bizə.  
Rem söylədi: Gətirməyək oları dilə,  
Vüqar ilə baxaq nurlu qismətimizə.

Romul: Bu yer meydan olsun, ondan aşağı  
Hər bir kəsə həyan olan ev tikək gərək.  
Rem dilləndi qəmli-qəmli: Bu evə yaxın  
Gələcəkdə bize həsrət qəbirlər tikək.

## AQAMEMNONUN DÖYÜŞÜSÜ

Mənim narahat ürəyim əsər,  
Hər şey qorxulu və qəribədir.  
Qalib yaşamaq olarmı əgər,  
Zərli yataqda ölübsə Atrid?

Bizə yuxuya gələn nə vardı -  
Bizim arzumuz, həyəcanımız.  
Əksini təmiz sutək tapardı  
Bu sakit üzdə hər bir animiz.

Gərilmış əsəb, əzələydi o,  
Hər dizində bir nağıl yatardı.  
Buludlar qədər gözəl idi o,  
Qızıl Mikenə hökmdardı.

Mən nəyəm – qədim küsü zərrəsi...  
Güllükdə döyüş baltası oldum.  
O ulu rəhbər Atrid ölesi,  
Mən leyaqətsiz qalası oldum.

O təmiz sular məni çağırır,  
Şəfəq sökülür – yenə ittihəm.  
Belə rəzalət ağirdan-ağır,  
Hökmdar ölüb, mən yaşayram.

## ANNA ANDREYEVNA AXMATOVA

(1889-1966)

\* \* \*

Özgələrin evində  
Gəzen kimi özgələr,  
Gəzirəm öz evimdə,  
Məndən qorxur güzgülər.

Allah, kimdi baxan ordan?!  
Deyəsən, mənə oxşayır  
Güzgüdən baxan o adam.

\* \* \*

Şair ruhudu tənha, tek,  
İstər kor olsun Homertək,  
İstər Bethoventək kar;  
Hər şeyi görər, eşidər,  
Hər şeyə sahib çıxar.

\* \* \*

Burax get bu musiqini, bu səsi,  
Biz lap tezcə razlaşırıq onunla.  
O dibsiz dərya,  
Mən bir xəyal səsi, lövbər kölgəsi.  
Mən mane olmaram heç zaman ona,  
O da kömək edər ölməyə mənə.

## MART ELEGİYALARINDAN

Bir nəğməyə dönsəydiñ sən,  
Baxardım sənə sehərəcən,  
Rahat olardı ürəyim.

Arvadım olsaydın əgər,  
Min-min nifrətlərlə səni  
Qəlbimdən silə-silə,  
Hədsiz xoşbəxt olardım,  
Sənsiz başqa birisiylə.

Ancaq o, nə odu, nə bu,  
Nə də sonuncu...  
Nə etməli onunla bəs,  
Bumu sevginin son ucu?

\* \* \*

Dəfn olunmayanları dəfn etdim dönə-dönə,  
Mən ağladım hamiya, kim ağlayacaq mənə?!

\* \* \*

Oxularım, gördüm dalımcı gəldiyinizi,  
Mən hey təkrarsız, sonsuz yollara apardım sizi.

\* \* \*

Sabah məşhur adamtək  
Ayılmamaqçın qəfil,  
Ayılıb  
çixmamaqçın küçəyə,  
Dua edin, dua edin bu gecəyə.

\* \* \*

Ölümsənsə,  
Niyə ağlayırsan bəs,  
Sevincsənsə,  
Belə sevinmək olmaz?!

\* \* \*

Məşhər günü – bir işiq,  
Bir işiq, min yaraşıq.  
Ürəyimdə, gözümüzdə  
Ölümtək işqlaşan,  
Ancaq eşqlə alışan,  
Alişib yanın min şam.

Odu bax, bax,  
O gün qəmlərə sevinc,  
Ölülərə şöhrət, şan,  
Mənə sənin diphdiri  
Əllərini getirir.

## İLHAM PƏRİSİ

Gecələr gəlişin gözləyən zaman,  
Bir tükdən asılır sanki həyatım.  
Nə şöhrət, nə gənclik, azadlıq-filan,  
Ondan asılıdır taleyim, adım.  
Gəldi, örtüyünü qaldırdı əli,  
Zillədi gözünü monim üzümə.  
Dedim: "Cəhənnəmi böyük Danteyə,  
Sənmi diktə etdin?" Söylədi: "Bəli".

\* \* \*

İnsan öləndə portretlərində  
döyişir şəkli.

Gözləri baxır tamam ayrı cür,  
Dodağında gülüş tamam başqadır.  
Bir şair dəfnindən dənəndə evə,  
Mən o gün bu işin fərqinə vardım.  
Sonra neçə dəfə sinadım bunu,  
Bu fikrim hər dəfə təsdiq olundu.

1940

### KLEOPATRA

Artıq ölü dodağından öpmüdü o Antoninin,  
Gözü yaşılı sərilmışdı Avqustun da ayağına.  
Və qullar da xain çıxır. Axşam düşür həzin-həzin,  
Zəfər marşı təzim edir əzim Roma bayrağına.

Var bu zərif gözəlliyyin son əsiri, gəlir o da,  
Sərv kimi uca boylu, piçildayır dalğın-dalğın:  
Səni... səni bir qul kimi... at öündə... pay-piyada  
Qu boyunlu isə sakit, qu boyunlu isə solğun.

Sabah isə körpələrə zülm olacaq. Nə yaxşı ki,  
Uyumağa lap az qaldı. Zarafatla bu kişiylə  
Bir balaca gülüşərik. Sonra isə əlimdəki  
Qara ilan balasını döş üstünə – gülə-gülə.

**BORİS LEONİDOVİÇ PASTERNAK**

(1890-1960)

\* \*\*

Məşhur olmaq ayıbdı,  
Ucalıq deyil heç kəsə.  
Ayıbdı arxiv yiğməq,  
Hər şey üstdə əsə-əsə.

Yazmaq qurban verməkdi,  
Nə uğurdu, nə ad almaq.  
Ayıbdı içən bomboşkən,  
Hamının sevgisi olmaq.

Yalansız yaşamaq gərək,  
Hey dinləmək göyüzünü.  
Ordan sevgilər gözləmək,  
Həm də sabahın sözünü.

Qəlbində baş məqsədinçün,  
Bir yanda boş yer saxlamaq.  
Kağızda yox, taleyində  
Ancaq onunçün ağlamaq.

Atılmaq bilinməzliyə,  
Ordan nəsə gözləməyə.  
Yer dumandan gizlənəntək,  
İzini də gizləməyə.

Ayıra bilməmək heç vaxt,  
Uduzmaqla qolebonı.  
Bir gün təptəzə izinlə,  
Kimsə düşüb gəzər sonı.

Bələcə heç vaxt özündən,  
Qaçmamalısan sonacan.  
Diri, canlı olmalısan,  
Son nəfəsə, son anacan.

## HAMLET

Uğultu kəsildi. Səhnəyə çıxdım,  
Yapışış qapının çərçivəsindən.  
Eşitmək istərəm aqibətimi,  
Kiminə uzaqdan gələn səsindən.

Min durbin gözüylə zillənib mənə,  
Gecənin zülməti, zil qaranlığı.  
Əgər iqtidarı varsa, İlahi,  
Məndən uzaq elə bu yamanlığı.

Sənin tərs niyyətin xoşuma gəlir,  
Rolu da oynardım böyük həvəslə.  
Lakin indi başqa tamaşa gedir,  
Məni əvəz elə ayrı bir kəslə.

Yaxşı düşünbülər amma oyunu,  
Təkəm riyakarlıq dənizində mən.  
Labüddür yolun da qaçılmaz sonu,  
Həyat çöl deyil ki, keçib gedəsən.

1946

\*\*\*

Başladığım zaman bilirdim məgər  
Bu işin axırı belə olacaq?  
Adamın qanını tökür setirlər,  
Boğazın tutulub qanla dolacaq.

Mən belə peşədən olardım iraq,  
Bu cür zarafatı neynirdim axı?  
Amma nə kövrəkdi, xoşdu ilk maraq,  
Ömrümün o erkən, o uzaq çağı.

Roma sağıdır fəqöt qocalıq,  
Nə nitq toləb edir, nə fənd, nə kələk.  
Bədii qiraət istəmir artıq,  
Doğrudan doğruya ölüsən gərək.

Misra duyğulardan doğulan zaman,  
Qula əmr eləyir – bu şər, bu meydan.  
Və burda kəsilih sənətin səsi,  
Torpağın, taleyin gəlir nəfəsi.

## QIŞ GECƏSİ

Bütün yer üzündə  
Hər bir tərəfdə,  
Külək sovururdu  
Qarı bu axşam.  
Masanın üstündə bir şam yanırı  
Yanırı bir şam.

Yay vaxtı mıgmışalar alovə uçan təkin,  
Qarlar uçub gəlirdi üstüne pəncərənin.

Çovğun şüşənin üstə  
Bəzək vururdu müdəm.  
Amma bir şam yanırı,  
Amma yanırı bir şam.

Şölələnən tavanda.  
Kölgələr dolaşırıdı.  
Qollar çarpazlaşırıdı,  
Qiçalar çarpazlaşırıdı,  
Tale çarpazlaşırıdı.  
Çəkmələr də düşürdü  
Taqqataq yerə,  
Elə bu zaman

93

Çırqdan da mum idi,  
Göz yaşı kimi  
Paltara daman.

Yox olurdu hər şey  
Bu ağ zülmətdə,  
Bu çal zülmətdə.  
Bu qarlı axşam,  
Masanın üstündə bir şam yanındı,  
Yanındı bir şam.

Otağın künçündən düz şama sarı  
Vururdu külək.  
Ehtiras odu  
Xaçtək gərirdi  
İki qanadın  
Sanki bir mələk.

Bütün fevral da  
Çovğunla keçdi.  
Amma elə hey  
Hər qarlı axşam  
Masanın üstündə bir şam yanındı,  
Yanındı bir şam.

1946

\* \* \*

Yaxşı deyil məşhur olmaq, tanınmaq,  
Yüksəklərə bu qaldırırmır adamı.  
Nə lazımdır arxiv yiğmaq, toplamaq,  
Matah bilib hər bir cızma-qarani.

Yaratmaqdə məqsəd fədakarlıqdır,  
Haray-həşir deyil, deyil şöhrət də.  
Ayıbdır heç nəyə qadir olmadan  
Hey adın çəkilə sözdə, söhbətdə.

Özündən müştəbeh yaşamaq olmaz,  
Ayrı cür dolanıb durasan gərək.  
Ele cür ki, səni məkan böyənsin,  
Ele ki, səsəsin səni gələcək.

Yazısız boş yeri kağızda deyil,  
Taledə, ömürdə saxlamaq olar.  
Ömrün fəsilləri, parçalarıyla,  
Bir gün bu boş yerlər yazırlar, dolar.

Atıb gizli-gizli addımlarını,  
Mübhəmiylə qərq olasan sən gərək.  
Göz-gözü görməyən dumanda bəzən,  
Hər tərəf gizlənib birdən itəntek.

Canlı izlərinlə bir-bir gedərək,  
Özgələr keçəcək sənin yolundan.  
Amma qələbəni möglubiyətdən  
Ayırmamalısan özün heç zaman.

Gərək sıfatını dəyişməyəsən,  
Bircə dilim belə, heç vaxt, heç səfər.  
Ancaq diri qalmaq, ancaq yaşamaq,  
Ancaq diri qalmaq ta sona qədər.

\* \* \*

İlham yanılında dolanbac yolda,  
Şairlər adətən irəli baxar.  
Artar, genişlənər Hind çayı solda,  
Sağda Fərat rahat, aramlı axar.

Aralıqda isə yerin zinəti,  
Əfsanəvi cənnət bağdır Edem.  
Müdrik sadəliklə açar hikməti,  
Təbii nizama çağırar müdam.

95

Boy atar, gələnin başı üstündən,  
Səslənər: əsatir, nağlı olmuşam.  
Bil, oğlum, tarixi şəxsəm həm də mən,  
Sırkı fəsiləyə daxil olmuşam.

Mən – işiq, tanınmış Tanrı diktəsi,  
Özüm kölgə salan zirvə taciyam.  
Mən – yerin həyatı, ali nöqtəsi,  
İlki, özülüyəm, başlanğıcıyam.

\* \* \*

Sən mehlə oyanan körpə budaqsan,  
Quşların oxumaq vaxtı deyilmə?  
Üstündə islənmış sərçəcik susan,  
Yamyaşıl yasəmən şaxı deyilmə?

Damla tumurcuğa ağırlıq edir,  
Səpələnib milyon mavi göz yaşı.  
Bağ şehdə yuyunur, nur içindədir,  
Parlaq qətrələrdən gözü qamaşır.

Mənim həsrətimin bəslədiyi bağ,  
Həm də sənə görə süslənib belə.  
Bu gecə oyanıb, dirçəlib ancaq  
Nəsə donquldanır ətir dililə.

Sübħədək çırpındı yel pəncərəmdə,  
Cingiltilər ilə qulağım doldu.  
Acılıq qoxusu duyдум bu dəmdə,  
Öz dadiyla gəldi, tez də yox oldu.

O çağlar, ləqəblər möcüzlə yeno,  
Yaddaşa canlandı, çıxdı pərdədən.  
Bu bağ'a, bahara, indiki günə,  
Qaymaqcıçeyinin gözüylə bax sən.

## OSİP EMİLYEVİÇ MANDELŞTAM

(1891-1938)

\* \* \*

Sənin ensiz ciyinini şallaqlarla aldırmaq,  
Şallaqlarla aldırmaq, ya şaxtalarla yanmaq.

Sənin gül ayágına şüşə üstündə gəzmək,  
Şüşə üstündə gəzmək, gəzib qanlı iz qoymaç.

Mənə də tək səninçün alışmaq qara şamtək,  
Alışmaq qara şamtək, dua edə bilməmək.

\* \* \*

Sənin bu qulun üçün qorxmuram mən, İlahi,  
Kömək elə, İlahi, bu gecədən aşım sağ  
Tabutda yatmaq kimi Peterburqda yaşamaq.

## LENİNQRAD

Şişmiş damarlartək doğma bir yerə,  
Gözyaşılık tanış şəhərə döndüm.

Madam ki, dönüsən, tez ol, udginən  
Çay işqlarının balıq yağıını.

Yumurta sarısı qatılıb, ona,  
Tez tamı qətranlı dekabr dağını.

Peterburq! Ölümek istemirəm bu anda,  
Hələ nömrələrim var telefonunda.

Peterburq! Məndə hələ ünvanların var,  
İtkin ölü səslərin ordan tapılar.

Düz beynimə vurur qapının zəngi,  
Qara pillən üstdə yaşaram zəngin.

Qonaq gözləyirəm, qandallarında  
Tərpədə-tərpədə qapı zəncirin.

\* \* \*

Yuxusuzluq. Homer. Bir də tarım yelkənlər.  
Yarıyaçan ancaq saydım – sonu yox gəmi.  
Elladanın göylərində durnalar kimi  
Süzüb, süzüb hara gedir onlar bu səhər?

Süzür durna qatarıtək qürbət ellərə.  
Padşahların başındakı ilahi köpük  
Yelenaya doğru süzür – o isə dönük,  
Onsuz isə Troya heçdir siz axeylərə.

Həm bu dəniz, həm də Homer – sevgi içində,  
Bəs hansını dinləyəlim? Homer susubdur.  
Zülmət dəniz şair kimi həqqən coşubdur,  
Gurultuya baş üstümü alır içimdən.

## MARINA İVANOVNA SVETAYEVA

(1892-1941)

### BLOKA YAZILAN ŞERLƏRDƏN

Bax budu o –  
vurğun qəmə, aşiq dərdə,  
Bax, budu o –  
ordusuz sərkərdə.

Bax, qıjovdan  
Ovuc-ovuc su içer o.  
Bax! İndi də durub şax!  
Dövlətsiz padşah!

Ona hər şey birdi orda –  
çörək də, ana da,  
şahlıq da, ordu da

Dön bax ona,  
Sahib çıx ondan qalana,  
Dön bax,  
dostlarsız dost,  
bəxtsiz bəxt!

\* \* \*

Alından öpmək – qəmi götürmək,  
Alından öpürəm.

Gözlərindən öpmək – yuxu gətirmək,  
Gözlərindən öpürəm.

Dodaqlardan öpmək – susuzluğu yatırmaq,  
Dodaqlardan öpürəm.

Alından öpmək – yaddaşı itirmək,  
Alından öpürəm.

\* \* \*

Varlı adam, - sevdı kasıb bir qızı,  
Ağılı da, sevdı ən ağılsızı.  
Xəstə qızı vuruldu bir pəhləvana,  
Ən yaxşıya qismət oldu ən yaman;  
Saf qızılı mis qatıldı, ay aman!..

– Varlı qardaş, nə gündəsən, nə gündə?  
– Müflis oldum, siçan oynar cibimdə.  
– Alım qardaş, hanı adın, söhrətin?  
– Bir axmağın yolunda puç eylədim.  
– Ay pəhləvan, de səni kim əritdi?  
– Bir xəstənin yolunda can çürütdüm.

– Ay Allah bəndəsi, bəs xaçın hanı?  
– Yaman arvad qırdı, atdı xaçımı.  
...Varlı qardaş, - sevmə kasıb qızı sən,  
Alım qardaş, sevmə ağılsızı sən,  
Xəstə qızı sevmə, sən ey pəhləvan,  
Yaxşı kişi, - pis arvaddan gen dolan;  
Saf qızılı mis qatmayıñ, ay aman!..

## 1. “SƏNİN ADIN...”

Sənin adın - quş kimidi əlimdə,  
Sənin adın - buz kimidi dilimdə.  
Sənin adın - hərflərin beşidi<sup>1</sup>,  
Dodağının birea tərpənişidi.

<sup>1</sup>İngilabdan əvvəl Blok adı beş hərfli idi.

Cingildəyən gümüş zinqirovdumu?  
Havadaca tora düşən topdumu.

Sənin adın - bu bahar gecəsində  
Çöldən keçən atlaların nal səsində.  
Sakit gölə bir daş atsam bu gecə  
Qulağıma sənin adın gələcək.  
Gicgahıma gülə sıxsam qəfildən,  
Adın qopar şaqqıldayan tətikdən.

Sənin adın - necə deyim, ax, necə?!  
Yuxulu gözdən bir öpüşdü gizlice.  
Sonra çıxıb tez qapını örtməkdə.  
Sənin adın - qışda qarı öpməkdi.  
Bircə qurtum sərin sudu, sərin su...  
Və lap dərin bir yuxudu, bir yuxu.

## 2. “YATIR YOLLAR YORĞUNU...”

Yatır yollar yorğunu, sonuncu səfərdədi,  
Qoşunsuz sərkərdədi.  
İçdiyi sulara da gözündən yaş damardı,  
Ölkəsiz hökmərdədi.

Tanrıının dərgahına çatanda dincələcək,  
Burda itirdiyini tanrı orda verəcək.  
Sığallayıb başını:

– Al, yiye dur, - deyəcək, - bu ölkən, bu qoşunun,  
Sərkərdəm, hökmərim, şairim, ustam mənim,  
Dostlarsız dostum mənim...

\* \* \*

Cilik-çilik oldu aynam,  
Üstündə də baxışlarım.  
Evə, evə doğru uçur  
Bu gün mənim qu quşlarım.

Buludların otøyindən  
Düz köksümo düşdü lələk.  
Dağıtmışdım yuxuda mən  
Qəpik-quruş düz bir otək.

Gümüş səda cingiltidir,  
Oxumam da gümüş sosdır.  
A qu quşum, quşcuğazım,  
Nə çox uçdun! Nə həvəsdir!

Anama da deməm dördi,  
Dosta necə qandıram?  
Gedib mehrab öñündəcə  
Ululara dua edib,  
Sono də şam yandıram.

### AXMATOVAYA

Ey ağı ilahəsi, ilahələr gözəli,  
Ey bəyaz gecələrin şılaq, dəcəl övladı!  
Qara yelo tutubdur Rus elini qəzəbin,  
Oxtək iti ahından bağrim başı qanadı.

Darixırıq, çəşirıq, sinəmizdən qopan: - Ox!  
Anna Axmatovadır! - deyə, çıxır ağızdan.  
Sənin adın bir nəhəng, kökdən golən ahdır, ah!  
Yandırır düşən yeri, iz də qalmır kağızdan.

Bəxtimizə bu yazı sənə osrdaşlıqdır,  
Bir torpaqda yaşamaq göy altda yoldaşlıqdır.  
Talelori yaralı taleyinlə öpüşən  
Ölməzliyi qovuşub ölümüylə görüşər.

Noğməkar şohorimdə al gümbəzlərdir yanan,  
Xilaskarın eşqinə şərqi qosur kor sofıl.  
Bu şorqılırlar beşiyi deyirəm sənə qurban,  
İstəsən qəlbimi da verərəm mən üstəlik.

### DON JUAN

Son şaxtalı dan üzü  
Gözlə məni, Don Juan.  
O altıncı qayyamın  
Altındaca gol dayan!

Nişanlımin camına  
And içirom bax inan, -  
Oğulsan bu diyarda  
Öpüşməyo yer tapasən!

Sanmafovvaromız var,  
Quyular buz bağlayır.  
Kilsodo ikonalar  
Sort-sort baxıb ağlayır.

Gözollar lofzə söhbət  
Eşitmosin çox deyo,  
Kilsolordon aramsız  
Zonglor ucalar göyo.

Beləcə do yaşardım,  
Qocalmaq məni açırmı.  
Vallah, bizim bu diyar  
Heç sizo do yaraşmır.

Eh, bu ayı kürkündə  
Sizi görən tanımaz.  
Təkcə o ehtirash  
Dodaqlar satar, danmaz.

# VLADİMİR VLADİMİROVIÇ MAYAKOVSKI

(1893-1930)

## BAKİ

Bakı,

Küloklı bir şohor,  
Qumu gözloro tüpürör,

Bakı,

Yangınlı bir diyar.  
Balaxamı alov saçar.

Bakı,

Hisdir yarpaqları.  
Məftillərdir budaqları.

Bakı

Çaylar –  
Mürokkəb tek nefidir, axar.  
Bakı.  
Yastı dəmli evdir hər yan.  
Donqarburun adamlardır hara baxsan.  
Bakı.  
Heç kəs köçməz bura oylənməyo.

Bakı.

Bu dünyadan paltarında yağlı ləkə.

Bakı.

Bir lehmə anbarı, –  
ancaq yeno  
bir dərvishi qodim Tibet,  
müsəlmanı qoca Məkkə.  
xaçporostı Qüds şəhri  
ibadətə çökdiyindən  
daha artıq bir məhəbbət

çokır moni

sono sarı.

Maşınların nofosilo

ahlar çökor

sonin üçün

milyardlarla

piston, tokor,

hey öpürör,

osla

dincilik

bilmoyorok:

yağla,

neftlə,

hom yavaşça,

hom emorok.

İradənə

tabe olan

zəncirlənmiş bədənlər tok

sürünürər

sono sarı

hotta ilan

kimi

qat-qat qırırlan

neft vəqonları.

Əgor varsa

golocoyə

möhkəm inam, –

ondandır ki,

daşa-daşa

axır müdam

paytaxtların ürəyinə

qara

qatı

Bakı qanı.

\*\*\*

İkidle, yəqin ki, yatmışan artıq,  
Səmada Süd yolu – gümüş Okatok  
Təlosik bir işim yoxdur ki, səni  
Tel vurub oyadım, diksindirörök.

Motlob hasil oldu,  
necə deyərlər,  
Eşq qayığı möşətdən dağılar,  
Hesabımız bitdi  
və nəyə lazımlı,  
siyahı yazım:  
Çəkdiyimiz dördlər, qəmlər, ağrlar...

Görürsan nə dinedir dünya bu gecə,  
Göylərə xoractək ulduz düzüblər.  
Bax belə anlarda insan damışır.  
Aləmlə, tarixlə, özü–özüylə.

\*\*\*

İstordim vətənim anlaşın məni,  
Əgər anlamasa neyəmək, nə qəm.  
Çəp yağan köndələn yağışlar təki,  
Ölkəmin yanından keçib gedərom.

## ŞALVARLI BULUD

(poemadan parça)

Oğlunuz xəstədir, ana,  
Bir gözəl dərd ilə xəstə.  
Ürayı düşüb yanğıma, –  
Yarı oddu, yarı tüstü...  
Bu dərdimdən xəbor tutsun  
Lüda bacım, Olyɑ bacım,  
Yer üzündə yer tapmiram,

Başımı götürüm qaçım...  
Söz tapmiram, –  
Söz danışam;  
Bu qarsalanmış ağızmdan  
Çıxan sözler  
Nəyə bənzər?!  
Fahişəxanadan qaçan  
Lüm-lüt fahişəyə bənzər...

Adamlarda ki, iy bilir:  
– Yanır noso... yanır noso...  
Yanan üroyimə cumur  
Hamı təlosə-təloso.  
Buraxmayın üroyimo  
O başı dobılqonı,  
Bu ayağı çökməlini.  
– Bu ürokdir, – deyin, – canım,  
Çək əlini!.. Çək əlini!..

Bu yanğınsöndürənlərin  
Tüpürüb hamisinaca, –  
Qurtara bilsəydim əgər  
Yanğından özüm-özümü,  
Yanan qəlbimin üstünə  
Sonuncu dəmlasınacan  
Sixa bilsəydim gözümüz,  
Qabırğalar arasında  
Qol-qanad aça bilsəydim,  
Yanan qəlbimdən birtəhor  
Atılıb qaça bilsəydim,  
Qaça bilsəydim...  
Bax belə!..  
...uçuldu, dağıldı hər şey,  
Söküldü, töküldü yero,  
Yanan üroyindən  
Hələ  
Atılıb qaçan olmayıb...

Alovam, - boynu bükülü,  
Eşələmə, göl bu külü...  
Cadar-cadar dodağımdan  
Yanıq öpüşlər tökülür.  
Oxuya bilmirəm, ana!  
Səsim alındı, alındı.  
Ürəyimin kilsəsində  
Matəm zöngləri çahndı...

1914-1915

## ANAM VƏ ALMANLARIN ÖLDÜRÜYÜ BİR GECƏ

Ağappaq analar gözir  
Qapqara küçələr ilə.  
Görən ürkür  
Anaların  
Kəfən kimi üzlərini.  
Qozetlərdə sətir-sətir  
Ölənlər cürcür elə:  
Aman Allah, yumun, yumun,  
Qozetlərin gözlərini!

Məktub.  
Ana, bərkdən çağır!  
Tüstü,  
Tüstü,  
Yenə tüstü!  
Səsin golib çatmir axı.  
Ana! Ana!  
Niyə susdun?!  
Burda uddığum hava da  
Güllələrdən deşik-deşik,  
Güllələrdən dama-dama.  
Ma-a-a-ma!..

Lap indicə götirdilər  
Qanına qołtan geconi.  
Dişini dişino sıxıb  
Birtəhor dözürdü gecə.  
Qołłoton dözo bilmədi,  
Ağrıdan üzüldü gecə;  
Tökdü gözünün yaşını  
Varşavanın dizlərinə,  
Qoyub ulduzlu başını  
Gecə ağladı-ağladı.  
Öldü ağlaya-ağlaya,  
Heç bilmədi necə öldü.  
Ulduzlar çığrıdırlar:  
– Gecə öldü!.. Gecə öldü!..

Necə?  
Gecə?!  
Kəndlər cumur tamaşaaya  
Məhlo-məhlo, küçö-küçö.  
Gecə birdən dik atılır:  
– Oyağam-oyağam! – deyir.  
No olı var, no ayağı:  
– Çal, oynayacağam! – deyir.

Zong.  
Sənə nə oldu, ana?  
O nadır, ana, o nadır?!  
Əsməcə tutdu, əsməcə,  
Əllərini, dizlərini.  
Bəli, telegram ondandır,  
Oğlundandır,  
Ölüdəndir...  
Aman Allah, yumun, yumun,  
Qozetlərin gözlərini!

## SİZƏ

Siz ey gecə-gündüz nosıl artırıb,  
Yumşaq yataqlarda xumarlananlar,  
Sohər çay içəndo  
Qozetlərdəki  
Ölən osgorlərin siyahısına  
Baxıb biglərini tumarlayanlar.

Dordiniz; lozzotlı bir qolyanaltı,  
Siz, ey yatan başın  
Oyaq qarımı!..  
Bolkə bu doqiqə mormi qopardı  
Poruçık Petrovun ayaqlarını.

O sizo baxsaydı son nəfəsində,  
Sütül bodonindən qan süzə-süzə,  
Necə gəzərdiniz yer kürosindo  
Arvad öpə-öpə, çay süzə-süzə?!

Sizinlə barışib,  
Qarışib tamam,  
Sürümüü ömrümü mən də boş yero?..  
Ondansa  
Ananas suyu sataram  
Gecə barlarında fahişolore!..

## QULAQ ASIN

Qulaq asın!  
Bu ulduzlar  
Hər gecə yanırsa əğər,  
Yəqin kiməsə lazımdır  
Bu ulduzların yanmayı.  
Yəqin kimsə dözo bilmir  
Göyü ulduzsuz gecəyo,

Sevir ulduzlarla yatıb,  
Ulduzlarla oyanmayı.

Kim bilir o adam kimdi?!  
Hər gün günsə batan kimi  
Cumur Allahın yanına  
Nofosi tongiyo-tongiyo,  
Qorxur ki, birdon gecikir,  
Qorxur ki, birdon longiyor.  
Öpür ağlaya-ağlaya  
Barmaqlarını Allahım  
Deyir: – İlahi, neylərom?!  
Məni susuz, çörəksiz qoy,  
Ulduzsuz qoyma göyləri...

Sonra qayıdır evinə  
Özü nigaran-nigaran,  
Üzü sevino-sevino...  
... Və gecə  
Çıxır kükçəyo,  
Keçir sokidən-sokiyə,  
Baxır ulduzlu gecəyo,  
Göz vurur yoldan keçənə,  
Soruşur: – İndi necəsən?  
Heç nadən qorxmursan ki?  
Hə?!

...Qulaq asın!  
Bu ulduzlar hor gecə yanırsa  
Əğər,  
Demək kiməsə lazımdır  
Bu ulduzların yanmayı.  
Demək kiməsə xoşuno  
Damlaların üstə hor gecə  
Heç olmasa birço dənə  
Ulduz yandırmağa dəyər...

## SERGEY YESENİNƏ

Necə deyərlər, getdiniz,  
Türk etdiniz bu dünyamı.  
Uçursunuz...  
Ulduzları vurub salır ayağınız.  
O dünyada nə içki var,  
Nə də ki, içki dükanı,  
Ayiqsınız!..  
Yesenin, sizə gülmürəm,  
Gülməyə heyim nə görir?  
Bilmirəm nə təhər dözüm  
Bu dərdin ağırlığına.  
Görürəm ki, uçursunuz...  
Uçursunuz, qolu kəsik,  
Sümük dolu torba kimi  
Yırğalana-yırğalana...

Əl çəkin!  
Bəsdir!  
Əl çəkin!  
Ağlınzıç çəşmişdi, nədi?!  
Necə qiydınız  
O cürə yanaqların solmağına?..  
Sizin ki,  
Bütün işiniz-peşoniz  
Şənlənmək idi,  
Ustaydınız  
Məclislərdə  
Dava-şava salmağa da.

Niyə axı?  
Nöyə görə?!  
Bu sırrı kim bilir?  
Axır söz də bu olur ki,  
Günahkar içkidir, içki!..

Öz sinfiylo  
Sənətkarın  
Zəif imiş əlaqəsi,  
Ona görə də,  
İçkiyə salıb yaziq öz meylini.  
Guya bu içkini əgər  
Siniflə əvəz eləsən,  
Nə dava-şava olarmış,  
Nə də şairin ölümü.

Bəs sinif də  
Hərdən-hərdən  
Kefi gələndə içirsə,  
Onda necə?!.  
Əvvəl pivədən başlayıb  
Sonra araşa keçirse,  
Onda necə?!.  
Guya siz içməsəydiniz,  
İcməsəydiniz tərtəmiz,  
Daronin kimi  
Can sixan,  
İştaha öldürən yüz misra yazardınız  
Hər axşamı.  
Onda vallah,  
Darixmaqdən ölərdiniz, ölərdiniz.  
Darixib ölməkdənse  
Araqdan ölmək yaxşıdı.

Adam varmı  
Bu ölümün sırrı nədir  
Deyə bilət?  
...Nə o bıçaq deyə bilər,  
Nə o kəndir deye bilər,  
Sırrı nədir bu ölümün.  
Dərman nə imiş görəsən  
Tənhalıqdakı xəstəyə?!.  
112

Bəlkə elə yanınızda  
Mürəkkəb olsayıdı o gün,  
Ehtiyac qalmazdı daha  
Damarınızı kəsməyə.

Görən hələ necələri  
Gözləyir ölüm payını.  
Görən nə vaxt dincələcək  
Şair qəlbə yer üzündə?!  
Gəlin, azaldaq, azaldaq  
Bu ölümlərin sayını.  
Gəlin artıraq, artıraq  
Mürəkkəbi yer üzündə.

Yox, Yesenin, dilim gəlmir  
Ölmüsünüz deməyə də.  
Yalançı dostlar çığırı:  
- Alqış, alqış Yeseninə!..  
Yaşamağı bacarırdı,  
Bacarırmış ölməyi də!..  
...O alqışdan, çığrıtdan  
Damarını kəsənə nə?!

Heykəliniz qoyulmayıb  
Nə mərmərdən, nə büründən;  
Görən nə vaxt qoyulacaq,  
Kimsə bilmir bunu hələ.  
Di gəl ki, heykəlinizin  
Bünövrəsini bir künçdən,  
Yalançı dostlar doldurur  
Zirzibil xatirələrlə.

Qızlar tikir adınızı  
Dəsmalların qıraqına,  
Sobinov da  
Nəgmənizi  
Oxuyur yastı səs ilə.

Dözmürəm,  
Daha dözmürəm  
Bunların cığallığına.  
Çığırıram:  
- Ehey, bəsdir!..  
Vurram, burnunuz əzilər!..

Eh, Yesenin, bu dünyada  
Zirzibil hələ az deyil.  
Hələ söyüsmək də olar,  
Hələ dalaşmaq da olar.  
Əvvəl-əvvəl  
Bu dünyani  
Bir yaxşıca təmizləyək,  
Ondan sonra  
Bu dünyaya  
Nəgmələr qoşmaq da olar.

Sözün düzü  
Qələmin də  
Bu günler az deyil işi.  
Taniyırıq  
Çətinlikdən  
Qorxub qaçan cıgalları.  
Birdə ki, hansı dahinin  
Bəxtine asan yol düşüb.  
Hansı dahi keçib-gedib  
Tapdallanmış ciğırları?!

Bayraq kimi  
Başımızın üstünə qaldıraq SÖZÜ,  
Dünyanı təzədən quraq, -  
Başı uca, göyü qəlbə.  
Elə gedək,  
Arxamızca düşüb qaçsun zaman özü,  
Çatmasın,

Bağrı çatlaşın  
Mormi kimi qolpo-qolpo.

Bu dünyamız  
Sevinc üçün  
O qadır do geniş deyil,  
Sevinc səpək  
Dünyamızın  
Bu başından o başına.  
Ölməyo dəymoz, Yesenin,  
Ölmək çotin bir iş deyil,  
Daha çotindir  
Dünyan, tozodən qurub  
Yaşamaq.

## SERGEY ALEKSANDROVIÇ YESENİN

(1895-1925)

### İRAN NƏĞMƏLƏRİNDƏN

\* \* \*

P.I.

Monim köhno yaram qövr etmir holo,  
Sörxəş qızdırımlar keçir qolbimdon.  
Tehranın bu mavi çiçəklərilo  
Onu çayxanada sağaldaram mən.

Çayxana ruslara xoş gəlsin deyo,  
O enli kürəkli çayçı durmadan –  
Al şorab yerino, araq yerino  
Süzür monim üçün məxməri çaydan.

Bosdır bir stokan, a çayçı, yetər,  
Neçə güllər açıb sonın bağçanda.  
Bil, yersiz baxmadı mənə o gözlər  
Qara çadrasını atub bir anda.

Bahar təravətli gözəlləri biz  
Rusiyada it kimi zəncirləmərik.  
Davasız, məksiz, pulsuz, xəncəsiz  
Öpürük onları, ozizləyirik.

Foqət şəfoq üzlü günoş camalın  
Bu ince belinin bir süzmosiyçün –  
İnan ki, verərom Xorasan şahı,  
Mən Shiraz xalçası verərom bu gün.

Bir az da tünd elə çayçı, çayçı, sən  
Bil... yalan demərəm ömrümidə sənə.  
Yalnız özüm üçün cavabdehəm mən,  
Cavab verəmmərəm sənin yerinə.

Bəsdir, sən qapıya baxma bu qədər,  
Başqa qapı da var sənin bağçanda.  
Bil yersiz baxmadı mənə o gözlər  
Qara çadrasını çekib bir anda.

1924

\* \* \*

Yarım tūmən üçün bir manat verən  
Dəllaldan yenə də soruştum ki, mən:  
Gözel Lalə üçün necə deyim mən  
Sevirəm sözünü fars lisaniyle?

Van suları kimi səssizcə bu gün  
Mən həmin dəllaldan soruştum yenə:  
O gözəl Laləyə söyləmək üçün  
Öpüş kəlməsini sən öyrət mənə.

Gizlədib qorxunu qəlbimdə dərin  
Dəllaldan yenə də soruştum ki, mən:  
Axı necə deyim gözəl Laləyə,  
Axı necə deyim ki, sən mənim sən?

Dəllal cavab verdi mənə müxtəsər:  
Sözlə olunmayıb məhəbbət izhar.  
Məhəbbət yolunda köks ötürürərlər,  
Gözlər də yaquttək alışib yanar.

Öpüşün olmamış adı əzəldən,  
Öpüş yazı deyil tabutda gerçək.

Görürsən, gül ətri gəlir öpüsdən,  
O, dodaqlardadır gül yarpağıtok.

Əvaz istəməzər sevgidən heç vaxt,  
Onunla bilirlər sevinci, dərdi.  
Çekib açan zaman qara çadranı  
Mənim sən sözünü əllər deyərdi.

\* \* \*

Sevimli Şahanə, gözəl Şahanə!  
Ona görəmi ki, şimaldanam mən,  
İstərəm söz açam sonsuz çöllərdən,  
Dalğalı çovdardan söz açam sənə,  
Sevimli Şahanə, gözəl Şahanə!

Ona görəmi ki, şimaldanam mən,  
Elə bil böyükür orda ay bir az.  
Nə qədər füsunkar olsa da Şiraz  
O yaxşı deyildir Ryazan çölündən,  
Ona görəmi ki, şimaldanam mən?

İstərəm söz açam sənə çöllərdən,  
Çovdar saçlarına çekibdir xına,  
Al onu, dola sən barmaqlarına,  
Ağrı hiss etmərəm bir tikə də mən,  
İstərəm söz açam sənə çöllərdən.

Ay işığındağı dalğalı çovdar  
Necə də bənzəyir mənim saçımı.  
Əzizim, gül, danış, fəqət söz açma,  
Düşməsin yadına sevimli diyar,  
Ay işığındağı dalğalı çovdar.

Sevimli Şahanə, gözəl Şahanə!  
Bizim o şimalda gözəl bir qız var,

Bilsoydin o sono no qodor oxşar!  
Bolkə indi moni anır o yeno,  
Sevimli Şahano, gözol Şahano!

1924

\* \* \*

Son dedin ki, Sodi ancaq  
Öpordi qız sinosindən,  
Döz son allah, golor bir vaxt  
Öyroşorum buna da mon.

Dedin: yazılıb Quranda –  
Düşmənidən al intiqam!  
Mon golmişəm Ryazandan,  
Yox, bu sözü anlamaram.

Mahni dedin: Forat gülü  
Xoşdur sədər gözəllərdən.  
Əğər olsaydım dövləti  
Başqa noğmo qəşardım mon.

Qoparardım o gülləri,  
Üroyimda budur dilək. –  
Qoy yaxşı qız olmasın heç  
Bu dünyada Şahanotok.

Yoxdur başqa bir arzu-kam,  
Sixma monim üroyimi.  
Mon ki, şair doğulmuşam,  
Öpəcəyəm şair kimi.

1924

\* \* \*

Zoforan yurdunun fəcrinə bir bax,  
Güllərlə örtülüb hor torof, hor yan.  
Gülməm, o mahmını oxu son ancaq,  
Xoyyam oxuyardı onu bir zaman,  
Güllərlə örtülüb hor torof, hor yan.

Şiraz çırqabandır ay işığında,  
Göydo porvamotok süzür ulduzlar.  
Moni heç açmış ki, fars torpağında  
Çadradə saxlanır golinlər, qızlar,  
Şiraz çırqabandır ay işığında.

Bolko do istidən qarsıyb onlar,  
Mis kimi bodoni örtürər belo.  
Bolko çox sevilmək arzuları var,  
Üzləri yanmasın deyo bir gilo –  
Mis kimi bodoni örtürər belo?

Əzizim, çadrayla bağlama ülfət,  
Saxla qulağında bu nosihəti:  
Onsuz da çox gülmür bizo səndət,  
Onsuz da qışadır ömrün müddəti, –  
Saxla qulağında bu nosihəti.

Hüsnündə bir nöqsan olsa belo, o,  
Sonin camalına bozokdır fəqət.  
Onunçün bu gözəl, al yanaqları  
Gizlindo saxlamaq günahdır olbot,  
Onları bəxş edib ana töbiöt.

Güllərlə örtülüb hor torof, hor yan.  
Başqa bir diyardır qəlbimdən keçən.  
Bir mahm deyərom indi sonə mon,  
Xoyyam da deməmiş onu bir zaman...  
Güllərlə örtülüb hor torof, hor yan.

\*\*\*

Hava temiz, şeffaf, hava sorındı,  
Uzaq çiçekliyə yollanıram mən.  
Laciverd alomə gedən yolçu, son  
Bil, çata bilməzson sohraya indi,  
Hava temiz, şeffaf, hava sorındı.

Getson çəmənliliklə sanarsan bağdır,  
Getson bağ içiylo – hər yan çıçekdir.  
Mixək güllərinə baxmasan bir-bir,  
Seyrinə dalmasan, vallah, günahdır.  
Getsən çəmənliliklə sanarsan bağdır.

Gələn piçiltidir, yoxsa xışltı,  
İncədir Sədinin nəgmələritək.  
Ay öz camahyla oks eləyərək  
Görürsən, bir anlıq gözlərdə qaldı.  
İncədir Sədinin nəgmələritək.

Asta eşidilir bir pəri səsi,  
Elə bil Həsənin ney səsidir o.  
Gözəl əndamların nə gizlənməsi,  
Nə də həyəcana düşməsidir o,  
Dinləyin, Həsənin ney səsidir o.

Yollarda yorulan müsafirlərin  
Bax, budur arzusu, qisməti budur.  
Ətirli yelləri hey sərin-sərin  
Quru dodaqlarım su kimi udur,  
İnsanın arzusu, qisməti budur.

\*\*\*

Sən ey Firdovsinin gənclik votonı,  
Unuda bilməzsən olub-keçəni, —  
Mehriban urusu, qəmlı gözleri.  
Yadından çıxara bilməzsən məni,  
Sən ey Firdovsinin gənclik votonı.

Bilirəm, nə qədər gözəlsən, İran,  
Çıraqtək sayışır güllərin yenə,  
Qolbimo aşına uzaq diyardan  
Təzə xatirələr danişır mənə.  
Bilirəm, nə qədər gözəlsən, İran.

Sonuncu dəfədir bu gün içirəm,  
Şərabın etridir məni məst edən.  
Sənin səsini də, Şahənə, bu dəm  
Ayrılıq çağında ürəyimdə qəm,  
Sonuncu dəfədir eşidirəm mən.

Səni mən unuda bilmərəm ancaq,  
Taleyim dərbədər, taleyim səyyar.  
Ən uzaq adamlar, yaxın adamlar  
Qarşıma çıxanda dayanıb hər vaxt  
Onlara mən səndən deyərəm ancaq.

Qorxuram mən sənin bolalarından,  
Rusiya haqqında qəmli, mükəddər  
Bir nəgmə qoyuram yadigar, hər an  
Oxu, xatırlayıb məni bir qədər, —  
O zaman səsinə səs verərəm mən.

\* \* \*

Bəli, şair olmaq odur ki, gərək  
Pozmayıb həyatın ilk qanununu,  
Öz damarlarından qanı çökərək  
Vurub, isidəsən özgə qanını.

Şairsən, qəlbinə həmdəm çölləri  
Doğma oğul kimi vəsf elə bir-bir.  
Bülbülə nə var ki, qəlbə ağrımır,  
Bircə nəgməsi var – təkrar eleyir.

O, ötürü özgənin mahnılarını,  
Özgənin dilində təkrarlayaraq.  
Qoy lap qurbağanın mahnısı olsun,  
Dünyaya təzə bir nəgmə ver ancaq!

Şair görüşməyə gedir yarıyla,  
Yarisa uzanıb başqa biriyələ,  
Şərab təsiriylə, inan, o deşməz  
Qızın ürəyini öz xəncəriylə.

Qısqanlıq oduyla alışib yanır,  
Evə qayıdarkən söyləyər pəsdən:  
Dünyanın belə bir qaydası da var,  
Nə olsun, ölürem səfil kimi mən.

\* \* \*

Qızılı telləri soyuq qəmərin,  
Tünd oleandra, etirli mixək  
Bu mavi diyarın, mehriban yerin  
Gəzəsən qoynunda yorulanadək.

Bağdad bu yerlərdən uzaqdır, uzaq,  
Orda nəgmə dedi bir vaxt Şəhrizad.

1925

Daha gərək deyil heç nə o qızı,  
Sükuta dalmışdır o nəgməli bağ.

O uzaq torpağın teyfləri də  
Məzar otaları tek sərilib yero.  
Sən, yolcu, söykənib baş daşlarına  
Gəl baxma bu qədər rəhmətliliklərə.

Nəzər sal, nə qədər gözəldi hər yan:  
Dodaqlar can atır güllərə sari.  
Barış ürəyində düşmənlə, inan  
O da verər sənə nəşə baharı.

Sev, yaşa, ömr elə sən bu cahanda,  
Aylı gecələrdə öpüş, kefə bax,  
Sən rəhmətlilikləri yada salanda  
Dəymə dirilərin kefinə ancaq.

Bunu söyləyibdir bir vaxt Şəhrizad, –  
Bir də tekrar etsin yarpaqlar sənə.  
Biri istəmirəsə dünyada heç nə  
Yazlıq o adamın halına, heyhat!

\* \* \*

Xorasanda vardır elə qapılar  
Güllərlə bəzənmiş bütün kandarı,  
Orada fikirli bir pəri yaşar.  
Xorasanda vardır elə qapılar,  
Mən aça bilmədim o qapıları.

Çoxdur qollarımın gücü, qüvvəsi,  
Bir baxın, saçının qızıl rənginə,  
Gözəldir, incədir pərinin səsi.  
Çoxdur qollarımın gücü, qüvvəsi,  
Qapını mən aça bilmədim yenə.

Sevgidə igidlilik yarayan deyil,  
Mən kimə söyləyim nəğməmi, kimə?  
Madam ki, Şahanə qısqanan deyil  
Qapı açmasam da, gülüm, qəm yemə,  
Sevgidə igidlilik yarayan deyil.

Vaxtdır, Rusiyaya dönməliyəm mən,  
Soni tərk edirəm deməli, İran?  
Yoxsa ayrırlam ömürlük sondən?  
Vətən məhəbbəti oyanıb yaman,  
Vaxtdır, Rusiyaya dönməliyəm mən.

Əlvida, ey pəri artıq əlvida!  
Aça bilməsəm də o qapıları,  
Mənə xoş əzablar çəkdirdin burda,  
Elə ki, qayıtdım o doğma yurda  
Mən sənə nəğmələr qoşaydım bari.  
Əlvida, ey pəri, artıq əlvida!

1925

\* \* \*

Bir cüt qu quşudur canan əlləri, –  
Qızılı saçımı baş vurur hərdən.  
Məhəbbət mahnisı oxuyur hamı,  
Hamı təkrarlayır onu yer-yerdən.

Mən də nəğmə dedim bir zaman belə,  
Yenə o qaydayla ötürəm bu gün.  
Köksünü ötürüb sözlər onunçün  
Səslənir bu qədər nəvaziş ilə.

Əgər intəhasız vurulsa ürək,  
Qızıl parçasına o çevriləcək.  
Ancaq qızdırımayır Tehran qəməri  
Ürəyimdən qopan bu nəğmələri.

Necə başa vurum ömrü, bilmirəm:  
Yanım Şahanənin məhəbbətilə,  
Yoxsa, kodorlənim qoca çağında  
Keçmiş mahnilərin hərərotılı?

Qulağa xoş golon gözə xoş golmir –  
Dünyada hor şeyin öz yeri var, bil.  
Bir fars yaxşı noğmə qoşa bilməsə,  
Deməli o adam Şirazlı deyil.

Siz mənim barəmdə söyləyin bu cür  
Bələ bir mahnidan düşəndə söhbət:  
O, gözəl noğmələr qoşa bilərdi,  
Ancaq məhv elədi onu məhəbbət.

\* \* \*

Xorasan bağları, evləri üstə  
Nə üçün solğundur ayın ziyası?  
Elə bil gedirəm rus çölliyi, –  
Başının üstündə dumdan cunası,

Soruşdum mehriban, əziz Lalədən  
Gecə sərvələrin kölgəsində mən.  
O, cavab vermədi bir kəlmə mənə,  
Başını qürurla şax tutdu yenə.

Nə üçün qəmlidir ayın ziyası? –  
Ləkədə çıçəklərdən xəbər aldım mən.  
Çıçəklər söylədi: Soruş bu sirri  
Qəmli qızılgülün titrəməsindən.

Qızıl gül titrədi çələklərile,  
Ləçək dodağıyla söylədi mənə:  
Başqasıyla gəzir sənin Şahanən,  
Başqa birisini öpdü Şahanə.

Söylədi: Rus qəlbə anlamaz bunu...  
Ürəkdə mahni var, mahnida həyat.  
Onunçün solğundur ay da bu qədər,  
Ay onunçün belə ağardı, heyhat.

Dönüklük, göz yaşı, əzab dünyada  
Vardır – istəsən də, istəməsən də.

Ancaq bu çırqıban gecələr ki, var  
Safdır, müqəddəsdir yer üzərində.

1925

\* \* \*

Dəli könül, gəl çirpinma bu qədər!  
Səadətdir bizi belə aldadən.  
Dilənçiyo nə lazımdır – sədəqə...  
Dəli könül, gəl çirpinma bu qədər!

Ay o qızıl saçlarını açaraq  
Şahpalıqlar üzərinə sepir bax.  
Qoy Lalənin qarşısında sürünüb,  
Mən də onun çadrasına bürünüm.  
Dəli könül, gəl çirpinma bu qədər!

Biz hamımız balaca bir uşaqtək  
Vaxt olur ki, ağlayırıq, gülürük;  
Bu dünyada necə olur? sevinmək,  
Kədərlənmək necə olur – bilirik.  
Dəli könül, gəl çirpinma bu qədər!

Mən ömrümüzdə çox məmləkət gəzmişəm,  
Hamısında bir səadət gəzmişəm.  
Bundan belə xoşa gələn bir qismət  
Axtarmıram, aramıram mən fəqət,  
Dəli könül, gəl çirpinma bu qədər!

Həyat bizi aldatmayıb büsbütün,  
Təzə qüvvə gəl toplayaq biz bu gün.  
Ürək, bir az yuxulu sən özün də  
Bax, burada – sevgilimin dizində,  
Dəli könül, gəl çirpinma bu qədər!

Bəlkə bizi çıxarmadı yadından  
Keçib gedən bu qəzavü-qədər də;  
Eşqimizi yada saldı bir zaman  
Bülbüllərin dediyi nəğmələrdə.  
Dəli könül, gəl çirpinma bu qədər!

## QARA ADAM

(poema)

\* \* \*

Heç soruşma halımı,  
dostum, xəstəyəm yaman,  
Bilmirəm, necə tutdu  
məni namərd xəstəlik?!  
Bu nə sərxəs küləkdi,  
əsdi-keçdi canımdan,  
Yarpaq kimi qurutdu  
beynim də üstəlik.

Başım qulaqlarını  
yelləyir qanad kimi,  
Sanki ciynimdən qopub  
indi uçub gedəcək.  
Qara adam yenə də  
bir vaxtsız qonaq kimi,  
Gəlib kəsib böyrümü,  
qoymur yatım bu gecə.

Elə bil ki, keşişdi,  
topuq vuran diliyle

Mənə ölü duası  
oxuyur asta-asta.  
Bir iyrəne kitabı da  
varaqlayıb əliylə,  
Söhbət açır hansısa  
lotudan, dələdüzdan.

Deyir: – Yaxşı qulaq as,  
gör nə gözəl fikirlər  
Gizlənib bu kitabın  
hər bir sohifəsində.  
Burda yazılın adam  
axır gününə qədər  
Ömür sürüb oğrular,  
quḍurlar ölkəsində.

Orda yaz-qış qar yağır,  
quşbaşısı, dolusu;  
İtir damlar, adamlar  
yağan qarın içinde.  
O adam da,  
quḍurun birisiydi, doğrusu,  
Amma on yaxşısiydi  
quḍurların içinde.

Bir şairlik həvəsi  
dolmuşdu canına da.  
Hərdən yalan desə də  
yalan yazan deyildi.  
Yaşı qırxi adlayan  
solğun bir xanıma da;  
– Necə sevdim mən səni?  
Nə pis qızsan!.. – deyirdi.

Deyirdi  
Bu dünyada xoşbəxt olmaq istəyən  
Gərək ağıldan iti,  
əldən də zirək olsun.

Maymaqların haqqı yox  
öz bəxtindən küsməyo,  
Amma adamın bir az  
boxtı də gərək olsun.

Qorxma, dörd bir tərəfdən  
qom üstən qəm golirso,  
Doğmaları olindən  
bir-bir alırsa folək.  
Üroyin ağrıyanda  
üzün gülö bilsər,  
Bu dünyada  
ən böyük sənotkar sonson demək...

Bosdi, el çok yaxamdan,  
qara adam, sus, kiri,  
Eşəlonmə qurd kimi  
üroyimin içinde.  
Özgələrə get tanıt  
o davakar şairi,  
De, hansı sıfətdədi,  
hansi boyda-bicismdə.

Qara adam hirsənir,  
zəher yağır üzündən,  
Gözlərimə zillənir  
gözlerinin qarası.  
Elə bil ki, kiminso  
cibinə girmişəm mon,  
Nə məndən arsızı var,  
nə məndən avarası.

\* \* \*

Yox, soruşma halımı,  
dostum, xəstəyəm yaman,  
Bilmirəm necə tutdu  
məni namərd xəstəlik?!

Bu nə sərxoş küləkdi,  
əsdi-keçdi canımdan,  
Yarpaq kimi qurutdu  
beynim də üstəlik.

Gecə soyuq, küçə lal,  
həyət-baca qardı, qar.  
Sanki əhəng çəkilib  
dünyanın hər yerinə.  
Yena baş-başa verib  
həyətdəki ağaclar,  
Görən hansı sırrımı  
danışır bir-birinə?

Nə gələn var, nə gedən,  
bütün dostlar uzaqda,  
Pəncəra qabağında  
bayquş kimi təkəm, tək.  
Qara adam yena də  
peyda olur otaqda,  
Başında boz silindr,  
əynində qara pencək.

Xırıltılı səsiylə  
mənə deyir: bura bax!..  
Səndə heç can qalmayıb,  
kölgəsən, quru kölgə.  
Mən hələ görməmişəm  
yer üzündə bir alçaq  
Gecə yuxusuzluqdan  
bu cür əziyyət çəkə.

Yox-yox, çasdım, bağışla!  
Aylı gecə, bəyaz qar...  
Özünü şair sayan  
necə yatar bu gecə?  
Gələr ilham pərisi,  
yoğun budlu o maral,

Sənə şirin misralar  
piçıldıyar gizləcə.

Sevirəm şairləri!..  
Kefdi şair tayfası!  
Görürsən ki, birisi  
uzadıb saçlarını,  
Şeir deyir  
üz-gözü sizanaqlı bir qızı,  
Gözüylə yeyə-yeyə  
o qızın qiçlarını.

Bir kənd vardı hardasa,  
bilmirəm, adı nəydi.  
Bəlkə Kaluqadaydı,  
bəlkə də, Ryazanda.  
Orda göygöz, sarısaç  
bir uşaq böyüyərdi  
Lap sadə, kasıbyana  
bir kəndçi komasında.

Böyüdü, şair oldu,  
az-çox tanındı o da,  
Hərdən yalan desə də,  
yalan yazan deyildi.  
Yaşı qırkı adlayan  
solğun bir qadına da:  
– Necə sevdim mən səni?  
Nə pis qızsan!.. – deyirdi.

Qara adam, itil-get!  
Sən nə murdar qonaqsan.  
Bütün səni söyənlər  
haqlıymış dönə-dönə.  
Sifotinçin darixir  
əlimdəki bu əsa,  
Al gəldi!

Hara döyd?

Düz burnunun üstünə!..

\* \* \*

Ay öldü.

Yavaş-yavaş günəş doğur uzaqda.

Gök üzü

ölən aym meyitini gizlədi.

Başında boz silindr,

bircə mənəm otaqda,

Otaqda bircə mənəm,

bir də, sınıq güzgüdü...

## PAVEL QRİQORYEVİÇ ANTOKOLSKI

(1896-1978)

### İKİ HƏYAT

*O vaxt dəhşətli bir zəlzələ qopdu.*

*Paytaxt Gəncə şəhəri dağladı. Kəpəz dağı  
uçaraq axan bulaqların gözünü tutdu və  
bu günədək qalan bir göl əmələ gətirdi*

Əslorlor o ucalan  
Başı qarlı dağları,  
Silkolədi yerindən,  
Tərətdi torpaqları –  
Səkkiz yüz il irəli  
Burda qopan zəlzələ.  
Dağlar-dاشlar uçaraq  
Qarışdı daşqın selə...  
İki gün doğdu torpaq,  
Əziyyət sona yetdi,  
Sonra üçüncü gecə  
Dərin yuxuya getdi.

Ulduzlar yandı par-par  
Toravotlı gecədə.  
İki həyat yarandı  
Həmin gecə Gəncədə.  
Öz doğma beşiyini  
Torpaqlar yırgaladı.  
Bu dağlar gözelinin  
Göygöl qoyuldu adı.  
Bu suyun güzgüsündə  
Göründü uca dağlar.

Bu Göygölün eşqino  
Mahni qoşdu bulaqlar...  
O gözolin gözlori  
Parlayır ovvolkitok...

O biri hoyat iso  
Oldu acı vo gödök.  
Budur, dönüb kömürə  
Sönüb gedir od-ocaq.  
İnsanın daxmasını  
Qara yellor döyür, bax.  
Ağlayır körpo zar-zar,  
İnildayır anası.  
Qara günlor başlayır –  
O necə ağlamasın!  
İllər ötdü dalbadal,  
Budur, yetdi cavanlıq.  
Tontonolor keçirir  
Onun ilhamı artıq!  
Öllörindo bir kitab var,  
Bu Leyli dastamdır.  
Şirvanşah tozim edib,  
Öz-özünü tamidir:  
– Soyun, tulla bir yana  
Bu köhnə qiyafəni!  
Ötək-ötək qızilla  
Bozøyərik biz sonı!  
– Yox, Şirvanşah, bu şeylər  
Mənə gerək deyildir.  
Monim varım-dövlətim  
Bu həyatdır, bu eldir!  
İllər ötür bir anda,  
Ömür sankı axar, su.  
Bu yuxusuz qocaya  
Cavab vermir qonşusu.  
– Niyo sizlayır külek?  
Niyo ocaqlar sönür?

Sual cavabsız qahir,  
O, igiddir, görünür...  
  
Özomotli heykolo  
Biz baxırıq doyuncə.  
Ölməz bürünco dönmüş  
Ağsaqqalı bu qoca.  
Yığılmışq bayrama  
Mərkəzində Gonconin.  
– Bir ömründən söhbət aç,  
Nə var yadında sonin?  
Lakin dinnir bu qoca,  
Nə gorokdir gileyər...  
Onun başı üstündə  
Parlayır mavi göylər.  
Uzaqlarda – üfüqə  
Yellor əsir, dolanır...  
Orda, dağlar qoyununda  
Göygöl hey xumarlanır...  
Homin gölün gözlori  
Parlayır ozəlkitok.  
Ulduzlar par-par yanır  
Yero işiq soporok.  
Orda, sildirimlərdə  
Bir gone salaraq məskən,  
Göygölün sularıyla  
Söhbət açır Leylidən...

## MEŞƏ YOLU BOYUNCA

Meşədə ağacları qırılmış enli zolaq,  
Hava bürkü, mığmığa, tünd qoxuyur yapışqan.  
Bir qoşun şam ağacı yatıb yan-yana çilpaq  
Çıl-çılpaqcə gövdələr, məhrum qoldan, qanaddan.  
Dünen göy budaqları yaşıł orman içindo.  
Maviliyo can atıb qalxmışdı sıra-sıra.

Onlar şirin yuxuda, xəşif duman içindo  
Yatıb həsrət çökirdi, uzaq xurmaliqlara.

Dünən varlıqlarından tünd şorab iyi qalxan,  
lynə budaqlarıla salama dayandılar.  
Hər biri döyüşlərə hazır, güclü, qəhrəman,  
Hamısı bir-birinə köməkçi, hayandılar.

İndi çilpaq cəsədlər döşənib yero bir-bir,  
İncitmişdir onları ölüm işgəncələrlə.  
Onlar hələ nə pərdi, nə də hazır dirokdir,  
İkinci həyatları başlanmamışdır hələ.

### ZOYA

Bu gün telegram verdim yenə adına sənin,  
Söylədim ki, qəlbimdən qopan hissəleri dinlo.  
Biz ayrılanдан bəri hey yuxuma girirsən,  
Yaşayıram inan ki, yalnız, yalnız səninlə.

Yalnız sənin eşqinlə. Bu hər zaman belədir.  
Səni yola salanda qarlı, boranlı qışdı.  
Dönüb sən mənə sari əl edəndə qatardan  
Evlər, yollar, simalar bir-birinə qarışdı...

Budur, yenə evdəsən. Budur, həmin külqabı,  
Budur kitab rəfləri, bax, budur gül dibçəyi.  
Tökülmüşdür çiyninə gözəl, ipək saçların,  
Sən ey sarışınarın ən sarışın göyçəyi!

Sən rolunu bitirdin. Səni kənd cavanları  
Gəlib yola saldılar söyüdlər arasından.  
Kiçik klub səhnəsi onlara dünya oldu,  
Sənsə bir büt göründün cavanlara o zaman...  
Yəqin o cavanların, həmin o gecə vaxtı –  
Girdin yuxularına. Lakin bu ləp nəhaqdı!..

### ALEKSEY SERGEYEVİÇ SURKOV

(1899-1983)

\* \* \*

Dar sobada odunlar  
Yanır, alışır  
Qazımada qarmon çalır  
Səndən damışır.  
Baxışın, gülüşündən  
Söz açır çöllər  
Mənim də həsrətimi  
sənə yetirər.

Sən indi çox uzaqsan  
Arada qarlar, qarlar  
Sənə çatmaq çətindi  
Ölüme dörd addım var.

Çal qarmon  
Çovğunun acığına çal  
Eşqimin istisi, alovu yenə  
Bu soyuq qazmada güc verər mənə.

## MİXAİL ALEKSANDROVIÇ SVETLOV

(1903-1964)

### QRENADA

Yeridik addım-addım,  
Qanad açdıq döyüşdə.  
“Yabločko” nəğməsi də  
Bizimlə bir döyüşdü.  
Bu nəğmənin sodası  
Torpağa enib yaşar.  
Çöllərdə çiçəklərə,  
Güllərə dönüb yaşar.

Bir dostum, uzaq elin  
Nəğmələri dilində...  
O dostum bu nəğməni  
Gəzdirdi at belində.  
Oxuduqca, sədasi  
Gəzdi doğma vətonı:  
“Qrenadam, Qrenadam,  
Qrenadam mənim!”

Hər yerdə bu nəğməni  
Ucadan oxuyurdu...  
O, İspan kədərini  
Axi hardan duyurdu?  
Danış, Aleksandrovsk,  
Ey Xarkov, danış sən də.  
Nə xallar tapmışınız  
Bu ispan nəğməsində?

Ey Ukrayna, söylə bir,  
Qalırımı - söylə sən də -  
Şevçenkonun papağı  
Bir çovdar zəmisində?  
Ey dostum, necə tapdın  
Sən bu gözəl nəğmonı?  
“Qrenadam, Qrenadam,  
Qrenadam mənim!” -

Xəyalpərost Dillonır:  
– Bilsən harda tapmışam? –  
Qardaş, Qrenadanı  
Kitablıarda tapmışam!  
Demə elə-beləcə  
Xəyalı Qrenada,  
Uzaq İspan elində  
Mahaldı Qrenada!

Yurd-yuvamı tərk edib  
Mən getdim döyüşməyə,  
Qrenada torpağı  
Kəndlının olsun, - deyə.  
Əlvida, əzizlərim!  
Ey anam, atam mənim!  
“Qrenadam, Qrenadam,  
Qrenadam mənim!”  
Biz can atdıq - öyrənək  
Döyüşlərin dərsini.  
Bir dil kimi öyrənək  
Topların nərosini.  
Gün keçdi gün dalınca,  
Günoş də doğdu, batdı.  
Bu çöllərdə yoruldu  
Dörd nala çapan at da.

Fəqət eskadronda yenə  
“Yabločko” muz oxundu.  
Zamana kaman kimi  
Əl-mizrablar toxundu...

Hardasan, dostum, harda?  
Hardadir nəğmən sənin:  
“Qrenadam, Qrenadam,  
Qrenadam mənim!”

Bədəni deşik-deşik –  
O igid aşdı birdən;  
O ilk dəfə - son dəfə  
Enmiş idi yəhərdən.  
Elə bil Ay da enib  
Keşik çəkirdi ona.  
Soyuyan dodaqları  
Piçıldıdı, “Qrena...”

Bəli, sonsuz aləmə  
O dostum uçdu getdi,  
Səsi də, nəğməsi də  
Özüylə köcdü getdi.  
O vaxtdandı bu yerlər  
Eşitmır bu nəğməni:  
“Qrenadam, Qrenadam,  
Qrenadam mənim!”

Dəstəmiz kiçilmədi,  
Yox olsa da bir əsgər.  
Oxuduq “Yabločko”nu  
Oxuduq sona qədər.  
Fəqət hərdən yavaşça  
Göy üzündən sürüşdü –  
Qürubun yanığına  
Bir neçə damla düşdü.

İndi yeni nəğmələr  
Oxudur həyat bizə.  
Dostlar, yaxın qoymayın  
Kədəri qəlbinizə.  
Yox, dostlarım kədərə,  
Kədərə, qəhərə biz qənim...  
“Qrenadam, Qrenadam,  
Qrenadam mənim!”

## SEVGİ

Bəlkə də səmimi söz-söhbətimlə,  
Gəncliklə dil tapa bilmirəm hərdən.  
Yanağı allanmış məhəbbətimlə,  
Bezən o üzlərdə üzləşirəm mən.

Yox, eşqim, sən əsla qocalmamışan,  
Əhdin torpağa bağlayıb illər.  
Senin izlərinlə səni axtaran,  
İyirmi yaşında gənclər var hələ.

Belin bükülənə, ölenə qədər,  
Başında məhəbbət çətri olacaq.  
Üfüqdən üstünə yağan şəfəqlər,  
Gürcü bağlarının etri olacaq.

Başının üstündə durub dan yeri,  
Sənin keşiyində dayanar gecə...  
Mən qovdum qapından sərt küləkləri, –  
Sevgi yuxusundan oyanar gecə...

Bu eşqin sevhirlili səsidi rəməni,  
Hünərə, qüdrotə aparır indi.  
Könlüm eştidikcə eşqim deyəni,  
Ürək də sinəmdə qabarır indi.

Dan yeri söküldü, bir xoş xəbər tək,  
Doldu qapımızdan küləklər hər vaxt.  
Gel indi, deyirəm, səbət götürək,  
Göbəlek yerinə xatirə yiğəq.

Qoy bizi gizlətsin qalın meşəlik,  
Desin bir-birinə qoca palıdlar:  
“Biz belə məhəbbət heç görməmişik,  
Əlli yaşında da məhəbbət olar!”

# ALEKSANDR TRİFONOVIÇ TVARDOVSKI

(1910-1971)

## YOLDA

Səfərin əvvəli çətin başlanar,  
Nəğmenin əvvəli yaranar çətin,  
Yoluna düşdümmü – könlün xoşlanar,  
Sözlər düzülükcə artar sürətin.  
Yalnız yollara ver ürəyini sən,  
O, qoymaz yarımcıq sözü, nəğməni.  
Yollar bir dost kimi tutub əlindən  
Üfüqdən üfüqə aparar sonı...  
Yollar qələmini varaqlar üstə  
Gəzdirir, gözlərin nə qədər şaddır.  
Qəlbində qaynayır təb də, həvəs də,  
Nəğmalər dil açır, gör nə büsətdir!  
Ürək də çırpınır vəcdə gələrək,  
Alnında şirin bir istilik gəzir.  
Hər söz sığallanır öz övladıntək,  
Yazan əlin belə sevinçdən əsir...

Şair ki, bilinməz bir vaxta qədər  
Gözə görünmədi, üzə çıxmadi,  
Yaratmaq eşqılı göstərib hünər,  
Sırrını hamidan gizli saxladı,  
Təhfə hazırladı insanlara o,  
Çekilib dünyanın bir guşəsinə,  
Qocalıb düşsə də lap azara o,  
Yorulub qalsa da – xoşbəxtidir yenə.  
Qoy onun əsəri üzə çıxanda  
Tənqid atoşləri yağsin üstünü.

Haqsız müəmmalar tapsınlar onda,  
Bəzi hay-küçülər durub qəsdinə, –  
O, bunu eşidər, həm de eşitməz,  
Fikrində, qəlbində təze bir əsər,  
O, yenə yaradar, sönməz bu həvəs,  
Sanki onunkudur bütün şəhərlər.  
Bu xoş çağlılarında unutmaz qeti,  
Onundur Varşava, onundur Berlin.  
Onundur ehtiyat qalan şöhrəti,  
Özü də tək deyil, dostu var min-min...

Qoy bu tənqidlərin ardınca birdən,  
Onun dünyasına girsin arvadı.  
Desin nahar vaxtı: – Naraziyam mən,  
Evdə filan yemək niyə olmadı?  
Bu dərdlər hamısı düzələr, ancaq  
Özgə bir bəladır onu qorxudan.  
Bu bəla o zaman gəlib çıxacaq, –  
Hansi bir səddisə aşib, durmadan  
Şöhrət zirvəsinə ucaldı, qalxdı,  
Hər yerdən göründü, el ona baxdı,  
Hamı çəpik çaldı o, gələn zaman,  
Hamı tezim edib keçdi yanından,  
Ona qiymət verdi şəxsən Fadeyev,  
Üzdü süd gölündə yaşadığı ev,  
Dostları adına klassik dedi,  
Dedi sənətkarsan ölməz, əbədi, –  
Bax, burdan başlanır bəla, etəlet,  
Əlin də sustalır, təbin də sönür.  
İtir sözündəki ətir, təravət,  
Sənə öz yazdığını solğun görünür.  
Ürək duyanları özün danırsan,  
Şübəhəyle baxırsan ölçüb-biçəndə.  
Bütün etrafını ölgün sanırsan,  
Ürəyin bulanır boşluq içində...  
Bu dərdin əlacı deyildir asan,

Bu dörd yaman dördür, düşün bir anlıq.  
Burda vay halına yorğun olasan,  
Ya xəstə düşəsən, üzgün ola can,  
Bax, burda görəkdir sənə cavanlıq,  
Cavanlıq! – Sən onu necə tapasən?!

Bəli, acizliklə barışmamaqcün,  
Keçmiş xidmətindən danışmamaqcün,  
Döşünə döyərək hər səhər-axşam  
Təkrar etməməkçün: – Filan vaxtı mən  
Belə yaratmışam, belə yazmışam,  
Bu günə çatanda susasan birdən.  
O vaxt ki, səxavət göstərir ilham,  
Sən də gözləyirsən öz qürurunu.  
Deyirsən, hələlik mən nə yazmışam  
Düzzü, qaralama sayıram onu.  
Nə vaxt ətalətdən hələ uzaqsan,  
Özün də qayğısız, cəsur, yenilməz,  
Hardasa ilisib dayanacaqsan, –  
Bu fikir heç sənin ağlına gəlməz;  
Təriflər şabaştək yağır başına,  
Düçər olmamışan tənqidlərə sən.  
İçmək gəlməsə də sənin xoşuna,  
Şöhrətin naminə araq içirsən.  
Bəzən öz işinin xətrinə sən də  
Yalandan deyirsən yeri düşəndə:  
Na bilim, həyatın yaman çətindir,  
Yazib-yaratmağın qayğısı mindir.  
Bəli, cavanlıqda olur bu işlər,  
O vaxt na usanır, nə yorulursan.  
Cavanlıq, cavanlıq, bilsən nə qədər  
Sonralar insana gərək olursan!..  
Bəla yaman gəlib, yaman düşmüsən,  
Derdini heç kəslə bölmürsən ancaq.  
Zaman sıxib səni keçir üstündən,  
Yalvarma, onsuz da dayanmayacaq.  
Demə: – Asta yeri ömrə saatim,  
Mən öz ətrafıma təzədən baxım.

Aman ver, səfərdə hamiya çatım,  
Yollarda tek qalmaq çətindir axı...

Şair, sən alaydan yürüş zamanı  
Ayrılmış əsgəri xatırladırsan.  
O, geri qalmışdır, yolu, məkanı  
Bilmir hayandadır, vurnuxur yaman.

Sağamı, solamı, – getsin hara o?  
Beyninde min fikir, şübhə dolanır.  
Baxıb itirdiyi saatlara o,  
Yollar ayrıcında od tutub yanır.  
Təkliyi dözülməz olur əsgərin,  
Çatıb desin gərkək: – Mən günahkaram.  
Geriyə qalmışam, cəzamı verin,  
Cəzamı aldımmı – sıradə varam!  
Bax, ibret dərsini alanda əsgər,  
Ona əziz olur xidməti yeno.  
Qabaqda ölüm də gözləsə əgər  
Artıq zərrə qədər gelməz eyninə...  
Mən də öz dərsimi aldım əvvəldən,  
Dedim o bələdan mənimçin də var.  
Keçdim üfüqlərdən üfüqlərə mən,  
Bildim kömək olar mənə bu yollar.

O mən deyildimmi, dörd il sərasər  
Yolları dolaşan atlı, piyada?  
Döyüşlər görmüşəm, qanlı döyüşlər  
Canım də bərkimiş hər cür havada.  
Xəstəlik bilmədim həmin illərdə,  
Yaşadım, vuruşdum mən də hamitək...  
Gəl, qardaş, gəl çıxaq səfərə bir də,  
Biz öz evimizdən uzağı görək.  
Həyata baxmayaq dar hücrələrdən,  
Daha özümüzü aldatmayaq biz.  
Keçək addım-addım kənddən, şəhərdən,  
Gözümüz görəni desin dilimiz;  
Yollar gen eləyir ürəyimizi,

Həmişə səfərdə, yolda olasan.  
Yorur, silkəloyir, ayıldır bizi,  
Qocaldır, – deyirsən cavanlaşırsan...

Bu kiçik kupedə mənimlə bahəm  
Yol gedən qonşum da duyurmu görən,  
Necə şirin-şirin təkrar edirəm:  
Yoldayam, yoldayam – kəlməsini mən?  
Yollarda nə qədər dayanacaq var,  
Gör nələr dil açır qəlbin səsində:  
Düşüb bu qatardan uzun zamanlar  
Qalmağa hazırlam hər birisində...

Arzular paytaxta təzə köçənlər,  
Şəhərin yaxını, uzağı olsun, –  
İçində bəxtiyar yaşıya bilər  
Təki Allah verən otağı olsun.  
Bax, o cür bəxtiyar olaram mən de,  
Yaşasam dünyanın hər bir yerində.  
Əsla inanmiram orda darixam,  
Kim deyir can sixir uzaq guşələr?  
O yer ki, qoynunda indi mən yoxam,  
Yanıram ömründən itən gün qədər.  
Mən öz ürəyimi yer kürəsinə  
Səpmək istəyirəm, görüm hər yeri.  
Şimal, cənub birdən görünüsün mənə,  
Görüm şərqi, qərbi, dağ, düzləri.  
Bütün okeanlar, bütün dənizlər,  
Çaylar da gözüüm görünsün birdən,  
Mənim doğulduğum mehriban şəhər,  
Bir də o yerlər ki, görməmişəm mən.  
Bir də o yerlər ki, özüm gedirəm,  
Bir də o yerlər ki, fikrin yelkəni  
Açıb qanadını aparır hərdən  
Ötən günlərimlə görüşə məni...  
İki cür səyahət bilirəm:  
Bir var –

Evindən ayrılib yol gedir insan.  
Bir də var – evində tutaraq qərar  
Təqvim iətəsine varaqlayırsan.  
Mənim istəyimə uyğundur burda  
Qaynayıb qovuşan hər iki səfər.  
Gah evimdə oldum, gah da yollarda,  
Səfərdə yarandı bu təranələr.  
Dedim ərzə baxım şair gözümlə,  
Vətən havasından doyunca udum.  
Olum bu aləmə, özüm-özümlə,  
Nəsə xatırlayıb, nəsə unudum...  
Bil ki, ey oxucum, bu sətirləri  
Qatarda yanakı uzanaraq mən  
Fərəhle yazmışam, nə vaxtdan bəri  
Fürsət axtarırdım öz xidmətimdən  
Bir yaxa qurtarıb uzağa düşüm.  
Sən də yarı yolda sözümü keşmə.  
Yenice başlanır sənə görüşüm,  
Hökəmünü verməyə hələ tələsmə.  
Hırsınmə deyingən tənqidilərtək,  
Hər şeyin üstündə çıxma özündən.  
Neyi ki, mənsiz də bilirsən gerçək,  
Əsərdə axtarma, yazmamışam mən...  
Bilərsən nə deyir yazdığını əsər,  
Ağilla, səbirlə düşünüb baxsan.  
Oxu heç olmasa yariya qədər,  
Onda sona qədər oxuyacaqsan.

## İKİ DƏMİRÇİXANA

Zaqorye adlanan ucqar bir kənddə,  
Qayın ağacları bitən həyətdə  
Var idı köhne bir demirçixana,  
Uşaqlıq çağımızdan bağlıym ona.  
O torpaq döşəmə, o hisli tavan,  
O tüstü iyi də qatran qarışq,

O tənha ocaqçı – çəkic vurmaqdan  
Bədəni bərəq vurub salırdı işiq, –  
Tanışdır, yaxındır mənə o vaxtdan.  
Hər gün nahar vaxtı ora gələndə, –  
Atamın vəfali ömür yoldaşı, –  
Onun qucağında gələrdim mən də,  
O vaxt iyirmiydi anamın yaşı.

Yaxşı yadimdadır bizim ocağın  
Sakit meşədəki o yetim səsi;  
O qədər qəmliydi hər axşamçağı,  
O qədər yorğundu, – sanki hər kəsi  
Xəbərdar edirdi bu çəkdiyimiz  
Ağır əziyyətdən, cüzi gəlirdən,  
Xəbərdar edirdi kasib, kimsəsiz,  
Kədərlə, möhnətlə ucqar bir yerdən.  
Elə bir yerdən ki, qoynu meşələr,  
Yolları bataqlıq, burda qal, çürü.  
İstəsə dalında apara bilər  
Mujik gətirdiyi dəmir-dümürü.  
Burda sıfarişçi görünür tək-tək,  
İldə bircə dəfə qapını açır  
Həkim haraylayan ağır xəstətək  
O zaman gəlir ki, yoxdur əlacı.

Körük xişiltisi, zindan səsləri,  
Qızarmış ocağın gurultusu da, –  
Getmir qulağımından illərdən bəri,  
Mənimlə yaşayır o səs, o səda.

Atamlı bərabər dünya üzündən  
O günler köçsə də, izsiz, soraqsız,  
Unuda bilmirəm heç birini mən,  
Həyatım keçə də ağır, pənahsız.

Bilirəm o günlər qayıtmaz geri,  
Lakin mən onlarla ayaq açmışam.

Böyük ehtiramla həmin günləri  
Gərək xatırlayıb hər səhər-axşam.

Bəli, o həyata borcluyam ki, mən,  
Pay verdi uşaqlıq xatırasını.  
O çəkic, o zindan səsləri gələn  
Dəmirçixanaya bağladı məni.

Dünyadan aralı ucqar bir kənddə  
Nə bilik verdişə o, verdi ancaq.  
Bizimcün klub da, təzə qəzet də,  
Akademiya da o yerdə ancaq.

Köhnə baltasıyla işsiz dülgər də,  
Qoca bir əsgər də – medallı rəng-rəng,  
Yerli bir ovçu da qərq olub dərdə,  
Çiynində gerəksiz, köhnə bir tüsəng,  
Mis kimi qızarmış xırda keşis də,  
Kasib yerölçən də, qoca baytar da,  
Alverdə soyulub müflisləşmiş də, –  
Bir sözə, de, kimlər olmazdı orda!  
Hərə söz açardı öz dünyasından, –  
Doymazdı keçmişə tərif deməkdən.  
O vaxtkı barların hər səfasından;  
Ləzzətli şərabdan, dadlı yeməkdən;  
Doğma Rusiyadan, yad ölkələrdən;  
Barlı, bərekətlə gen torpaqlardan;  
Allahdan, şeytandan, xeyirdən-şərdən;  
Qoç sərkərdələrdən, padişahlardan;  
Kəndin tələbindən, əziyyətindən;  
Ayın və günəşin tutulmasından;  
Müdrük Tolstoyun nəsihətindən;  
Kəndlilin soyulub-çapılmasından...  
Ovdan soyulardı ova gələnlər,  
Durub düşünərdi əli çaxmaqda.  
Ov sənin üzünü güldürər mögor,  
Bu həyat üzünə gülməyən vaxtda?

Özünü ora ver, otur sörindo,  
Özgə tütünündən tüstüloyib çok.  
Hamıyla ah çokib, köks ötür son do,  
Möclisin domini tutasan gorok.

Elo uyardi ki, söhboto onlar,  
Deyordin horosi bir mülkədardır;  
Hara tollossinlor, no ev dördi var,  
No çorok, no torpaq qayğısı vardır...  
Lakin o günlər, hor şeydon qabaq  
Bireo ona görə minnotdaram mon,  
Açıdı gözlorimi, dedi yaxşı bax,  
Gör nolər yaradır insan dəmirdən.  
Gördüm domirçinin iradosiylo  
Qaynayıb-qarişan alovla metal  
Möcüzlər yaradır, hor zorrosiylo  
Elo möcüzlər ki, yaratmaz xoyal.  
Gördüm o çökicəlo döyültüb hor an  
Yumşalır, bərkirir, dünyaya golir  
O meşələr qıran, binalar quran,  
Tarlalar şumlayan alotlar bir-bir.

Mənim foixrim idi o mahir usta,  
Artıq bilirdim ki, istəsə əgor  
Domir parçasından o zindan üstü  
Çekicinə bənzər çökic düzəldər.  
Bilirdim, bu güclü əllər olmasa,  
Əlləri qoynunda qalacaq hor kəs.  
Onun düzəltdiyi miller olmasa,  
Adı bir başşaq da tikilə bilməz.

Mənə o günlərdən yadigar oldu  
Basilan körüyün canlı ahəngi.  
Buxar dağında qopan gurultu,  
Qaynayan poladin qızılı rəngi.

O gürz ki, nəsillər görübdür yüz-yüz,  
Bizim ucqar kənddə elə tənha-tək, —

Hozin bir vüqarla soslondi o gürz,  
Nohong zavodların ilk sədəsətok...

Keçso do yarıdan çoxu ömrümün,  
No xoş bir tosadüfl — Keçdiyim yolun  
Üstündə, yaxından eşitdim bu gün  
Nohong gürz sosini fəhlə Uralın.

Aralı dursam da ondan xeyli mon,  
Özüm do bilmirəm bu necə sırdı:  
Mintonluq o gürzün ağır zorbündən  
Mon do titroyirdim, yer de osirdi;

Elo bil hor zorbo yeri oyirdi,  
O, da hamimizin ayağı altında  
Sarsılıb qozoblı inildoyirdi,  
Onun daş layları osirdi hotta...

Dünyam titrodon bu gurultudan  
Qulaq tutulsa da, sevindim qəlbən:  
Onun sədasında eşitdim bu an  
Doğma çəkicimin sədasını mon.

Çəkdim ciyərimə o tanış odu,  
Onun xoş ətriyle mən xumarlandım.  
Bilsəm de Uraldır bu yerin adı,  
Özümü evimdə, kəndimdə sandım.

Ural! Həm keçmişin, həm bu günlərin,  
Həm də gələcəyin bir şah əsori!  
O bir nəğmədir ki, sədasi min-min,  
Milyon ürekldər yuvası, yeri.

Ural! Vətənimin dayaq nöqtəsi,  
Poladəridənim, sərvət verənim.  
Qədim şöhrətimin mücəssəməsi,  
Bu gün də şöhrətim, vüqarım mənim!

Vətən od içinde yanın zamanda,  
Cəbhəyə tələsən ağır qatarlar, –  
Onun qüdrətini topun ağzında,  
Tankın sinəsində aparardılar  
O vaxt sıralanıb əzəmet ilə,  
Bütün cəbhəboyu hamı dalbadal  
Oğul sevgisiylə, məhəbbətiylə  
İki söz deyərdi:

– Atamız Ural!..

Onun sərvətini daşıyan qatar  
Sürət qatarıyla görüşən zaman,  
Təəccüb etmirəm, bütün adamlar  
Bir anın içinde qalxır vaqondan,  
Qayğısı olan da, dərdi olan da,  
Zarafat edən də olur halbahal,  
Sanki başıaçıq durub bir anda  
İkicə söz deyir:

– Atamız Ural...  
  
Ural!

Yan keçirəm, şütüyür qatar,  
Ayrılıq daş olub qalır sinəmdə;  
Arxada qalırsan, ey doğma diyar,  
Heç səndən ayrılmak istəməsəm də.  
Lakin neçə dəfə yollar uzunu  
Mən yatıb, oyanıb, yenə dalbadal  
Təkrar edəcəyəm hörmətlə bunu;  
Bu iki kəlməni:

– Atamız Ural... –

Ural! Salamat qal, gözləyir yollar,  
Qəlbim sıxlacaq görünə qədər...  
Ural arxasında Zauralye var,  
Onun arxasında  
təzə üfüqlər.

## LEV İVANOVİC OSANİN

(1912-1996)

### TOYDAN SONRA

Toydan sonrakı ay şirindir, şirin,  
Bəs bunun görəsən səbəbi nədir?  
Çəkib pərdəsinə pəncərələrin,  
Gecəni yuxusuz keçirməkmidir?

İnansın sözüme kim ki, cavandır,  
Ahıllar onsuz da özləri bilir.  
Bu, ömrün yolunda ötəri andır,  
Nedirsə, bilmirəm, sevgi deyildir.

Zaman - ən ağılli həkim və loğman!  
Yadında saxla ki, ölməz həqiqət.  
Çıxır səyahətə iki şüx cavan,  
Nə söz düz gətirir, nə də xasiyyət.

Elə sabahı aydındır artıq,  
Hərənin öz zövqü, öz arzusu var.  
Bəzən ilk səyahət, məhəbbət, qılıq,  
İlkin incikliyin əsası olar.

Eh, hələ qarşida nələr var, nələr,  
Bu qız ütü-mütü bilməyir nədi?..  
O hər gün nədənse kotlet bisirər,  
Ərinə kotletdən zəhləsi gedir.

Qızğın ol sən bütün romeolardan,  
“Evli” deyilirsə əger adına.  
Xırda iş üçün də hər saat, hər an  
Güzəştə gedəsən gərək qadına.

Güzəst! - Əlbəttə ki, xoş hadisədir,  
Bəs bunun olmazmı axı bir həddi?  
Bir də görürsən ki, hörmətin nədir,  
Adın da yox oldu, kölgən də getdi.

Hələ mübahisə! Yox olsun onu!  
Qızın gözlərində yaş gilə-gilə.  
Hələ ola bilər geyib paltonu,  
Qaça bir günlüyüə anasigilə.

Çünki çox cavandır, uşaqqırdır hələ,  
Bütün Tolstoyu oxumuşsa da,  
Yenə də bilmir ki, nədir ailə,  
Nədir həyatdakı ən böyük məna?

Dözürsən, deyirsən hissə qapılıb,  
Sonra başa düşər, geci-tezi var.  
Deyirsən bir şirin xəyalala dalıb:  
- Cavandır, inciyib, əşı, nə olar.

Boş yerdə haradan səadət olsun?  
Ona dünya gərək, kainat gərək.  
Qoy ilk od, ilk alov bir az soyusun,  
Əsil qiymətini sonra ver, ürək.

Toydan sonrakı ay necə gözəldir!  
Sevincə qərq olub, bu yer, bu aləm.  
Onun şirinliyi, ləzzəti nədir,  
Doğrusu özüm də başa düşmürəm.

## YEVGENİ ARONOVIÇ DOLMATOVSKI

(1915-1994)

### AZƏRBAYCAN

Azərbaycan! Azərbaycan!  
Sən gözüsən min diyarın.  
Sisli Xəzər arxasından  
Görünmədə buruqların.  
Bizim bu neft Bakısimın  
İsti keçir gecələri,  
Almaz kimi işıqlarla  
Şəfəq saçır küçələri.  
Fabriklərin, zavodların  
Od saçılır nəfəsindən.  
Həzin yellər əsib keçir  
Qumsallığın sinəsindən;  
Güclü işiq zolaqları  
Qaranlığı dəlib keçir,  
Zənn edirəm göz öündən  
Qoç Koroğlu gəlib keçir.  
Sanki bir dağ cığırıyla  
Qırat qaçıր başyuxarı,  
Ayağının tappiltisi  
Gəzir yaxın-uzaqları.  
Sanki Şamxor mahalında  
Var səsiyle ötür bülbül,  
Lakin yeni nəğmə gərək,  
Bu nəğməni sevir könül!  
Gül-çiçəkli bir cənnətsən,  
Ey günəşli şərq ölkəsi,  
Bizim Xəzər sahilində  
Sənsən qüvvət-güç qalası.

# KONSTANTİN MİXAYLOVİC SİMONOV

(1915-1979)

## AÇIQ MƏKTUB

*Viçuqa şəhərində yaşayış qadına*

Məcburam deyim ki, siz biləsiniz,  
Sizin məktubunuz çatmadı ona.  
Bilmirəm nə təhər göldi əliniz  
Məktubu saldırınız poçt qutusuna.

Yaxşı ki, əriniz onu almadı,  
Sözünüz qəlbinə vurmadı yara.  
Əsib-titromədi, dəli olmadı,  
Dünya bürümədi qaranlıqlara.

Xaraba vağzalda əsgərlərinə  
O, hücum əmrini verdiyi zaman  
Sizin məktubunuz yoldaydı hələ,  
Yoxdu ərinizin xəbəri ondan.

O səndirləyirdi, bir təhər tutub,  
Qanlı dəsmalıyla öz yarasını.  
Yaxşı ki, vurmadı sizin o məktub,  
Gülə yarasına söz yarasını.

O, daşın üstüne yixılan zaman  
Ölüm söndürəndə son nəfəsini,  
Hələ xəbər yoxdu məktubunuzdan,  
Heç kim eşitmirdi nifrat səsini.

Söyloyim, sonralar nə olduğunu,  
Dostumu bir daha gotırırm yada.  
Qanlı paltarına bürüyüb onu  
Gecə dofn clodik şohor bağında.

İndi başı üstə domirdən ulduz,  
Bir də tənəhləqdən oyılmış cəkə,  
Üroyım söylyir: sus, deyirom, sus,  
O qadın çotin ki, bu dördü çəkə.

Bölkə do xeyli var çıxmış yadından  
odur, danışmayıb yorucu, uzun –  
sizo xatırladım alay adından  
Qısa məzmununu məktubunuzun.

Belə yazıldımız: bir il olar ki,  
Artıq tanışımız təzə kişiyə.  
Köhnə qayıtsa da sizo nə var ki  
Əshi, nə işiniz özgə işiylo.

Ömür sürürsünüz dördəsiz, kodərsiz.  
Keçir sevinc ilə saat da, an da.  
Daha siz əbədi böxtəvərsiniz,  
Yad bir adamsınız bu leytenanta.

Hətta üçcə sözlə əl boyda kağız,  
Göndərib, vermemən əziyyət sizə.  
Odur ki, ən acı söz axardınız  
Və qeyd elədiniz xoş namənizə.

Bu qədər! Bu qədər! Məncə bos edər!  
Bir təhər çatdı ki, dostların səbri,  
Oxuya bildilər axıra qədər  
Sizin o sözləri, acı sözləri.

Əziyyət vermə gəl, familya, ad, ər...  
Harda itirdiniz ürəyinizi?

O or dediyiniz osgordi, osgor,  
Ömrü bahasna qorudu sizi.

Doğrusu, sevmirom hakim olmağı,  
ayrılıq dordino dözmür hor ürok.  
Bacarmır hor adam sadiq qalmağı,  
Vofali olmağı son nəfəsədək.

Amma, moottolom təkcə bir şeyo  
Ola bilordiniz ölümə bais;  
Necə qorxmadınız bura – eobhoyo  
taun göndərdiniz, siz göndərdiniz.

Poçtun markasını alanda olo  
Barı fikro belo dalmamışsınız.  
Məktubu bir collad sakitliyilo  
Yazıb bir ləkə də salmamışınız.

Bəlkə lazıminca sevməyib oğlan,  
Heç siza bir daha deyildir gorok.  
Dördəlli yapışan tapdığınızdan,  
Ona ərmi deyok, aşnamı deyok?

Söyləyin, osgor heç günahkarmıdı?  
Sizin uğrunuzda can verdi, axı.  
Onun azca belə vaxtı varmıdı,  
Ölümün üstüne gedirdi, axı.

Sizin məktub iso! Həzərlər ondan!  
Burda hor osgori nə fikrə saldı;  
Bəlkə sizin kimi başqa qadınдан  
Başqa bir osgor də bir məktub aldı.

Bütün qadınların məhkəməsinə  
Sizi göndəririk. Bir ləkədir bu,  
Bu məktub onlara! Osgor qəlbino  
Şəpədiniz ani bir şübhə toxumu.

Qoy sizo deyim ki, quş üroyini,  
Köksünüz altında gizlotmışsınız.  
Bütün qadınların saf diloyını  
Az qala, az qala xar etmişsiniz.

Köhnə oriniszə ömr etmir daha,  
Nə yaxşı! Yaşayın o tozə orlo.  
Köhnəsi məktub da yazmaz bir dəha  
Sizə xoş golməyon ifadələrlo.

O sizə bir dəha cavab da verməz.  
Yaşayın! şad çıxın küçəyo, yola.  
Qayıtmaz geriyo, sizi də görməz.  
Bir yeni sevimli orlo qol-qola.

Amma bağışlayın bir şeydə onu,  
Həlo də yollarda məktubları var.  
Bəlkə bu həsrətlə məktublarını  
Sizə neçə həftə daşıyacaqlar.

Neyləmək, həyatın öz qanunu var;  
Məktublar gülə tok sürətli deyil.  
O, mərdənən öldü, iki ay olar –  
Gələr məktublarsa bu ay, ya bu il.

Əsgərin bir söz də çıxmaz yadından;  
Məktublar deyildir ürəyinizdən.  
Onların sözünü alay adından  
İndidən geriye götürürəm mən

Əlvida zamanı yetişmiş deyən,  
Ahn, göndəririk nifrət odları.  
Sizə birçə zorrə hörmət odları  
Mərhəmən vəfəli alay dostları.

## GÖZLƏ, QAYIDACAĞAM

Gözlə, qayıdacam,  
Gözlə son məni.  
Solğun, qomlı yağışlar  
Döyondo pəncəronı –  
Gözlə son məni.

Qışda qarı kürütüb  
Yığanda gözlo,  
Yayda göydən od-alov  
Yağanda gözlo.  
Heç kəs gözləməyəndə –  
Gözlə son məni.  
Məktublar gecikəndə  
Gözlə son məni.  
Yollarla boyylanmaqdən  
Adamlar bezikəndə –  
Gözlə son məni.

Gözlə, qayıdacam,  
Gözlə son məni.  
Gözlə, vecino alma  
Unutmağın möqamı  
Çatdı, deyəni.  
Qoy oğlum da, anam da  
Yoxluğuma inanıb,  
Mənsizliyə alıssın –  
Gözlə son məni.  
Qoy dostlarmı yorulub,  
Yoxluğumla barişsin –  
Gözlə son məni.

Ocağın qırağında  
Sağhgıma içsinlor –  
Xatırlasınlar,  
Yoxluğuma içsinlor –

Xatırlasınlar,  
Son onlara qoşulma.

Atamın ocağına,  
Gözlə, golərom.  
Ölümün acığına  
Gözlə, golərom.  
Kim məni gözləmirdi –  
Desin: boxtı gotirdi...  
Tokco gözləməyinlə  
Neço dofta ölümündən  
Qurtardım məni,  
Yenidən bu dünyaya  
Qaytardım məni,

Gözlo, gözlo, yeno do,  
Gözlo son bir az.  
Sonintok gözləməyi  
Heç kəs bacarmaz.

## VYAZMADA BİR OCAQ

Vyazmada köhənə bir ocaq var idi,  
Bir gecə o bizo mehməndar idi.  
Yedik yaradının yapıqlarından.  
Obaşdan döyüşə birgə yollandıq,  
Kimi sağdır indi, kimi yox artıq.  
Bilirom, həyatla vidalaşanda  
Gözündə canlanıb o xaniman da.  
O gecə hazırlıq gedər-golmozo,  
Həyat da bambaşqa göründü bizo.  
Bilmirdik, dönüklük, yalan söz nodır,  
Var nodır, yox nodır, iki üz nodır.  
Çörək do, ürok do, dilok do birdi.  
O gecə bizləro nələr deyirdi...  
Vyazmada no vaxtsa vardi bir ocaq,

Sülh günү biz onu mütləq tapacaq,  
Daş-kəsək, xaraba evlər içində  
Uçuq sobasın da, hər kərpicin də,  
Pul yiğib eynilə, əvvəlki kimi  
Bərpa edəcəyik dağılan himi,  
Bizdən kimse ona məhəl qoymasa,  
Ruzunu dostuna darda qıymasa,  
Kömək göstərməsə, höyan durmasa,  
Vəzifə başında o qudurubsa,  
Harınlıq içində batıb günaha,  
Cəbhə dostlarını saymırsa daha,  
Məhkəmə qurarıq, qərar verərik,  
Onu həmin evə sürgün edərik.

Düşünüb daşinsın, keçmişİ anısın,  
Özünü ölümə gedəsi sansın.  
Bilsin ki, sözünə haram qatmışsa,  
Dostuna qırmızı yalan satmışsa,  
Günahı yumağa, bağışlanmağa,  
Düzünü deməyə vaxt yoxdur daha.  
Fərz etsin, acıdan ölüñ kimseyə  
Bir tika çörəyi qıymır, yox deyə,  
Ya tanımadığı xilaskarına  
Hay vermir dar gündə, çatmir dadına,  
Bizim yerimizə qoy öz vicdanı  
Onunla çürütüsün haqq-hesabını.  
Bize söyləyəcək lal baxışları:  
Olub-olmayıbmı, nədir qərarı.  
Gedibsə, olubsa – biz ondan artıq  
Heç bir şey, heç nəyi sorușmayacaq,

Yenə də can-ciyrə sanarıq... Lakin  
Qoy bizə sadəcə olmuşam desin.

## BORİS ABRAMOVİÇ SLUTSKI

(1919-1986)

### ALLAH

Allahın altında qaldıq bir vaxtı,  
Göylərdə deyildi Allahın taxtı.  
Mavzoley üstünə çıxardı hərdən,  
Ona canlı kimi baxardı bəzən.  
Bir dəfə Arbatda gördüm onu mən,  
Gözləri yanırkı hirsən, qəzəbdən.  
Allah beş maşında keçib gedirdi,  
Keşikçilər orda tir-tir əsirdi.  
Həm gecdi, həm tezdi, səhər çağayıdı,  
Baxışı deşirdi, biz sayağıydı.  
Hər şeyi görürdü ayıq gözləri,  
Qanundu, fərmandı bütün sözləri,  
Onun yanında yox, altındayıq biz,  
Onun əlindeydi talelərimiz.

## VLADİMİR ALEKSEYEVİC SOLOUXİN

(1924-1997)

\*\*\*

Sənə həm inanır, həm inanmiram,  
Özün ürəyimdə inam yarat, qız!  
Sən getdin, ürəyim oldu biaram,  
Ayaq səslərini eşitdim yalnız.  
Yəqin soyunursan çəkmələrini,  
Başının üstündə çilçıraq yanır.  
Həyətə çıxıram ötürüb səni,  
Küçələr başıma sanki fırlanır.  
Sonuncu tramvay nə vaxtdır gedib,  
Külək reqlər üstə sovurur qarı.  
Zərif əllerini hərdən isidib,  
Açırsan önünə yenə notları.  
Şirmayı dilləri oynatdıqca sən  
Tellər asta-asta yenə dillənir.  
Yadına saldıqca məni yenidən  
Gülürsən, ruhuna şəfəq çilənir.  
Birdən səs kasılır... soyuyur hava,  
Bunu sən elədin, səndə o güc var.  
Sənin şəfqətinlə qızıl suyuna  
Çevrilər bir anda güclü yağışlar.  
İstəson küləkli qış günündə tok  
Sevinci, qüssəni almayıb vecə  
Başına tələsik bir şal örtərək  
Gələrsən görüşə düşəndə gecə.  
Pəncərə öündə bayaqdan durub  
İndi seyr edirsən bəlkə də qar?Bəlkə yatağında yalqız oturub  
Süzürsən çovğunlu, qarlı yolları.

Sanki qayıtmışan yoldan indicə,  
Qalmış ayaq izi dörədə, düzdə.  
Bəlkə də yorğunsan... sən ince-ince,  
Xəyalən yatırsan qolumun üstə.

## YUXUDAN OYANIRKƏN

Yuxu şirin olur səhər çağında –  
Nə yaxşı demişdir bunu atalar.  
Odur, bir qız yatır öz otağında,  
Yatır, sıfotində təbəssüm də var.

O yatır... Dan yeri od tutub, nədir?  
Günəş uzaqlarda zülməti boğur.  
Qatarlar şəfəqə bürünüb gedir,  
Səhər ölkəsinin səhəri doğur...

Dənizlər deyir ki, xoş golib səhər,  
Dünya təzələnir qəlbində sözü.  
Sanki qızıl nura çevrilib səhər,  
O, qızın üstüne əyilir özü.

Şəfəqlər süzülür bu evə birbaş,  
Süzülür o qızın otaqlarına.  
Sonra da şəfəqlər lap yavaş-yavaş  
Toxunur o qızın yanaqlarına.

Həyatdan sırlı bir səs yüksəlir ki,  
Xoşbəxt nəğmələrin olmayıb sonu.  
Qız a yuxuda da elə gəlir ki,  
Kim iso, harasa çağırır onu.

Heyatdır çağırın...  
– Oyan, oyan sən!  
Büllur çeşmələrin üstünə əyil.

Yuyun şəfəqlərdə... dər gül-çiçəkdən...  
Səhər də dünyada əbədi deyil.

Addımla, ardınca şəfəq sürünsün,  
Saçına şəh qonsun, sən gedə-gedə.  
Qoy gözəl, öündə solğun görünüsün,  
Ən gözəl səhərin gözəlliyi də.

\* \* \*

Cavan dost, gözirsən çəməndə, düzdə,  
Bəli, gənclik hara, yorulmaq hara.  
Sən yaxşı bilirsin, hər kiçik iz də,  
Axırda qovuşur geniş yollara.

Gedirsən... izlərin təpəyə çıxır,  
Hərdən su içdiyin büssür bulaqdır.  
Gedirsən... bilirsən hər kiçik cığır  
Gətirib bir evə çıxaracaqdır.

Addımla, yurdunu gəz oymaq-oymaq,  
Eli sevmeyəndə el görüşməyir.  
Bataqlıq görəndə uzaq get, uzaq,  
Orda iz qalmayırlar, cığır düşməyir!

## BULAT ŞALVOVİC OKUCAVA

(1924-1997)

\* \* \*

Mən bilirəm, bir gün qaranlıqlardan  
Bir qapqara mələk çıxar qırğası.  
Çıxaq da qışqırar qaranlığa o,  
— Heç kimə, heç nəyə xilas yox daha!

Bir ağ mələk çıxar onun dalınca,  
Xoş söz kimi bənzər çiçəyə, gülə.  
Deyər uça-uça, lap yavaşça o:  
— Qorxmayıñ, qorxmayıñ ümid var hələ.

## ROMA İMPERİYASI YIXILAN VAXTI

Roma imperiyası yixılan vaxtı  
Möhkəm görükdü əvvəlkindən də.  
Çar da yerindəydi, çarın taxtı da,  
Həyat da gözəldi məruzələrdə.

Tənqidçilər deyəcəklər:  
Romaya aid deyil bu “məruzələr” sözü,  
Bu səhv bir heçə çevirir bəlkə də bu nəgməni.  
Bəlkə də bu belədi, amma əslində, düzü,  
Bu mənə mane olmur, ancaq ucaldır mənə.

Yox olan imperiyanın yixılan adamları,  
Yeyib-içdikcə şışirdi qarınların damları.  
Ayılıb-yalvarırdılar “duzlu xiyar” deyə-deyə,  
Heç kim bilmirdi hələ yixılmaqdə imperiya.

Tənqidçilər deyəcəklər:

Romaya aid deyil bu "duzlu xiyar" sözü,  
Bu səhv bir heçə çevirir bəlkə də bu nəğməni.  
Bəlkə də bu belədi, amma, əslində, düzü,  
Bu mənə mane olmur, ancaq ucaldır məni.

Yixilan imperiyanın yuxulu cavanları  
Hey irəli cuma-cuma keçirdilər hücum'a.  
Gah Avropada, ucada, gah da uca Pamirdə,  
Gah da sevgili Parisdə, gözəl hərbi mundirdə.

Tənqidçilər deyəcəklər:

Romaya aid deyil bu "hərbi mundir" sözü,  
Bu səhv bir heçə çevirir bəlkə də bu nəğməni.  
Bəlkə də bu belədi, amma əslində, düzü,  
Bu mənə mane olmur, ancaq ucaldır məni.

Yixilan imperiyanın yixilan xanımları  
Çox raziyidalar o vaxtı qaydalara, duruma.  
Bütün qapalı qapılar hər an açıqdı onlara,  
Kefin istər açıq elə, istəməz get foruma.

Tənqidçilər deyəcəklər: Ax, forum, forum, forum,  
Bax budu Romaya aid əsil söz, əsil durum.  
Ancaq elə bircə bu söz bəzəyir bu mahnını,  
Bilmirəm ancaq niyə qoymur düşünməyə məni.

## NƏĞMƏVARİ

Ləyaqətli olsun, vicdanlı olsun  
Bizim döyüşümüz, bizim hərbimiz,  
Hətta davada da Alicənablıq  
Budur dərmanımız, budur həbimiz.

Gözəldi, doğmadı onların üzü,  
Gərək o üzlərə inanasan tək.  
Bəlkə heç qalib də olmayıacaqsan,  
Ancaq ölücəksən əsl insantək.

## VLADİMİR NİKOLAYEVİC SOKOLOV

(1928-1998)

\* \* \*

Qaçıb hər cür söz-sovdan,  
Parnaslardan uzaqda,  
Fet ilə Nekrasovdan  
Dərs alıram söz haqda.

Hər misrada, hər bəndde  
Azmamaqçın yolumdan,  
Bizim bu sakit kənddə  
Onlar tutur qolumdan.

Bax, bu iki nəhəngi  
Oxuyaraq həmişə –  
Şerimdəki ahəngi  
Onlardan öyrənmişəm.

Aylı gecə, qarlı bağ...  
Ürəyimə coş gəlir.  
Belə yazış-yaratmaq  
Mənə yaman xoş gəlir.

\* \* \*

Yox! Elə xoşbəxtlik budur, deyəsən:  
Qalxasan yuxudan yağış səsinə.  
Dostun qapısını gedib döyəsən,  
Açasən qapını dostun üzünə.

Adını-zadını gərək biləsən? –  
Baxasan yol ötən bir şüx gözələ.

Harasa-harasa gedib-golosən;  
Çətinə düşəsən, işin düzələ.

Dözsəsən istiyə-soyuğa hətta,  
Küləkli gündə də yola çıxasən...  
Xoşbəxtlik budur ki, gərək həyatda  
Hər şeyə sən yaxşı gözlə baxasan.

### OKA

Qalıb damağımızda o günün dadi;  
Baxdıq heyran-heyran o sakit çaya...  
Onda yaxınlıqda qayıq olmadı  
Ki, üzüb keçəydik o biri taya.

Birdən gözümüzü çəkəndə çaydan  
Gördük qarşımızda balaca kəndi;  
Gal. gəl söyləyirdi bizə o taydan  
Yesenin şerinin ən gözəl bəndi.

Beləcə, üç şair, susduq yanaşı...  
Elə o arada fit verdi maşın;  
Bizi gözləməkdən bezdi adamlar –  
Deyinib, ağızını büzdü adamlar.

Yesenin bir zaman çapıb atını,  
“Olma bu yerlərə heç yer tay” dedi.  
Di gəl ki, çəkmədi bir yol adını;  
Okaya “düzlərdən axan çay” dedi.

Orda bir qoca da dindirdi bizi,  
Rəngi gah ağardı, gah da bozardı.  
Hələ də yadımdan çıxmayıb sözü:  
– Bizim Seryoja da yaxşı yazardı...

**ANDREY DMİTRİYEVİÇ DEMENTYEV**

(1928)

\* \* \*

Ömrümün son üç gününü,  
Qabaqcadan bilsəm əgər,  
Bir az soyuq görsən məni,  
Küsmə, gülüm, keçib gedər.

O üç gündən birini mən –  
Ən ilkini,  
Dostlarımı bəxş edərəm.  
Yarı sevinc, yarı kədər  
Müdrik sözlər eşidərəm.

İkinci gün verərəm hey...  
Balalarımla baş-başa.  
Suçum çoxdur, onlar bilir,  
Ata ikən yad olmuşam.

Qaldı son gün: üçüncü gün –  
O da bizim!  
O da ikimizin olar.  
Elə qarışın başımız,  
Bilməyək ki, ayrılıq var.

Bu son gündə  
Qoy qayıtsın  
Bir də geri  
İllərin o üzündəki  
İllkin sözlər,  
Üzgün gözlər,

İlk görüşün sehrləri.  
Qoy özümlə aparım mən  
Səssiz axan  
Göz yaşının duzunu yox,  
Dodağının bal dadını.  
O inci-dürr xəznəmizi,  
Əsirgəmə məndən onu.

Qoy o doğma gözlərində  
Nə qorxu qalsın, nə də qəm.  
Qoy həkk olsun o gözlərə  
Həmişəlik eşqim mənim,  
Onda arxayın ölürem.

## ANATOLİ VLADİMİROVIÇ JIQULİN

(1930-2000)

### ÇƏTİN MÖVZU

Halımı indi  
Pozum, pozmayım?..  
Mövzu çətindi,  
Yazım, yazmayım?!  
Səngər kimidi  
Bu çətin mövzu:  
Ora dikilib  
Düşmənin gözü.  
Güzəştə getsəm  
Mən bu davada,  
Düşmən, mövzunu  
Qapar havada.

Rahatlıq vermir  
Mövzu heç mənə.  
Yox, yox! Vermərəm  
Onu düşmənə...

\* \* \*

Üşüdü qəlbimi hey üşüm-üşüm  
Meşədən ucalan tüstü layları.  
Bəlkə də bu yoluñ ağına düşüb,  
Üz tutdum qayıtmaz günlərə sarı?!

Orda şamlar dinir qışda, baharda,  
Başında şamların xatiroşı var.

Orda, o olçatmaz uzaq diyarda  
Harasa yol gedən qatar səsi var.

Ordakı gündüzlər – günəşli, parlaq,  
Ordakı ulduzlar daha nurludur.  
Orda nağıl kimi uzanır tarla.  
Orda nə vardısa safdı, durudu.

Yəni bu qədər də sadəlövh oldum?  
Möcüzə gözləmək əbəsdi, əbəs;  
Bax, bu görünən yol adicə yoldu –  
Məni o diyara apara bilməz.

\* \* \*

Tənha ququ quşu ötür uzaqda.  
Buğlanır ötərmış ələnən yağış.  
Qozası saralan çılpaq budaqda –  
Damlalar elə bil, naxışdı, naxış.

Xəzəlli cığırla qalxıram döşə.  
Günəşdən nur əmib – nə varsa, toxdu.  
Bu sakit yerdə də, işə bax, işə –  
Yenə də qəlbimdə rahatlıq yoxdu.

Haqq-hesab çəkirəm yenə, haqq-hesab? –  
Yaddaşım qəlbimlə çarpışır mənim.  
İllərlə içimi göynədən əzab –  
Yenə də yaxamdan yapışır mənim.  
İncik duyğularım oyanıb, yenə  
Sinəmdə səssizcə tufan qoparır.  
Gözümün önündə dayanıb, yenə  
Səhvərim fikrimi çəkib aparır.  
Görən nə deyər ki, gəzir meşədə...  
Bəlkə, sən biləsən, ququ quşu?! –  
Nə vaxt bezəcəyəm mən bu peşədən?  
Nə vaxt dincələcək ağlım, huşum?

## ROBERT İVANOVİÇ ROJDESTVENSKI

(1932-2001)

### HANSI DİYARDA OLSAM...

Bəli, mən harda olsam,  
Hansı diyarda olsam,  
Lap uzaq aləmdə mən  
Kimlərə nifrat edib,  
kimləri sevsəm də mən,  
Bir səhər  
Əgər,  
Gözlərim baxa-baxa  
Çəksələr də çarmixa,  
Mən satmaram  
Doğulduğum torpağı,  
Bir də qızıl bayraqı,  
Mən buna inanmiram,  
Bu inamla özümü  
Əsil insan sanıram.  
Bu müqəddəs inamı  
Mən vermərem  
heç kimə,  
Dünyaya gəldiyim gün  
Doğma ana südünün  
Birinci qurtumuya

O axmışdır qəlbimə.  
Nə qədər ki, tanışam  
yolların küləyilə  
Üroyim gəlir dilə,  
Nə qədər ki, illərim  
Şimşək kimi çaxmayıb,  
Nə qədər ki,  
üstümdə  
Bir təpəcik qalxmayıb,  
Nə qədər ki, dostlarla  
Hələ dostluq edirəm,  
Nə qəm!

Bu böyük inam  
Yaşayır səhər-axşam!  
Bəli, inama bir bax!  
Sabah qəlbim sussa da  
O inam yaşayacaq.  
Məni də özü ilə  
Yaşadacaq dünyada.

\* \* \*

Bəli, yaşayacağam  
Gəlib keçdikcə illər,  
Bəli, yaşayacağam,  
Nə qədər ki, taleyim  
Qərar qoyub o qədər.  
Bir gün isə qapımı  
Ölüm gəlib döyücək,  
Deyəcək:  
- Sən ey,  
bəsdir yaşadın,  
Yetər, gel köçünü çək...  
Büküləcək dizlərim,  
Süzüləcək gözlərim,  
Sığınib son gücümə  
Deyəcəyəm

ölümə:  
- Dayan...  
aram ol, aram.  
Mən həyatla məşğulam,  
Eşitdinmi, həyatla  
Sən burdan tezəcə adla!  
Sönməmişdir hələ də  
Yanır odlar sinədə.  
Nə qədər ki, həyatın  
Sevgisi var sinədə  
Deyirəm yenə,  
Orda yer yoxdur sənə.  
Sevimli dünyamızın  
Neçə-neçə sırrını  
Mən hələ açmamışam.  
Qəlbimin sözlərini  
Mən elə  
açmamışam.  
Çəkil,  
gelmə qabağa,  
Eh, mənim vaxtım hanı  
Səninlə danışmağa.  
Duyub həyat ətrini  
Vurur ürək  
dünyada.  
Hər anın da qədrini  
Bilim görək dünyada.  
Budur mənim qərarım:  
Solmayıbdır  
baharım...  
Mən yene  
səhər-axşam  
Hələ yaşamalıyam.  
Mən yene  
şəir deyim  
Yenə,  
səsim ucalsın.

Coşsun  
arzum, diləyim,  
Ölmək...  
sonraya qalsın!

### NƏ VAXTSA

Gülü utandırır yaraşııyla,  
Gül olub bağçanı bəzəyir oğlan.  
Müqəddəs, tərtəmiz ağ işığıyla,  
Zərif qönçələrə bənzəyir oğlan.

Kim bilir, o uşaq görəcək nələr,  
Ya da bir arzusu qalmayacaqdır.  
Bir vaxt qohr olanda körpə qönçələr,  
O da bu dünyada olmayacaqdır...

### ANDREY ANDREYEVİC VOZNESENSKİ

(1933)

### QARIŞQA

Bir qara qarışqa bir yazağı  
yuvasından azdı, yolundan azdı.  
Çıxdı qayığıma, qalxdı dizime,  
O üzdən bu üzə üzdü mənimlə.

Çayın o tayının havası başqa,  
qarışqası başqa, yuvası başqa.  
Bu tayda yuvaya qoymurlar onu;  
Çayın o tayından gəlib qarışqa.

Özü çox qaradı, çox ağdı donu,  
yerisi başqadı, duruşu başqa.  
Bu tayda yuvaya qoymurlar onu;  
– Çayın o tayından gəlib qarışqa!  
Çayın o tayından gəlib qarışqa!

Bəlkə dəni ucu aşağı deyil,  
ucu yuxarıya daşdırğından,  
bəlkə başqa cürə yaşadığından  
yuvaya girməyə qoymurlar onu?

Sən Allah, bağışla, bağışla, qardaş,  
dünyanın yolları dumanda, çondə,  
çayın o tayına gedən yolları  
axtara-axtara qalmışam mən də.

... Bir gün çökər onu yurdun havası,  
Başqa bir qayıqla döñər geriyə.

İndi ona karşı doğma yuvası,  
doğma qardaşları, doğma anası:  
— Sən yadsan! Sən çayın o tayındansan!  
Qayıt öz yurduna, qayıt, qarışqa!

## MAYAKOVSKİNİN KEÇMİŞ MAKİNAÇISI Y.YANITSKAYAYA

Mayakovskinin borcu vardı sizə!  
Mən verərəm!  
Nə dəxli qohumuyam, ya yadı?!  
Ancaq, siz Allah, bağışlayın,  
Özü bu vaxtacan yaşamadı.

Saysız-hesabsız borçları  
qaytarmaqdı mənim borcum;  
qəpik-qəpiyinə,  
düzü-düzüñə.  
Alın, anam, bacım!  
Bu, Lermontovun əvəzinə!  
Bu da Lorkanın əvəzinə!

Çox ağrılı, çox ağır,  
çox əzablı, çox uzun  
bir şair ömrüdü adı  
bizim sizə borcumuzun.

Fırlan, fələyin çarxi,  
fırlan, qardaş, fırlan görək.  
Həmişə əyri firlandın,  
indi fırlan düzünə.  
Qardaş, bilmirəm ancaq  
mən yetimin əvəzinə  
borcları kim qaytaracaq?

## ULDUZ

Mat qoydun sən Parisi,  
alqışlaşdırın döne-döne.  
Lüt ilahə prizini  
bir səsle verdilər sənə.  
Dostlar çıxardı səni  
içindən haym, kükün,  
İndi ancaq  
nə getməyə bir yerin var,  
nə də bir qara qəpiyin.

Qıṣılma, künc-bucağa,  
bos yerə qəm çəkmə, canım.  
Divarların bomboş, çılpaq,  
çılpaq, ilahə xanım!

Kefcil bir bakılı səni  
tutmaq istədi qızıla,  
ancaq sən əyilmədin,  
döndün Tanrı qızına,  
lülərin ilahəsik  
qalmaq istədin yenə.

Dünya adlı bu oyunda  
belkə dəyişdən hər şeyi  
xoşbəxt sonluqlu bir rola,  
ancaq sən Allah, bağışla,  
mənim tüpürməyim gəlir  
çılpaq krala, lüt krala.

Pəncərədən o üzdə  
incə belli qovaqlar  
lüt Rusyanın talantitək  
çöküb diz üstə ağlar.

Beləcə, bu gecə yenə  
siqaret çəkə-çəkə  
yanıb-sönüür bir aktrisa,  
yanıb-sönüür bir çiçək,  
titroyir, çatlayır canı  
bir gözəl büllur qabtək.

## QRAF REZANOVUN İSPAN MAHNISI

Sənin ölkəndə də,  
mənim ölkəmdə də  
gecə səhərədək  
yatmaq istəmirlər  
kürək-kürəyə,  
ürək-ürəyə.

Sənin ölkənin də,  
mənim ölkəmin də  
göydə ayı havayı yenə,  
yerdə günəşini od qiyomatına.

Qiyməti birdir ancaq  
səninçün günçixanın,  
mənimçün günbatanın.

Pəncərəmizdə sübhün soyuğu  
nə sənin günahının,  
nə mənim günahım.

Bağlayıb heyvərləri  
bir çatıyla, bir örökənlə,  
sürüyüb aparsayırlar  
sənin də ölkəndən,  
mənim də ölkəmdən.

\* \* \*

Şair olmamaq da olar  
Necə dözmək olar ancaq  
Barmağı qapıda qalan  
İşığın qışqırığına?!

## SİQULDADA PAYIZ

Vaqonun pilləsindən  
Sallanmışam mən.  
Payızdı dünyada,  
Əlvida!  
Bu yay da ötdü,  
Vaxtdı, gedirəm  
Göylərdə üzürələr qara buludlar,  
Necə tutulubdu indi havalar.  
Evin qapısını mismarlayırlar,  
Ağaclardan qopub düşür yarpaqlar.  
Elə bil musiqi uçandan sonra  
Akkardeonun  
Kənarə atılmış boz qutusudur.  
Bir vaxt çımdiyimiz iliq dəniz də  
İndi tənha qalmış sopsoyuq sudur.  
Gedəri insanıq, bir gün gedirik,  
Atıb tərk edirik  
Divarları, evləri,  
Anaları, qızları.  
Həyatın qanunudur  
İnsan hamisin unudur.  
Payızdır,  
Əlvida, əlvida ey yay,  
Əlvida, ey dostlar, düşmənlər,  
Qud bay!  
Əlvida həyatım, sən də bir yoldun,  
Sağ ol ki, baş tutdun, sağ ol ki, oldun.

Səni də məşdə gördüyüm o gün  
Məndən nəyi isə sorduğun üçün,  
İtinin ipini çəkdiyin üçün,  
Rastlaştığımızcun o gün dünyada  
Çox sağ ol, çox sağ ol,  
Həm də əlvida!  
Dirçəldim payızda, bununçun sağ ol,  
Məni öz-özümə izah etdin sən.  
Evin sahibəsi saat səkkizdən  
Bizi oyadırdı hər gün, hər səhər.  
Bayram günlərində səslənirdilər  
Çox köhnə vallardan köhnə nəğmələr.

Evdən ayri-ayri gedirik axır,  
İndi həm yaxinsan, həm də çox uzaq.  
Bilirəm hər bir şey təkrar olacaq;  
İnsan hər bir şeyi bir gün unudur,  
Birinin yerini başqası tutur.  
Təbiət boşluğu xoşlamır axı,  
Amma o da buna oxşamır axı.  
Təpələr üstündən bir qadın qaçar,  
Xəzəli ardınca aparır qatar.  
Son bahar – payızdır bax Sıquldada  
Bizi xilas edin, bizi,  
Əlvida!

\*\*\*

Mən ögey arvadınam,  
evdə doğma arvadın var.  
İndi gərəyəm sənə,  
Sonra nə olar, olar.

Boynumu qucaqlayıb  
saatına baxırsan.  
Qışqıra da bilmirəm,  
hiçqıra da bilmirəm.

Çıx get İsa xətrinə!  
gileylənməm taledən.  
Ögey bacım, qoru onu,  
ondan muğayat ol sən.

Mənsə gecə qatarıyla çıxıb gedərəm  
içimdə yaşamağa nə həvəs, nə güc.  
Şəklimi köksümə sıxıb ağlaram,  
cibimdə iti ülgüt.

## ÇILPAQ İLAHƏ

Alqışlayırdı Paris  
festival tüstüsündə.  
Bu da birinci priz –  
Bu da çılpaq ilahə.

Təyyarə meydanından  
dostlar gətirər evə.  
Evimdə bir qəpik yox,  
Ev də yoxmuş sən demə.

Baxarsan künc-bucağı,  
gözlərinlə gəzərsən.  
Divarlar bombos, çılpaq...  
Bu da çılpaq ilahə.

Səni qızılı tutub  
saxlayırdı bakilı.  
Sən ac yaşadın, çılpaq –  
amma ilahə kimi...

Bəlkə dəyişərək rol  
xoş sözlərlə bir daha.  
Tüpürüm ki, lüt qalib şah!  
Lüt-üryandı ilahə...

Pəncərənin önündə  
durub ağaçqayınlar  
çılpaq istedad kimi.  
Lüt-üryandı Rusiya!

Və tənha bir qadın da  
nimçələri sindirir  
bir qaz pilətəsinin  
əbədi işığında.

Və çırpınır bir künclə  
siqaret tüstüsündə  
bir aktyor taleyi! -  
tənha çılpaq ilahə.

## TELEDUA

Qeyb olma min illiyə,  
yarım saatlıq da heç yana getmə...  
Yenə qayıdarsan min ildən sonra,  
Amma sənin şamın  
yanacaq hələ.

Qeyb olma ömrümdən,  
nə hirslenib yox ol, nə də qəfildən.  
Hər şey itə bilər.  
Təkcə sən onlardan deyilsən,  
heç nəyə bənzəmə,  
itmə ilim-ilim.

Ömürlük itə bilməz  
bizdəki xeyirxahlıq,  
yox olmaz  
ikilikdə uçduğumuz təyyarə,  
biz uçuruq uçuruq,  
biz hamımız uçuruq.

Biz kəmərlə bağlanmışıq,  
zamandan ayrı –  
Sən mənim ciyinimdə mürgüləyirsən  
od kimi işiq saçır ovcun,  
sənin ovcun...

Qeyb olma ömrümdən,  
Nə hirslenib yox ol, nə də qəfildən.  
Min çiraq var,  
Hər çirağın min şamı,  
Amma mənə gerəkdir

Sənin, Sənin işığın.  
Səni itirməyək, təmizlik  
yox olma, hər şeyin sonu çatsa da.  
Onsuz da özüm də yox olsam belə  
Səni qeyb olmağa qoymayacağam.  
Qeyb olma.

# YEVGENİ ALEKSANDROVIÇ YEVTUŞENKO

(1933)

## VİCDAN ƏZABI

D.Şostakoviçə

Bu əzab, uşaqdan böyüyə qədər  
Haminin xəlvəti yaşar qəlbində.  
Bu vicedan əzabı qəribə dərddir,  
Vardır bu əzabı çəkməyənlər də.

Bu dərd yoxsulların pəncərəsinə  
Barmağın ucuya toxunub səssiz.  
Şahlarınsa uca aynabəndini  
Yumruqla döyübüdür... eşitmışık biz.

Bu dərd çəkmədimi böyük Puşkini  
Boranlar içində duelə sari?  
Dostoyevskiyə “dustaq ol!” dedi,  
Qoca Tolstoja “qaç, qurtar” bari.

Cəlladlar qəribə söz uydurublar:  
Kim ki, əzab çəkir axmaqdır demək;  
Bu vicedan əzabı qorxulu dərddir...  
Vicdanı ataq ki, əzab çəkməyək.

Fəqət bu əzabın haray səsini  
Cəlladlar hər axşam eşidib qorxur.  
Bu vicedan əzabı mənfur əzabdır,  
Onların qəlbiniə yol tapdı axır.

O kəs ki, həmişə yalan söyləyər,  
Yoxdur o kəsde ki, nə namus, nə ar, –  
Onun vicdanı da olmasa eger,  
Vicdan əzabı var, yenə, mütləq var.

İşıqli dünyada, qoca dünyada  
Onsuz da günahsız adam yox ikən;  
Kim iso düşünür: Nə etmişəm ki,  
Dünyanı təzədən bölməliyəm mən.

Nə yeni Romaya yoxdur gümanım,  
Nə hər peyğəmbərə mən aldanmaram.  
Nə yaradırsınız – mənim inamım,  
Nə yaradırsa heç vaxt danmaram.

Öpürəm ilhamın yorğun əlini,  
Bu ki, ümidsizlik sahilidir, dur!  
Bu vicedan əzabı işıqli dərddir,  
Mənim son ümidi, pənahım odur.

## SONUNCU XAHİŞ

Bir də heç vaxt başqa rəhbər  
Lazım deyil bizi daha.  
Min il önce biri vardi,  
Onu da çəkdik çarmixa.

Kim necə kefi istəyir  
Qəh-qəh çəksin, gülşün mənə.  
Bircə xahişim var, ancaq  
Qoymayıñ məni ölməyə.

Hər gün qorxuram yox olam  
Səhərin ilk işığıtek.  
Dua edirəm dünyyanın  
Ən günahkar uşağıtək.

Qorxduğumcun bağışlayın,  
Görün düşmüşəm nə kökə.  
Ölmək istəmirəm belə  
Dərəbəylik bir ölkədə.

Gözəllərdən də bir yolluq  
Əlimi üzə bilmərəm.  
Mən bu dünyadan getməyə  
Sadəcə, dözə bilmərəm.

Heç nə istəmirəm başqa,  
Nə daş-qası, nə medal, orden.  
Birçə xahişim var ancaq  
Ölüm çıxb getsin ordan.

Köhnə bir dəftərdə qalan  
Bir yasəmən etritək.  
Dəhşətdən dəhşətdi mənə  
Bu dünyamı itirmək.

Bizi qoparıb dünyadan  
Allah da batır günaha.  
Bir kimsə ölməsin daha,  
Allah insaf ver Allah'a.

## HARDA DƏRD VAR

Yas yerinə gələn hər təzə arvad  
Əliylə üzünü gizləyər, toxtar.  
Sonra döşəməni yuyarlar onlar,  
Yuduqca ağrıdan inlər taxtalar.

Əlində taxtanın tilişkiləri,  
Don burub eyilmiş dodağı odda.  
Biri qırıq-qırıq söylədi mənə:  
Harda dərd var təmiz olmalı orda.

Şam ağaclarının başına dönüb,  
Dolanarlar onlar yixılanan.  
Hər tale Tanrıdan yaranan kimi,  
Neçə dağ yaradar hər dərddən hər can.

Girib çıxılmaza çirkənlər hey,  
Girib çirkli dərdlər, qəmlər əkirik.  
Qəmi əvəz edib qəzəblə, kinlə,  
Qəmi də çirkəldib sonra çekirik.

Heç vaxt çirkəndirmə Vətəni qanla,  
Yansan da təmiz yan alovda, odda.  
Unutma o arvad dediyi sözü:  
Harda dərd var təmiz olmalı orda.

## QAR ƏLƏNİR ASTA-ASTA

Qar ələnir asta-asta,  
Naxışlana-naxışlana.  
Yaşayasan bu dünyada...  
Hayif, ömür yetir sona.

Gedənlərin qərib ruhu  
Üfüqlərdə hey dolanır.  
Yağan qartək bəyaz yuxu  
Yerdən qalxıb havalanır.

Qar ələnir aram-aram,  
Mən də bir gün getsəm, nə qəm.  
Nə ölümdən xoflananam,  
Nə ölməzlik ölüsüyəm.

Xam xəyalə uymaram mən,  
Nə ulduzam, nə asiman.  
Qayıtmazlar son mənzildən  
Heç bir zaman, heç bir zaman.

Düşünürəm, fəqir bəndə, –  
Bəs kim idim, nəçi idim,  
Bu tələsik ömür-gündə  
Canından çox nəyi sevdim?

Rusiyani sevmişəm mən,  
Var canımla... ağ qarını,  
Gah uyuyan, gah kükrəyən,  
Coşub daşan çaylarını.

Puşkinini, Stenkasını,  
Ağcaqayının nazımı,  
Tüstülenən ocaqları,  
Dünya görmüş qocaları.

Ağrışam da, acısam da,  
Ağlamadım için-için,  
Hər təhər yaşasam da,  
Yaşamışam vətən üçün.

Çox üzsə də düşüncələr,  
Bir ümidi yol yormuşam.  
Heç olmazsa zərrə qədər  
Rusiyama yarımişam.

Unutsa da vətən məni,  
Silinsəm də yaddaşından,  
Təki yaşıtsın vətəni  
Fələk özü zaman-zaman.

Qar ələnir ətək-ətək,  
Zaval yoxdur yağan qara.  
Puşkin vaxtı olduğutək  
Yağacaqdır məndən sonra.

Qar ələnir asta-asta,  
Qar ələnir həzin-həzi.

İtəcəkdir qar altında  
Mənim izim, sənin izin.

Ölməzliyə söz gelincə,  
Bircə budur umacığım:  
Ana vətən var olunca  
Onunla var olacağım.

## NAZİM ÜRƏYİ

Yalan həqiqətlər yorar qəlbimi,  
Sixma-boğmalardan dəng olar başım.  
Yadıma salaram kürən Nazimi,  
Onun kal səsini; "Salam, kardaşım...  
Niye sallamışan yenə burnunu?  
Poeman dayanıb? Dartarıq, gedər.  
Pul yoxdur? Taparıq bir təhor onu,  
Qız yoxdur? Ona da əlimiz yetər..."  
Fəqət öz üzünə enərdi kölgə,  
Əzabla düşərdi söz qırıq-qırıq:  
"Hər şey yerindədir ürəkdən özgə,  
Neçə ki, ağriyir, deməli sağıq..."  
Şeir bir çoxuna pərdədir, rəngdir,  
Bozınə dükəndir, müftə yeməkdir.  
Onun kiminəsə nə rəng, nə var-yox,  
Ürəyini deşən iti oxdur, ox.  
Bəli, ağriyirdi onun ürəyi,  
Od tutub yanırkıçıynı, kürəyi.  
Bir dəfə, o qədər inanmasa da,  
Mehriban həkimi tapşırıdı mənə:  
"Kəskin mövzuları salmayın yada,  
Dəyməyin Nazimin siz ürəyinə..."  
Nə oldu soyiniz, sadəlövh həkim?  
Gedəni yolundan kim qaytarıb, kim?!  
O, daha oyanmaz, əbədi yatır.  
Lakin... bitişərək yenə o ürək

Öləndən sonra da ağrımıqdadır.  
Qəlbimdə ağriyir ağrılarımı,  
Ağriyır dərdinə o, rusun, türkün –  
Kim ki, Nazim kimi yetməyib kama,  
Azadlıqda məhbəs çəkənlər üçün.  
Belə nazlandırıb Nazimi zindan  
Pozub təbabətin qanunlarını.  
Ağriyır – biz qorxub titrəyen zaman,  
Ağriyır key görüb o, həmkarını,  
Ağriyır onun tek: “Xoş gördük, kardaş...”  
Qoy biz də sarsılaq, keçirək təlaş,  
Biz də dost yolunda dayanaq mətin,  
Qoy ağrısın, sancıın ürəklərimiz,  
Təki ağrımاسın qəlbi Nazimin!

## ANATOLİ KONSTANTİNOVİÇ PEREDREYEV

(1934-1987)

### KÜLƏK

Tarlaların üstüylə külək qovur buludu,  
Necə qaçıır, gör, yerde kölgə kölgə dalınca.  
İndi çayın sinəsi dalğalarla dolurdu,  
Sanki sahil də qaçıır dalğaların yanınca.

Çöllər qaçıır at kimi – yalmanı ot dalğası...  
Yerindən tərpədibdi külək düzü-dünyani!  
Ətrafdakı hay-küyə diqqətlə qulaq asıb,  
Odur, qoca palid da qaçmaq üçün boylanır.

Bütün günü küləyin kələyinə uyaraq  
Haray çəkib hicqırır acı-acı, təbiət.  
Elə bil, bu küləkdə qara-qorxu duyaraq  
Baş götürüb harasa qaçıır, qaçıır təbiət.

\* \* \*

Bu şəhər təpədən-dırnağa sirdi...  
Oğulsan özünü itirmə burda.  
Təzə də, köhnə də onunçun birdi,  
Fikrinə başqa şey gətirmə burda.

Adamın ağlıni başından alır,  
Elə bil heç yoxdu, əvvəli, sonu...  
Nə sənin özünə məettəl qalır,  
Nə sözlə sarsıda bilsən onu.

Söndürür qoynunda gur həvəsləri,  
Qoynunda nə qədər arzular solur.  
Sancılar beyninə təkər səsləri,  
Sükudan ötəri gözlərin dolur.

Quşlar başın üstə haray qoparır,  
Eh, bircə anlığa olsa da bari –  
Nə yaxşı, arabir çəkib aparır  
Sənin xəyalını düzlərə doğru.

## DÜZ

Çəkib əzabını bütün yolboyu,  
Çıxmamış canımdan gündüzü ağrı.  
Hay-küylü şəhəri arxada qoyub,  
Üz tutdum qaranlıq bir düzə doğru.

Əvvəl özüm oldum, bir də öz başım...  
Dağıdır qəlbimi bürüyən çəni.  
Birdən, hər tərəfdən çağlayıb-daşıb,  
Musiqi səsləri titrədi məni.

Yayıla-yayıla çəmənə, çölə  
Məni səslədikcə səslə dalğalar,  
Birdən anladım ki, dünyada hələ  
Ay da var, düz də var, sakitlik də var.

Birdən anladım ki, burda mən naşı –  
Özünə xoş gəlir quşun da səsi.  
Otun da, kolun da gözü qamasır,  
Düşdükcə üstüna ayın şoləsi.

Gəlib çatan kimi bu aylı düzə,  
Gəzdikcə bu düzü hey ağır-agır,  
Gördüm ki, ağaclar durub üz-üzə,  
Məni görməsə də, hey mənə baxır.

Ayın işığından qorxub qaranlıq...  
Ətrafda nə varsa canlısıb hərən.  
Dirənib üzüme baxır bir anlıq,  
Sonra birdən-birə gizlənir məndən.

\* \* \*

Bax, bu da doğma yerlər! –  
Mənim qulaq dincliym...  
Görən, düzmü deyirlər,  
İtib-batdı gəncliyim?!

Dolaşaraq bayaqdan  
Yaşıl bağlar boyunca, –  
Yarpaqların səsini  
Dinləyirəm doyunca.

Əldən-ayaqdan uzaq  
Bu qənirsiz guşədə, –  
Mənim gəncliyim haqda  
Piçıldayır meşə də...

Eşitdim doğma səsi  
Gül-ciçəklər ardından.  
...Yox! Mən burda heç kəsin  
Çıxmamışam yadından!..

## VASİLİ İVANOVIÇ KAZANTSEV

(1935)

### BORODİNO DÖYÜŞÜNƏ BİR GECƏ QALMIŞ

Susur ulduzlar da hey baxa-baxa,  
Meşə də səsini içinə salıb.  
Bu qədim torpağın taleyi daha  
Könüllü qoşandan asılı qalıb.

Ocaqlar sönsə də kəsilmir səslər,  
Hərənin bir fikir gəzir başında;  
Niya ölməyini bilməyən əsgər  
Bilir ki, ölöcək cavan yaşında.

Başının üstündə guruldayan göy,  
Boynunda vurnuxan sərsəri külək,  
Bayaqdan yazığa qandırır ki hey  
O, səhər döyüşdə mütləq ölücək!

...Obaşdan od tutdu çöldə hər yanı!  
...Yazığın torpağı süzüldü qanı!

### UŞAQLIQ BALLADASI

Nurlu tarlalarda tüstü buruldu,  
Çaylar gah bulandı, gah da duruldu.  
Çöldə qar əridi, palçıq qurudu,  
Kartofun okılmak vaxtı yetişir.

Dəyişdi çəmənin, çölün havası,  
Tökdü zəhləmizi milçək avazı.  
Gərək innən belə çəkilsin nazi,—  
Kartofun yarpağı tamam bürüşür.

Səhərin gözündə qatı çən-duman,  
Bu gündən sabaha qalmayıb güman.  
Qalib çöldə-çösə batar, ay aman! —  
Kartofun yiğilmaq vaxtı ötüşür.

Həftələr ötüşdü, aylar dolandı,  
Daha yavaş-yavaş hava bulandı.  
Motboxdən iy gəldi, ağızım sulandı;  
Deyəsən, qazanda dəm kartof bişir.

### UÇUŞ

Yox, yox! Bircə dəfə minsən bəsindi...  
Elə ki, matoru od-alov saçar.  
Bir anlıq karıxıb öz gur səsindən —  
Əvvəlcə torpağın üstüyle qaçar.

Sonra birdən-birə quş kimi süzüb,  
Yerdən aralanar o hamar gövdə.  
Bax, onda düşünə bilməzsən, düzü:  
— Heç zaman mən uça bilmərəm göydə.

Elə ki, arada yerə göz qoydun,  
Elə ki, boylandın sən cə-bele.  
Görərsən, yer hələ dərin quyudu,  
Görərsən, yer sənə yaxındı hələ.

Beləcə bir az da yuxarı qalxsın  
Qəlbini bir qürur hissi bəzəyər.  
Arada çevrilib aşağı baxsan,  
Çaylar da gözündə sapa bənzəyər.

Duyduqca göylərə ucaldığını  
Sevinə-sevinə deyib-gülərsən.  
...Uçub-uçmamağı bacardığını  
Onda anlaysan, onda bilərsən.

\* \* \*

Başını yero dikib,  
Fikirləşir hələ ki...  
Hirsindən-hikkəsindən  
Üz-gözünü eyəcək.

Bax, bu saat qalxaraq,  
Düz gözünə baxaraq,  
Bu dəfə o adama  
Ta dişinin dibindən  
Çıxanları deyəcək!

\* \* \*

Daha qaş qaralır, daha axşamdı,  
Daha kənd tərefdə yandı işıqlar.  
Birdən ürəyinə bir şübhə damdı:  
Görəsən, qorxmur ki, evdə uşaqlar?

Yatıbmı, görəsən, balaca çaga?..  
Bayaqdan başına alıb səsini.  
Yolboyu özünü didən sağsağan  
Bir az da artırdı bu şübhəsini.

Birdən uşaqlara bir şey olar ha!  
Köksündən dehşətli bir duyuq qalxdı.  
Özünü saxlaya bilmədi daha,  
Damcılar gözündən sel kimi axdı.

Boğazı qurudu, rəngi saraldı,  
Nə qədər çalışdı qaça bilmədi.

Başı dumanlandı, gözü qaraldı,  
Söyüdü küknardan seçə bilmədi.

Eve çatanacan qan-tərə batdı,  
Tərtəmiz tükəndi qalan gücü də...  
İlahi! Balalar sağ-salamatdı –  
Sevincdən atılıb-düşür üçü də!

Az qala getmişdi ana özündən...  
Hiçqıra-hiçqıra dar axşamüstü.  
Əvvəl bircə-bircə öpüb üzündən,  
Sonra uşaqların boyunu süzdü.

Hələ də gözündən süzülürdü yaş,  
Ürəyi gupbagup vururdu hələ.  
...Bayaq keçirdiyi dehşətli təlaş,  
Ananın canında dururdu hələ.

## DAĞ ÇAYI

– Nədir səsindəki bu hirs, həyəcan?  
Bir toxta, özünü ələ al, ələ.  
Bu işi görəndə can qalarımı, can,  
Bu işi bircə sən görübən hələ.

– Məni başa salın, anladın barı,  
Görüm hansı işi tutmuşam axı?!

– O boyda qranit qayanı yarib,  
Ta əldən-ayaqdan salınışan dağı.

– Əşı, bu nə sözdü? Nə qaya, nə dağ...  
Mən başqa səbəbdən belə coşuram.  
Üz tutub dənizə axıramanca;  
Mən ancaq dənizə nəğmə qoşuram.

## NIKOLAY MİXAYLOVİÇ RUBTSOV

(1936-1971)

\* \* \*

Ulduzlardan nur yağır  
Evimizə bayaqdan.  
Sonam da fağır-fağır  
Su daşıyır bulaqdan.

Ləpə döyüb, tərpədən –  
Qayığım çürüməkdə...  
Qıpqırmızı, tər bədən  
Güllərim solub ləkdə.

Obaşdan oyanaram:  
Söz vermişəm bu gecə;  
Söyüdlərin baş-başa  
Verdikləri yerdece –

Özüm çəkib qayğımı,  
Özümə gün ağlaram...

### KƏND AXŞAMLARI

Pəncərəmi tərpədər  
Ulduzların nəfəsi...  
Toranlaşan çöldəsə  
Baş qosmayıb heç nəyə –  
Axşam-axşam ucalar  
Bildirçinin nəğməsi.  
Bir də ki,

Çıdarlanmış  
Harm atları kişnəyər.  
Mən yüyəni götürüb  
Yollanaram ilxiya,  
Qızılıyallı kəherli  
Birce anda taparam.  
Haram qatıb  
Otaların  
Gözündəki yuxuya –  
Çəmənlerin içiyilə  
Qonşu kənde çaparam.  
Qoy əzilsin çiçəklər  
Atın dirnağı altda,  
Diksənən söyüdlərin  
Qəddini əysin kədər.  
Bele anda  
Gözümdə  
Şirinləşər həyat da  
Bir qızla görüşümdən  
Duyduğum sevinc qədər.  
Kəndistanda hər şeyi  
Mən sevirəm əzəldən.  
Damarında qanı da  
Bu məhəbbət isidir.  
Həmişə axşamüstü  
Qəlbimi de nazıldən –  
Atların kişnərtisi,  
Bildirçinin səsidi...

### KOMA

Yadimdadır o qocanın koması,  
Gecə-gündüz tüstülenir sobası...  
O komada qarışıyla baş-başa  
Sine gərib isti yaya, sərt qışa.

Taleyindən küsmədikcə heç qarı –  
Sinmayıbdi qocanın da vüqarı.  
İldən-ilə çoxalsa da küləfəti,  
Azalmayıb komasına ülfəti.  
Amma oğlu çəkə-çəkə özünü,  
Üfüqlərə zilləyibdi gözünü;  
Kəlməbaşı kənd-kəsəyi pisleyir,  
Hey, şəhərə köçüb getmək istəyir...

### YURDUMDA BİR AXŞAM

Palıd piçıldamır. Susur sular da.  
Qaranlıq öündə hər şey baş əyib.  
Elə sakitlikdi, elə bil burda –  
Təbiət ömründə qüssələnməyib.

Elə sakitlikdi, elə bil, burda –  
Təbiət qurmayıb bir yol yasını;  
Külək tərpətməyib suyu nohurda, –  
Ditməyib həyətdə ot tayasını...

Qaranlıq çökdükcə torpağa, suya –  
Yaxamdan əl çəkdi yənə qəm, kədər,  
Həm də öz-özümə düşündüm, guya –  
Bir də sarsılmaram mən zərrə qədər.

Qovub gözlərimdən şirin yuxunu,  
Tərpədib qolbimdə uyuyan simi, –  
Bu vaxt bir duyğu da sardı ruhumu;  
Ətrafi bürüyen Ay nuru kimi.

Yuxulu bir quş da çağırır hərdən...  
Mən də yuvasına qayıdan quşam.  
Ötdümü, ömürtək qayitmaz bir də:  
Bari, qoy uzansın bu sakit axşam.

### BELLA AXATOVNA AXMADULİNƏ

(1937)

\* \* \*

Bizim küçəmizdən,  
illərdən bəri  
Dostlar keçib gedir...  
Bəlkələr qalır...  
Qalır qulağımda addım səsləri,  
Bir də pəncərəmdə kölgələr qalır.

Necə amansızsan, tənhalıq, necə!..  
Əldə – dəmir pərgar,  
ilhamla gelər,  
Heç nəyə baxmadan, hər gün, hər gecə  
Çevrələr cızarsan, soyuq çevrələr...

Nə durmusan, məni harayla yene;  
Sevib oxşadığın, əzizlədiyin  
Ərköyün balan tek sığının sənə –  
Soyuq nəfəsinə üzümdə duyum.

Meşə sükütunda güc ver dizimə,  
Yol gedim,  
özümə bir şeir deyim.  
Tənha bir yarpağı sürtüm üzümə,  
Əriyim qoynunda yetim təkliyin...

Sənin kitabxana səssizliyində  
Unudum hər şeyi... özümüz belə...  
Konsert səssizliyin qoy qalsın məndə,  
Xəyal tənhalıqla versin əl-ələ.

Onda sırlı dünya gəlməz eynimə,  
Hər şey yavaş-yavaş tutar yerini.  
Təbiət söykənər mənim ciyinmə,  
Açar bircə-bircə sehrlərini.

Onda yuxu kimi illərdən bəri  
Gecəni isladan göz yaşlarında,  
Zülmətdə,  
zillətdə,  
nə bilim nədə  
Mənim dostlarının doğma üzləri  
Görünər, yox olar xəyal içində...

\* \* \*

Bir gün qapın döyüldəndə  
Deyəcəksən: Kimdir gələn?  
Deyəcəyəm: Açı görüüm,  
Tanımadın? Mənəm, mən...  
Görəcəyəm, qocalıbsan,  
Düşüb arıq ciyinlərin...

Qoşa yarpaq olmuşuq  
Bir ağaç budağında.  
Qocalmağa haqqın yox  
Mənsiz öz otağında.

Eh, səni danlamağa  
Gəlməmişəm mən bura;  
Gəlmışəm ki, anlayasan –  
Yollar məni gətirməz,  
Bel bağlama yollara...

Görürsənmi, mən avara  
Çarpayının başına, –  
Şəkil çəkdi divara  
Narıncı karandaşla.

Bu zavallı insancıgaz  
Heyəcandan əsir tir-tir...  
Çəkdim ki, sən açıqlanıb  
Soruşasan: Bu kimdir?..

Mən də gülüb ürekədən  
Deyərəm: Ay zavallı,  
Şəkildəki mənəm, mən, –  
Gülməli, ağlamalı...

Kövrəlib bu zarafatdan  
Biz ağlayaq doyunca...  
Nə mən yersiz danlayım,  
Nə də sən vaxtsız qocal.

Sən Allah, sus, danışma,  
Ürək niyə oxlansın?  
Herdən bizim yerimizə  
Divardaki insancıgaz  
Baxıb gülsün, ağlasın...

\* \* \*

Səsimi apardılar,  
Yaman sızlayır yeri.  
Ürəyimdə bir qəhər var –  
İtirilmiş səs qəhəri.

...Hər şey gəlir əlindən,  
Nə güclüsən, mart ayı!  
Mənim ürəyim indi –  
Ölü sözlər alayı.

Oxu, deyir, car çekərək,  
Uçurum da, ağaç da.  
Qişqırıram qulun tək,  
Səsim çıxmır, nə fayda!

Ürək neyləsin, axı  
Yoxdur bircə kəlməsə...  
Tək ilhamdan nə çıxar,  
Sözlər kara gəlməsə.

Boğuluram, yaxamı aç,  
Dəli ilham, qacaq söz!  
Qara bürünmüş ağac,  
Günahkaram, bir az döz...

Sözlər məndən küsüb deyə,  
Çırpinıram hələlik.  
O ağaca, o dərəyə,  
O yağışa, o küləyə  
Qarışıram birdəfəlik.

Qarışıram, yazaram  
Bir gün ilham gələndə.  
Ömrümde bir duyğulu,  
Qərib axşam gələndə.

Lal olmuşam, mart ayı!  
Sizdən bir xahişim var:  
Mənə nəğmə oxuyun,  
Məndən sonra, ağaclar!..

## VLADİMİR SEMYONOVİÇ VISOTSKI

(1938-1980)

### ZİRVƏYƏ QALXANDA

Böyrün-başın sal buzlarla doludu,  
Hələ gözün zirvəni də pis görər.  
Dağlar yatır uda-uda buludu,  
Dağlar yatır qar püskürə-püskürə.

Duyuq düşsə çekməz səndən gözünü,  
Görnəşərək üfüq boyu qol açar.  
Görmeziyyə qoyar əvvəl özünü,  
Əvvəl-əvvəl özü sənə yol açar.

Bir gədikdə düşmən kimi qarşılardı,  
Dağlar bilir sən onlara bəlasan.  
Yolun üstə qar uçqunu aşırar,  
Qəfildəncə karıxarsan, qalırsan.

Yalvararsan-yaxararsan küləye  
Ki, səsini hara gəldi hey yaya.  
Qayaları səsleyərsən köməyə,  
Harayına haray verər bir qaya.

Gədik üçün girişəndə davaya,  
Dağlar hər bir addımını izləyər.  
Qar uçqunu sovrulanda havaya,  
Qaya sənə arxasında gizləyər.

Eh, arxanca nə desələr, yalandı!  
Nahaq yere əsəblərin gərilər.

Buz eriyər sən zirvəni alanda, –  
Duman tütök ayağına sərilər.

Əgər ölsən bir qayadan sən aşib,  
Onda dağlar kövrələcək, dolacaq.  
Son məskənin – bir dərənin ağuşu,  
Başdaşınsa zirvə özü olacaq.

\* \* \*

Ürəyimdə bir ağrı var, bir ağrı;  
Xoş günlərim daha şirin yuxudu.  
Eh, böyükər hüzuruna çağırıb, –  
Mənə hər gün “Qurd ovu”nu oxudur.

Bu yaxında “Qurd ovu”mu taparaq,  
Bir yoldaş da hey kükrəyib-çağladı.  
Qaşa-qaşa evə gəlib, çaparaq –  
Pəncərəni möhkəm-möhkəm bağladı.

Qəzəbindən, hikkəsindən tərləyib,  
Ürəyində zülüm-zülüm inlədi.  
Barmağını düymə üstə hərləyib,  
Kirimişcə səsyazanı dinlədi.

Xırıltıdan anlamayıb son sözü,  
Külfətinə tez köməyə çağırıb.  
Lap axırdı inadından el üzüb,  
Qəfildəncə dəli kimi bağırdı.

Əli birdən telefona uzanıb,  
Zəng vurdı ki: Tez axtarıb, arayın;  
Mən bilmirəm, “Qurd ovu”nu yazanı –  
Günü sabah hüzuruma yollayıb!  
Mən də getdim boğazımı yaşılayıb;  
Əsəbimi başqa nə cür ovudum?!  
Qapısından girən kimi

Başlayıb –  
Axıracan “Qurd ovu”nu oxudum.  
Zəngdən sonra dilxor olub külfəti,  
Yəqin evde ağıl qoyub başına, –  
Eh, bəlkə də tapşırılmışdı lap qəti  
Ki, şairi adam kimi qarşılı!

Bir stəkan araq süzüb özünə  
Deyindi ki: Sən yolunu azmisan.  
Barmağımı soxaram ha gözüne!  
Bu şerini elə məndən yazmisan...

Yaşayıram hey döyüke-döyüke,  
Zəng səsləri məni yaman qorxudur.  
Hüzuruna çağırtdırib böyükər,  
Mənə hər gün “Qurd ovu”nu oxudur.

\* \* \*

Lap az qalib döyüşə,  
Tanklar düşəcək işə,  
Top-tüfənglər dinəcək, partlayacaq qumbara.  
Yanaşaraq səngərə,  
Cavanca bir əsgərə  
Balaca zərf uzatdı poçtalyon bu ara.

Məktub gəlsə anadan,  
Ya sevgili sonadan,  
Əsgər elə bilər ki, yoxdu dava-şava da.  
Elə ki zərfi açdı,  
O saat rəngi qaçıdı;  
Oğlan elə bildi ki, tutqunlaşdı hava da.

İnanmadı gözüne:  
“Toxtaqlıq ver özüne!  
Məndən sənə yar olmaz...” məktub bitdi. Vəssalam  
Aşağıda naxışla

Yazmışdı ki: "Bağışla!"  
Bilmirdim ki, bu qədər gözləri yolda qallam.

Oğlan birdən çıçırdı,  
Poçtalyonu çağırdı:  
Bilirsənmi neylədin? Nəcə çekim bu dərdi?  
Yaraladın sən, axı  
Məni döyüşqabağı.  
Gətirdiyin bu məktub güllədən də betərdi!  
Çiynində avtomatı,  
Dolaşıb addım-addım,  
Səngər boyu elə hey qıy-qışqırıq qopardı.  
İlk qəlpəyə tuş olub,  
Yixıldı bihuş olub,  
Əlindəki məktubu külək alıb apardı.

## O, DÖYÜŞDƏN QAYITMADI

Hava elə safdı ki, heç nə olmayıb guya,  
Təbiətin bu hali ürəyimə yatmadı.  
Niye hayan olmayıb göy meşəyə, lal suya?  
Dostum dünən döyüşdən salamat qayitmadi.

Gah o məndən incidi, gah da mən ondan küsdüm,  
Bəzən lap səhərəcən tasamız da yatmadı.  
Kim haqlıdı, kim haqsız – daha əlimi üzdüm,  
Çünki dünən döyüşdən o geri qayitmadi.

Özgələrdən danışıb mənə dinclik verməzdı,  
Bəs niya səhər məni yuxudan ayıltmadı?  
Obaşdan duran kimi gözlərim onu gəzdi,  
Ah! O dünən döyüşdən salamat qayitmadi.

Mən hardan biləydim ki, onu ölüm güdürdü?!  
Yox, nəfəsim qaraldı, yox, yox, havam çatmadı...

Sinəmdəki tonqalı sanki külək söndürdü,  
Elə ki o, döyüşdən salamat qayitmadi.

Yaz havası günəşdən bom-bolluca nur əmir,  
Eh, görəsən yaddaşı kimləri yanılmadı:  
– Bir papiroş ver çəkim! –  
Nə səs gəldi, nə səmir,  
o dünənki döyüşdən salamat qayitmadi.  
Yox, yox! Bizim ölürlər bizi qoymazlar darda,  
Bizdə həlak olan da... yox, keşikdə dayanır!  
Elə buna görə də məşələr-zad baharda  
Göyləri eks edərək göy rənginə boyanır...  
  
İki nəfər idik biz dünənəcən, düz iki,  
O, mənə hayan idi, mən ise ona hayan.  
Onun vaxtı yatsa da, mənə elə gəlir ki,  
Mən özüməm, mən özüm, döyüşdən qaytmayan.

## İOSIF ALEKSANDROVIÇ BRODSKİ

(1940-1996)

### GÖRƏSƏN KÜLƏYƏ NƏ DEYİR KOLLAR

Görəsən küləyə nə deyir kollar,  
yoxsa yarpaqdan kasıbsan?  
Onların dili asan anlaşılır,  
biz isə duymarıq amma.  
Örtüb cingilti səsini vedrənin  
cir-cirlə səslənən ketil. –  
Bu gün sən güclüsən. Amma dünəni  
yada sal, belə əsmirdin.  
Küleksə onlara – Qarşıda qışdır!  
Yaxşı da qorxutma bizi  
Kim bilir bəlkə də ağlım azalır!  
Sevmək, çox sevmək gərəkdi!  
Axşamin toranı canını lərzəyə  
gətirir mənim daxmamin...

Onların söhbəti gəlməz kəlməyə,  
çünki bu axşam yalnızam.

1962

### ODİSSEY TELEMAKA

Mənim Telemakim, Troya savaşı  
bitib. Qalib kimdir, xatırlamıram.  
Yunanlar olmalı: bunca ölüyü  
Atıb evə döñər yalnız yunanlar.  
Amma ki, düzü bu evə aparan

216

yol da uzun oldu həddindən artıq,  
elə bil Poseydon, biz oralarda  
vaxtı qeyb edəndə uzatmış yolu.  
Mənən aydın deyil hardayam indi,  
qarşımızdakı nedir. Çirkli bir ada,  
kollar, tikililər, donuz xor-xoru,  
alaq basmış bağça, yad bir şahzadə,  
əlef, daş-kəsək, ezizim Telmak,  
bənzər bir-birinə bütün adalar  
əgər uzun vaxtdı dənizdəsənse;  
ağlin da qarışır dalğa sayraq,  
üfüqlə çirkənən gözün yaşarar  
və suyun kütləsi kar edər səni.  
Bilmirəm nə ilə qurtardı dava,  
İndi neçə yaşıın olar, bilmirəm.

Mənim Telemakım, böyük, böyük ol,  
Yalnız Tanrı bilir görüşərikmi?  
Bir zaman qarşında buynuz tutduğum  
sən artıq o vaxtkı körpə deyilsən.  
Palamed qoymadı, ayrlımadıq biz.  
Amma ki, bəlkə də o da haqlıdı:  
Edip mərəzindən azadsan mənsiz,  
Mənim Telemakım safdı yuxun da.

### ZƏVVARLAR

Yollara çıxıblar yenə zəvvvarlar,  
Arxada qalıqlar meydanlar, tapınaqlar,  
Arxada qalıqlar böyük bazarlar,  
Kədərlər, şəhərlər, Məkkə, Romalar,  
Qızmar günəş altında hər gün qaralar,  
Yorulmaz zəvvvarlar, yazıq zəvvvarlar,  
Şikəstlər, topallar, korlar, donqarlar,  
Ayağı yalınlar, aclar, cilpaqlar,

217

Gözlərində sənər qəmli qırublar,  
Qəlblərində şəfəq hər gün oyanar,  
Yollara düşübü yenə zəvvvarlar.  
Arxada qalırlar çöllər, səhralar,  
Başları üstündə ulduzlar yanar.  
Hardasa oxuyur onların qışlar,  
Bir gün boşalacaq, bir gün dolacaq,  
Dünya bax belədir, belə qalacaq.  
Dünyada əbədi budur qalanlar:  
Ümidlər, vədlər, sözlər, yalanlar,  
Dünyanı dərk edən bəlkə olacaq,  
Amma dünya sonsuz, sonsuz qalacaq.

Odur ki, mənası yoxdur, ey İnsan,  
Özüne, Allaha yada inansan.  
Onu bil insana sonunda qalar  
Yalnız aldanişlar, bir də ki, yollar.  
Günəş tülü edib, qürub edəcək,  
Zəvvvarlar yenə bu yolu gedəcək.

Şairtək dünyani tərənnüm edək,  
Əsgərtək torpağın altına gedək.

\* \* \*

Torpağa gömülməkçün, getmərəm bir ölkəyə,  
Vasiliyev adasına gələcəyəm ölməyə –  
Biganə vətənimə üzümü söykəyərək  
Yaşanmamış hayatı xatırlayan adamtək.  
Bir-bir salacam yada  
Bu küçə, bu döngə, bu ev, bu ada.  
Qulağıma bir səs birdən gələcək  
Əlvida, ey dostum, sağ ol, əlvida.

## **YURI POLİKARPOVIÇ KUZNETSOV**

(1941-2003)

### **NİZAMİNİN KÖLGƏSİ**

Ucalıb göylərin yeddi qatına,  
Möhtəşəm heykəli göyləri dəlib.  
Ulu Nizaminin ziyaratına  
Bütün yer üzündən şairlər gəlib.

Həmə heyrətindən duruxub, çəşib,  
Həmə heyrətindən xəyala dalıb:  
Yerde Nizaminin qəbrinin daşı,  
Yerde Nizaminin kölgəsi qalıb.

Mən də ziyarata gələnin biri,  
Onlardan biriyəm elə mən özüm.  
Mənim də heyrətdən tutulub dilim,  
Mənim də heyrətdən qamaşır gözüm.

Haçan Nizamini öysə qələmim,  
Çoxları hirslenib, dizine döyüb.  
Moskva dalımcə deyinib monim,  
Rusiya elə hey dalımcə söyüb.

Baxdıqca od tutub alışan yərə  
Qəlbime qorxunun ləkəsi düşür.  
Şairlər istidən qaynaşan yərə  
Birdən, Nizaminin kölgəsi düşür.

Bu boyda kölgəyə dünya yerləşər!..  
Cılız kölgəmizdən sarsılıqla biz.  
Nizami qəlbini açır günəşə,  
Onun kölgəsinə qışılırıq biz.

Baxır maddim-maddim boynunu burub,  
Hamı fağırlaşır söz ölkəsində.  
Nizami güneşlə yanaşı durub,  
Hamını gizləyir öz kölgəsində.

\* \* \*

O qədər dərindən gəlir ki, səsi –  
Sözünü nə təhər başa düşəsən?!  
Yoxdur bizim yerin belə nəğməsi,  
Eh, məni yamanca saldın işə, sən.

Bu nədir, üzümə zəhrimar yağır,  
Nə dedin, nə əcəb yadına düşdün?  
Necə yeyim-içim daha mən fağır?  
Gözlərim qaraldı, əlim üyüdü.

Özünü ələ al, tərsliyi burax;  
Di bəsdi, məni də başa düş, anla...  
Dostumdan eşidib gəlmışəm, bura,  
Dostumdan eşidib gəlmışəm, vallah.

Çeynəyə-çeynəyə dodaqlarını,  
Saldın gileyini yenə işə, sən;  
– Mənim bu nəğməmin heç səsi varmı  
Ki, hələ sözünü başa düşəsən?!

\* \* \*

Dünen bir məktubu oxuyub, susdum,  
Qaldım baxa-baxa solğun kağıza.  
Tay-tuş içində də yoxdu ki, dostum  
Barı bu andırın vaxtını yoza.

Getdikcə dəyişir səsinin tonu,  
Getdikcə ucalır naləsi, ahı...  
Görən, hansı gözəl yazıbdı onu?  
Görən, hansı gözəl?.. Nə bilim axı?

Sətirdən-sətirə girir min dona,  
Yanıb-yaxıllır ki, qəlbə daşam mən.  
Bilmirem, nə cavab yazmışam ona,  
Bilmirem, hər şeyi unutmuşam mən.

Bu da ilk sevginin pərt kağızları...  
Eh, daha çoxalıb-azalmaz onlar.  
Bir də xatırladım tanış qızları,  
Yox! Belə məktubu yazammaz onlar.

Daha köhlənindən düşüb inadı,  
Daha kiriybidi sinəmdə ürək.  
Mənim tay-tuşlarım bilmir bu adı,  
Eh, təzə nəsillər hardan bileyək?!

– Özünü nə yaman çəkir bu gədə?  
Niye biz deyənlə oturub-durmur?!  
Mənə hədə gelir paxıllar, hədə,  
Paxıllar heç zaman halımı sormur.

Eh, onlar kimdi ki, gedib baş əyəm...  
Hamısı atılıb-düşür havayı.  
Mən, Yuri Kuznetsov, bircə dənəyəm,  
Bəli, şair yoxdu məndən savayı!

## BAL ARISI

Bu bağın bənizi lap çoxdan solub,  
Yağış sularıyla sinəsi dolub.  
Bəlkə bu yağış da çevrildi qara...  
Yox Birdən toy tutdu ki, buludlara.  
Günü görən kimi ağılı çəşdi, –  
Bir gilas ağacı ağ çıçək açdı.  
Eh, bircə çıçəkle açılarmı yaz?! –  
Burda uşağı da aldatmaq olmaz;  
Görənlər diksənib gözünü çəkdi:  
– Qışın ortasında bu nə çıçəkdi?!

Amma yayılanda çiçək qoxusu,  
Pətekdə arının qaçıdı yuxusu.  
Gördüm o gilası puçur-puçurdu,  
Yanında yuxulu ari uçurdu.

## QATAR DAN AÇILMIŞ VAQON

Daha gözə dəymir yol bələdçisi,  
Nə qədər gəzsək də tapmadıq onu.  
Yuxuya verəntək bu gecə bizi,  
Qatardan açıblar guya vaqonu.

Qardaş, bu xəbərə indi gəl inan,  
Böyük dən bir qatar ötdü bu dəmdə.  
Budur, güllə kimi şütdük bu an,  
Biz də o qatarın geldiyi səmtə.

Gedirik beləcə irəli, geri,  
Hərdən pəncərədən boylanırıq biz.  
Əşİ, bu gedişin bizi nə xeyri?!  
Yenə yerimizdə dayanırıq biz.

## ALEKSEY MAKSIMOVİC PARŞIKOV

(1954)

### ŞAHMATÇILAR

İki şahmatçı  
böülüblər şahmat taxtasını  
fikirlərin, əsərlərin, bəxtlərin  
sınaq meydançasına.  
Hamı neft şahının azarkeşidi,  
deyirlər o, əsl kişi,  
azarkeşlik hər kəsin öz işidi,  
mən azarkeşiyəm buzlar şahının.

Nə gözləmək olar neft şahından?!  
Qəribədi? Heç bir şey!  
Soyuq ağıl, soyuq qəlb,  
bir də sonunu görən cəsarət!  
Bəs onda, kime lazımdı belə qəlebə?!  
Şərqə? Ya Qərbə?

Yaxşı keçib Pifaqor məktəbini  
tələsmir buzlar şahı,  
bilmək olmur, fikrini, mətləbini,  
sakitcə gedir oyunun sonuna.

Tamaşa salonuna düzüb o,  
Ural dağları tək zəngin qadınları,  
hünərin var çıx qabağına,  
salondan qadınlar  
sehrli dalğalar göndərirlər  
buzlar şahına,

(Qadınlar kişilərdən yaxşı bacarırlar belə işləri)  
 Odur bax, cürbəcür işaretlər.  
 Parıldayan dırnaqların qalxıb-düşməsi  
 Topla atın yerdəyişməsi deməkdi.  
 Ehtiyatlı ol, şahin təkdi!  
 Mənimki radio dalğalarıdı,  
 Neft şahının uduzmağıdı onların uzunluğu.

Arxayım oynayır buzlar şahı,  
 Arxasında vəziri, vəkili,  
 Hesablama maşınları, hakimlər,  
 Heç-heçələr torpağı, ordular, sürünlər.  
 Mən tənha azarkeşiyəm belə şahım.

Heç kəsə oxşamır o,  
 neyləsin yazıq,  
 var-dövlət yiğmaqdan başqa  
 əlindən bir iş gelmir.  
 "Şah!" deyir qabağına çıxana  
 onunçun ağızı açıq qalmış  
 şaxta quyusudu qara xana,  
 hər fiqur, hər adam gəlir  
 əlini qoyub cibinə.  
 Birdən şappılıtlı düşür  
 Bir dərin quyuya düşəntək  
 O qara xananın dibinə.

## KİTABDAKİLƏR

Tərtibçilərdən ..... 4

İqor alayı haqqında söyləmə (tərc. R.Kamal) ..... 7

### Ivan Andreyeviç Krilev

Qartal ve toyuqlar (tərc. A.Şaiq) ..... 26  
 Qarğa və tülkü (tərc. A.Şaiq) ..... 27  
 Cırçırama ve qarınca (tərc. A.Şaiq) ..... 28  
 Eşşək və bülbül (tərc. A.Şaiq) ..... 29  
 Sazandalar (tərc. A.Səhhət) ..... 29

### Vasili Andreyeviç Jukovski

Nəğmə (tərc. H.İsxanlı) ..... 31

### Aleksandr Sergeyeviç Puşkin

Çaadayevə (tərc. E.Borçalı) ..... 32  
 "Mən də eşitmışəm, bu dünya mülkü" (tərc. N.Rəfibəyli) ..... 33  
 "Nahaq yerə, əziz dost, fikr etdim ki, gizlədim" (tərc. Ə.Əlibəyli) ..... 33  
 "Köhne günahlarımçün cəza veribdir fələk" (tərc. Ə.Əlibəyli) ..... 33  
 Xəncər (tərc. Ə.Ziyatay) ..... 34  
 Peyğəmbər (tərc. E.Borçalı) ..... 35  
 Stanslar (tərc. B.Qasızmədə) ..... 36  
 Qış yolu (tərc. M.Rzaquluzadə) ..... 37  
 Sibirə (tərc. M.Rahim) ..... 38  
 Şair (tərc. M.Dilbazi) ..... 38  
 Qafqaz (tərc. A.Səhhət) ..... 39  
 "Mən sizi sevirdim: belə məhəbbət" (tərc. N.Rəfibəyli) ..... 40  
 Qusar (tərc. T.Əyyubov) ..... 40  
 "Parlayır çöllərdə bir gümüş kimi" (tərc. T.Əyyubov) ..... 44  
 Qış axşamı (tərc. E.Borçalı) ..... 45  
 Şair və gürüh (tərc. S.Məmmədzadə) ..... 46  
 Mənim şəcorəm (tərc. S.Məmmədzadə) ..... 48

### Yevgeni Vasilyeviç Baratinski

"İstedaddan kasib, səsden zeifəm" (tərc. H.İsxanlı) ..... 50

<b>Fyodor İvanoviç Tyütcev</b>	
Son məhəbbət (tərc. H.İsxanlı)	51
“Nə qədər ağırdır son an” (tərc. H.İsxanlı)	51
Bahar suları (tərc. H.İsxanlı)	52
“Rusiya ağilla duyula bilməz” (tərc. H.İsxanlı)	52
<b>Mixail Yuryeviç Lermontov</b>	
“Yox, Bayron deyiləm, özgə bir kəsəm” (tərc. E.Borçalı)	53
Yelkən (tərc. E.Borçalı)	53
Vətən (tərc. E.Borçalı)	54
Borodino (tərc. E.Borçalı)	55
Şairin ölümü (tərc. E.Borçalı)	58
Şair (tərc. E.Borçalı)	60
Buludlar (tərc. E.Borçalı)	62
Görüş (tərc. E.Borçalı)	62
Qafqaz (tərc. E.Borçalı)	65
<b>Yakov Petroviç Polonski</b>	
Şəttar (tərc. İ.Soltan)	66
Tatar qızı (tərc. Ə.Ziyatay)	67
<b>Afanasi Afanasyeviç Fet</b>	
“Sənə gətirdim salamlar” (tərc. H.İsxanlı)	68
Bir toz boğanağı (tərc. Y.Savalan)	68
<b>Nikolay Alekseyeviç Nekrasov</b>	
Biçilməmiş sahə (tərc. B.Qasimzadə)	69
Dobrolyubovun xatirəsinə (tərc. T.Əyyubov)	70
Əlvida (tərc. A.Zeynalli)	71
<b>Valeri Yakovleviç Bryusov</b>	
Babanın sırrı (tərc. K.Abdulla)	72
<b>Mixail Alekseyeviç Kuzmin</b>	
Hera (tərc. K.Abdulla)	73
<b>Aleksandr Aleksandroviç Blok</b>	
“Gecə, kükə, aptek, fənər” (tərc. Anar)	75
Şairlər (tərc. Anar)	75
Şair (tərc. E.Borçalı)	76
“Bir qız oxuyurdu kilsə xorunda” (tərc. E.Borçalı)	77
“Dünən olanlar bu gün tamam yadımdan çıxır” (tərc. E.Borçalı)	78
Yağışdan sonra (tərc. E.Borçalı)	78
Qadın (tərc. E.Borçalı)	79
“Yavaşıdı nurlu külek” (tərc. E.Borçalı)	80
Qızı (tərc. E.Borçalı)	81
<b>Velimir (Viktor Vladimiroviç) Xlebnikov</b>	
“Axi mənə ne görəkdi” (tərc. Anar)	82
<b>Nikolay Stepanoviç Qumilyov</b>	
Mən və siz (tərc. V.Bayatlı)	83
Yuxu (tərc. V.Bayatlı)	84
“Qırmızı ağacdən qayığım üzər” (tərc. V.Bayatlı)	84
“Bir amerikalıya əra gedir bu qız” (tərc. V.Bayatlı)	85
Baniler (tərc. K.Abdulla)	85
Aqamemnonun döyüşcüsü (tərc. K.Abdulla)	85
<b>Anna Andreyevna Axmatova</b>	
“Özgələrin evində” (tərc. V.Bayatlı)	87
“Şair ruhudə tenha tek” (tərc. V.Bayatlı)	87
“Burax get bu musiqini, bu səsi” (tərc. V.Bayatlı)	87
Mart elegiyalarından (tərc. V.Bayatlı)	88
İlham pərisi (tərc. Anar)	89
“İnsan ölünde portretlərində” (tərc. Anar)	90
Kleopatra (tərc. K.Abdulla)	90
<b>Boris Leonidoviç Pasternak</b>	
“Məşhur olmaq ayıbdi” (tərc. V.Bayatlı)	91
Hamlet (tərc. Anar)	92
“Başladığım zaman bilirdim mögər” (tərc. Anar)	92
Qiş gecəsi (tərc. Anar)	93
“Yaxşı deyil məşhur olmaq, tanınmaq” (tərc. Anar)	94
“İlham yanılında dolanbac yolda” (tərc. M.Alim)	95
“Sən mehlə oyanan körpə budaqsan” (tərc. M.Alim)	96
<b>Osip Emilyeviç Mandelştam</b>	
“Sənin ensiz ciyinini şallaqlarla aldırmaq” (tərc. V.Bayatlı)	97
“Sənin bu qulun üçün qorxmuram mən, İlahi” (tərc. V.Bayatlı)	97
Leningrad (tərc. V.Bayatlı)	97
“Yuxusuzluq. Homer. Bir də tarım yelkənlər” (tərc. K.Abdulla)	98

<b>Marina İvanovna Svetayeva</b>	
Bloka yazılış şeirlərindən (tərc. V.Bayatlı) .....	99
“Ahndan öpmək - qəmi götürmək” (tərc. V.Bayatlı) .....	99
“Varlı adam, - sevdi kasıb bir qızı” (tərc. R.Rövşən) .....	103
1. “Şənin adın...” (tərc. R.Rövşən) .....	101
2. “Yatır yollar yorğunu...” (tərc. R.Rövşən) .....	102
“Çılık-çılık oldu aynam” (tərc. Ç.Əlioglu) .....	
Axmatovaya (tərc. Ç.Əlioglu)	
Don Juan (tərc. Ç.Əlioglu) .....	
<b>Vladimir Vladimiroviç Mayakovski</b>	
Bakı (tərc. M.Rzaquluzadə) .....	104
“İkidir, yəqin ki, yatmışan artıq” (tərc. Anar) .....	106
“İstərdim vətənim anlasın məni” (tərc. Anar) .....	106
Şalvarlı bulud (tərc. R.Rövşən) .....	106
Anam və almanların öldürdüyü bir gecə (tərc. R.Rövşən) .....	108
Sizə (tərc. R.Rövşən) .....	110
Qulaq asın (tərc. R.Rövşən) .....	110
Sergey Yeseninə (tərc. R.Rövşən) .....	112
<b>Sergey Aleksandroviç Yesenin</b>	
“Mənim köhən yaram qövr etmir hələ” (tərc. Ə.Kürçaylı) .....	117
“Yarım tūmən üçün bir manat verən” (tərc. Ə.Kürçaylı) .....	118
“Sevimli Şahana, gözel Şahana!” (tərc. Ə.Kürçaylı) .....	119
“Sən dedin ki, Sədi ancaq” (tərc. Ə.Kürçaylı) .....	120
“Zəfəran yurdunun fəcrinə bir bax” (tərc. Ə.Kürçaylı) .....	121
“Hava təmiz, şəffaf, hava sərindii” (tərc. Ə.Kürçaylı) .....	122
“Sən ey Firdovsinin gənclik vətəni” (tərc. Ə.Kürçaylı) .....	123
“Bəli, şair olmaq odur ki, gərək” (tərc. Ə.Kürçaylı) .....	124
“Qızılı telləri soyuq qəmərin” (tərc. Ə.Kürçaylı) .....	124
“Xorasanda vardır elə qapılar” (tərc. Ə.Kürçaylı) .....	125
“Bir cüt qu quşudur canan əlləri” (tərc. Ə.Kürçaylı) .....	126
“Xorasan bağları, evləri üstə” (tərc. Ə.Kürçaylı) .....	127
“Deli könül, gəl çırpinma bu qədər!” (tərc. Ə.Kürçaylı) .....	128
Qara adam (tərc. R.Rövşən) .....	129
<b>Pavel Qriqoryeviç Antokolski</b>	
İki hayatı (tərc. T.Əyyubov) .....	135
Məşə yolu boyunca (tərc. R.Rza) .....	137
Zoya (tərc. T.Əyyubov) .....	138
<b>Aleksey Sergeyeviç Surkov</b>	
“Dar sobada odunlar” (tərc. Anar) .....	139
<b>Mixail Aleksandroviç Svetlov</b>	
Qrenada (tərc. M.Araz) .....	140
Sevgi (tərc. M.Araz) .....	143
<b>Aleksandr Trifonoviç Tvardovski</b>	
Yolda (tərc. T.Bayram) .....	144
İki dəmirçixana (tərc. T.Bayram) .....	149
<b>Lev İvanoviç Oşanin</b>	
Toydan sonra (tərc. Ə.Kərim) .....	155
<b>Yevgeni Aronoviç Dolmotovski</b>	
Azərbaycan (tərc. Ə.Ziyatay) .....	157
<b>Konstantin Mixayloviç Simonov</b>	
Açıq məktub (tərc. Ə.Kərim) .....	158
Gözlə, qayidacığam (tərc. İlsmayılov) .....	162
Vyzamzada bir ocaq (tərc. S.Məmmədzadə) .....	163
<b>Boris Abramoviç Slutski</b>	
Allah (tərc. T.Bayram) .....	165
<b>Vladimir Alekseyeviç Solouxin</b>	
“Sənə həm inanır, həm inanırıram” (tərc. A.Babayev) .....	166
Yuxudan oyanırkən (tərc. N.Xəzri) .....	167
“Cavan dost, gözirsən çəməndə, düzədə” (tərc. N.Xəzri) .....	168
<b>Bulat Şalvoviç Okucava</b>	
“Mən bilirom, bir gün qaranlıqlardan (tərc. V.Bayatlı) .....	169
Roma imperiyası yixilan vaxtı (tərc. V.Bayatlı) .....	169
Nəğməvari (tərc. V.Bayatlı) .....	170
<b>Vladimir Nikolayeviç Sokolov</b>	
“Qaçib hər cür söz-sövdən” (tərc. Q.Xalid) .....	171
“Yox! Elə xoşbəxtlik budur, deyəsən” (tərc. Q.Xalid) .....	171
Oka (tərc. Q.Xalid) .....	172
<b>Andrey Dmitriyeviç Dementyev</b>	
“Ömrümün son üç gününü” (tərc. F.Sadıq) .....	173

**Anatoli Vladimiroviç Jiqulin**

Çetin mövzü (tərc. Q.Xalid) .....	175
“Üşüdü qəlbimi hey üşüm-üşüm” (tərc. Q.Xalid) .....	175
“Tənha ququ quşu ötür uzaqda” (tərc. Q.Xalid) .....	176

**Robert İvanoviç Rojdestvenski**

Hansı diyarda olsam... (tərc. N.Xəzri) .....	177
“Bəli, yaşayacağım” (tərc. N.Xəzri) .....	178
Nə vaxtsa (tərc. V.Bəhmənlı) .....	180

**Andrey Andreyeviç Voznesenski**

Qarışqa (tərc. V.Bayatlı) .....	181
Mayakovskinin keçmiş makinaçısı Y.Yanitskayaya (tərc. V.Bayatlı) .....	182
Ulduz (tərc. V.Bayatlı) .....	183
Qraf Rezanovun ispan mahnisi (tərc. V.Bayatlı) .....	184
“Şair olmamaq da olar” (tərc. V.Bayatlı) .....	185
Sıqlıdada payız (tərc. Anar) .....	185
“Mən ögey arvadınam” (tərc. A.Mirseyid) .....	186
Çılpaq ilahə (tərc. Ə.Kür) .....	187
Teledua (tərc. Ə.Kür) .....	188

**Yevgeni Aleksandroviç Yevtuşenko**

Vicdan əzabı (tərc. F.Sadiq) .....	190
Sonuncu xahiş (tərc. V.Bayatlı) .....	191
Harda dərd var (tərc. V.Bayatlı) .....	192
Qar elənir asta-asta (tərc. S.Məmmədəzadə) .....	193
Nazim ürayı (tərc. Q.Qasimzadə) .....	195

**Anatoli Konstantinoviç Peredreyev**

Külek (tərc. Q.Xalid) .....	197
“Bu şəhər təpədən-dırnağa sirdi...” (tərc. Q.Xalid) .....	197
Düz (tərc. Q.Xalid) .....	198
“Bax, bu da doğma yerlər” (tərc. Q.Xalid) .....	199

**Vasili İvanoviç Kazantsev**

Borodino döyüşünə bir gecə qalmış (tərc. Q.Xalid) .....	200
Uşaqlıq balladası (tərc. Q.Xalid) .....	200
Uçuş (tərc. Q.Xalid) .....	201
“Başını yera dikib” (tərc. Q.Xalid) .....	202
“Daha qas qaralır. Daha axşamdı” (tərc. Q.Xalid) .....	202
Dağ çayı (tərc. Q.Xalid) .....	203

**Nikolay Mixayloviç Rubtsov**

“Ulduzlardan nur yağır” (tərc. Q.Xalid) .....	204
Kend axşamları (tərc. Q.Xalid) .....	204
Koma (tərc. Q.Xalid) .....	205
Yurdumda bir axşam (tərc. Q.Xalid) .....	206

**Bella Axatovna Axmadulina**

“Bizim küçəmizdən” (tərc. İ.Ismayıllzadə) .....	207
Bir gün, qapın döyünləndə (tərc. İ.Ismayıllzadə) .....	208
Səsimi apardılar (tərc. İ.Ismayıllzadə) .....	209

**Vladimir Semyonoviç Visotski**

Zirvəye qalxanda (tərc. Q.Xalid) .....	211
“Ürəyimdə bir ağrı var, bir ağrı” (tərc. Q.Xalid) .....	212
“Lap az qalib döyüşə” (tərc. Q.Xalid) .....	213
O, döyüşdən qayıtmadı (tərc. Q.Xalid) .....	214

**İosif Aleksandroviç Brodski**

Görəsən küleyə nə deyir kollar (tərc. S.Babullaoğlu) .....	216
Odissey telemaka (tərc. S.Babullaoğlu) .....	216
Zəvvarlar (tərc. Anar) .....	217
“Torpağa gömülümkən, getmərəm bir ölkəyə” (tərc. Anar) .....	218

**Yuri Polikarpoviç Kuznetsov**

Nizaminin kölgəsi (tərc. Q.Xalid) .....	219
“O qədər dərindən gelir ki səsi” (tərc. Q.Xalid) .....	220
“Dünən bir məktubu oxuyub, susdum” (tərc. Q.Xalid) .....	220
Bal arısı (tərc. Q.Xalid) .....	221
Qatardan açılmış qaçan (tərc. Q.Xalid) .....	222

**Aleksey Maksimoviç Parşikov**

Şahmatçılar (tərc. V.Bayatlı) .....	223
-------------------------------------	-----

Buraxılışa məsul: *Umud Rəhimoglu*  
Texniki redaktor: *Mübariz Piri*  
Kompyuter səhifələyicisi: *Allahverdi Karimov*  
Kompyuter operatoru: *Maral Rəisqizi*  
Korrektor: *Tofiq Qaraqaya*

Yığılmağa verilmişdir 07.08.2007. Çapa imzalanmışdır 09.11.2007.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 14,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 221.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.

W6(2)

R88

